


MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI



XƏLİL RZA



SEÇİLMİŞ
ƏSƏRLƏRİ

XƏLİL RZA ULUTÜRK

W6
R 99

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İKİ CİLDDƏ

I CILD

M.F.Axundov adına
Azərbaycan Milli
Kütüphanəsi

“ŞƏRQ-QƏRB”
BAKİ-2005

Bu kitab “**Xəlil Rza**. Məndən başlanır Vətən” (Bakı, Yaziçi, 1988) və “**Xəlil Rza**. Mən onsuz da əbədiyəm” (Bakı, Gənclik, 2003) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır.

Tərtib edəni:

Firəngiz Ulutürk

Ön sözün müəllifi

Bakir Nabiev

894.3611 - dc 21

AZE

Xəlil Rza. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 296 səh.

"... Vətənin və şairin taleyi ayrı yerdə, heç kəsdə bu qədər – Xəlildəki qədər bir-birinə bənzəmədi. Yalnız həqiqətən xalis fitri şairlər həyatın, şəhidliyin sınağına, həm də poeziyanın imtahanına bu tamlıqda, bu səviyyədə hazır olurlar.


...Əslində, indiyə qədər də Xəlil qüvvəti ruhun, fəhmin təcəssümü olan bir varlıq idi. indən belə də ruhun simvolu olaraq qalacaqdır”.

Tanınmış tənqidçi-ədəbiyyatşunas Yaşar Qarayevin bu səmimi sözləri Azərbaycan xalqının ən ağır dərdlərinin, ən ümdə arzuları və müqəddəs istəklərinin salnaməsini yanan, onun azadlığı uğrunda mübarizədə xüsusi xidmətlər göstərən şair Xəlil Rza Ulutürkün yaradıcılığını gözəl səciyyələndirir.

Təqdim olunan kitabda görkəmli şairin ədəbi fəaliyyətinin 1950-80-ci illər dövrünü əhatə edən poetik nümunələr toplanmışdır. Həmin əsərlərdə sivası və publisist təfəkkür əhəmiyyətli dərəcədə güclüdür.

ISBN 9952-418-28-8

© “SERO-OERB”, 2005



Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

“Azərbaycan dilində latin qrafikası”

ile kütlevi nesnelerin hayatı

keçirilməsi haqqında”

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına

İSTİQLAL ŞAIRİ

Xəlil Rza Ulutürk keçən əsrin 50-ci illərində yaradıcılığa başlamış, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşmiş, 80-90-ci illərdə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizəni yaradıcılıq və vətəndaşlıq amalına çevirmiş görkəmli xalq şairidir. X.Rzanın yaradıcılığı ilk illərindən ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, Məmməd Arif, Məmmədcəfer Cəfərov, Yaşar Qarayev, Əkbər Ağayev, Qulu Xəlilov, Şamil Salmanov, bu sətirlərin müəllifi və digər alımlar onun əsərləri haqqında təqdirdəci elmi qənaətlərini söyləmişlər.

Xəlil Rza oğlu Xəlilov 1933-cü il oktyabrın 21-də Salyan bölgəsinin Pirəbbə kəndində anadan olmuşdur. Babası Xəlil kişi 1933-cü ildə qara maşına basılıb gedər-gəlməzə göndərilmiş, ailənin ağır məişət qayğıları o zaman şairin atası Rza kişiinin çiyinlərinə düşmüdü. Əkin yeri əlindən çıxan ailə güzerən ardınca Salyana köçmüdü. Xəlil 2 nömrəli şəhər orta məktəbinin birinci sinfinə qəbul edilmişdir. İkinci Dünya mühərribəsi başlayanda atası Rza kişi orduya çağırılmışdır. O, 1941-1942-ci illərdə Moskva ətrafındakı döyüslərdə fədakarlıq göstermişdir.

Xəlilin üzünü görmədiyi babası Rüstəm kişi "əkin üstə" bolşeviklər tərəfindən gülələnmişdir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllerində Azərbaycan torpaqları pambıqcılığın meydanına çevriləndə Xəlilgilin babadan qalma bağları da əllərindən alınmış, şumlanıb yerinə çiyid səpilmişdi.

X.Rza 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil olmuşdur. Tələbəlik illərində o, əvvəlcə prof. Cəfər Xəndanın, sonra isə şair Bəxtiyar Vahabzadənin başçılıq etdikləri ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olmuşdur. Şeirləri dövri mətbuatda müntəzəm çap olunan gənc şair 1954-cü ildə Azərbaycan Yaziçılar İttifaqına üzv qəbul edilmişdir. Elə həmin ildə X.Rza ali məktəbi yüksək qiymətlərlə bitirmişdir. O, "Azərbaycan qadını" jurnalının redaksiyasına ədəbi işçi götürülmüş, iki il orada çalışmış, jurnalın səhifələrində öz şeirlərini də dərc etdirmişdir.

1957-1958-ci illərdə Xəlil Rza Azərbaycan Yaziçılar İttifaqının tövsiyəsi ilə Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində

fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarında olmuşdur. N.Xəzri, Ə.Kürçaylı, Qabil, M.Araz, S.Tahir, Ə.Əylisli, F.Qoca, S.Məmmədzadə və başqaları da həmin təhsil ocağında oxumuşlar. Bu kurslarda müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni Yevtuşenko, David Kuqultinov da təhsil almış, görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri keçirilmişdir. X.Rza Pavel Antokolskinin sinfində oxumuşdur.

1959-cu ildə təhsilini bitirib Bakıya qayıdan şair bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, oranın aspiranti olmuş, 1963-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Şair elə o vaxtdan nitqində yersiz olaraq əcnəbi (rus) sözü işlədənləri hər yabançı kəlmə üçün 5 qəpik cərimə edir, danışığından məmənun qaldığı soydaşlarını isə bir manat məbləğində mükafatlandırır. X.Rzaya qarşı başlamış təqib kompaniyasının bir səbəbi də bununla bağlı olmuşdur. Onun Yaziçılar İttifaqı xəttile keçirilən görüşləri məhdudlaşdırılmış, institutdakı dərs saatları azaldılmışdır.

Türkiyədə nəşr olunmuş "Ana dili" şerindən sonra Yaziçılar İttifaqının rehbərliyində də şairə qarşı soyuqluq, etimadsızlıq yaranmışdır. Onun M.P.Vaqifin 250 illik yubileyinə gəlmiş qonaqlarla öz şeirlərini Türkiyəyə göndərmək təşəbbüsü də boşça çıxmışdı. Bütün bunlar institut partiya təşkilatında müzakirə edilib pislənmiş, şair məlum təzyiqlər nəticəsində işdən azad olunmuşdur. O, "Bilik" cəmiyyəti xəttile rayonlara gedib mühazirələr oxumaqla ailəsini dolandıranda da "dinc durmamış", vətənpərvərlik, azərbaycanlıq təbliğatını davam etdirmiş, bu səbəbə görə "Bilik" cəmiyyətindən uzaqlaşdırılmışdır.

Uzun get-gəldən sonra Xəlil Rza Nizami adına Ədəbiyyat İnstitutuna baş elmi işçi vəzifəsinə qəbul edilmişdir. O, Mirzəqə Quluzadə, Əziz Mirəhmədov kimi görkəmli alımların, demokratik fikirli ziyanlıların direktor olduğu həmin İnstitutda çalışarkən yaradıcılığını davam etdirmiş, doktorluq dissertasiyası yazmağa başlamış, tərcüməciliyklə məşğul olmuşdur. 1984-cü ildə X.Rzanın "Ömürdən uzun gecələr" və "Qardaşlıq çələngi" kitabları Azərbaycan Dövlət mükafatı almaq üçün irəli sürülsə də, məlum səbəblərə görə mükafat məsələsi baş tutmayışdır. 1985-ci ildə X.Rza "Məqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan – özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

1988-ci ildə Azərbaycan milli azadlıq hərəkatı başlayanda X.Rza da öz ictimai-siyasi fəaliyyətini genişləndirmişdir. O, respublikanın bir çox bölgələrində siyasi təbliğat işi aparmış, "Azadlıq" radiosuna intervülər vermiş, 20 Yanvar hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə bəyan etmiş, "Qanlı cəllad Mixail Sergeyeviç Qorbaçova" şeri ilə Qorbaçov və mənfur imperiyanın törətdiyi dəhşətli cinayətləri, onların mahiyyətini xalqa çatdırmışdır.

26 yanvar 1990-cı ildə Xəlil Rza həbs edilmişdir. Guya milli ədəvəti qızışdırığına görə Azərbaycan SSR cinayət məcəlləsinə əsasən ona cinayət işi açılmışdır. Şair 1990-cı ilin 26 yanvarından 4 oktyabrına qədər Moskvanın Lefortovo zindanında saxlanılmışdır. Azadlığa buraxıldıqdan sonra 1991-ci il aprel ayının 15-də Rəfiq Zəka Xəndanla birlikdə Türkiyəyə getmişdir. Ömrünün son illərində şair müalicə məqsədilə Türkiye, Almaniya və Fransada olmuş, 21 iyun 1994-cü ildə şəkər xəstəliyində vəfat etmişdir. O, Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuş, qəbri üstündə əzəmətli heykəli ucaldılmışdır. Şair 1995-ci ildə (ölümündən sonra) ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilmişdir.

* * *

Xəlil Rza Ulutürk də qələm yoldaşları kimi gənc sovet şairi olaraq fəaliyyətə başlamış, bir müddət kommunist ideallarının tərənnümçüsü olmuşdur. "Bahar gəlir" adlı birinci kitabındakı (1957) bəzi şeirləri nəzərə alınmazsa, əsərləri o zamanın ən çox dəbdə olan mövzularına həsr edilmişdi. Məlumdur ki, Oktyabr, Lenin, 26-lar, o vaxt təkcə Azərbaycanda yox, bütün sovetlər ölkəsində tanınmış qələm sahiblərinin yarış mövzularından idi.

Xəlil Rzanın yaradıcılığında ilk məzmun dəyişiklikləri 1960-ci illərdən başlamış, sonra getdikcə güclənmişdir. Həmin dəyişiklikləri təmin edən başlıca cəhətlər özünə və ictimai həyata tənqidi münasibətinin güclənməsi, lirik qəhrəmanın inadkarlığının artması, şairin həqiqəti tapmaq uğrunda qızığın idraki fəaliyyəti və bunların nəticəsində sovet ehkamlarından qurtulması ilə bağlı olmuşdur. Hələ "Sevən gözlər" (1959) lirik şeirlər məcmuəsinin əsasını şairin daxili yaşıntıları, şəxsi fikir və duyğuları təşkil etmişdir. "Şairin cavabı",

"Üç yarpaq", "Tamam doğmayan günəş", "Təbəssüm", "Ağ saçlı, cavan Xəzər", "O qızın dedikləri" və digər əsərlərdə təsvir olunan hadisə və insanlara incə, lirik münasibət, fərdi duyum üstün keyfiyyət olmuşdur. Onun 60-cı illər şeirlərinin başlıca mövzularını təbiət lövhələri təşkil etmiş, təbiət hadisələri əsasında şair milli duyuşu və düşüncələrini ifadə etməyə çalışmışdır.

Xəlil Rzanı kifayət qədər oxumayanlar, şairin əsərlərinə dərindən bələd olmayanlar bəzən onun millilik, türkçülük, azərbaycanlılıq haqqında şeirlərinde yanlış notlar axtarmış, şairi şovinizmdə günahlandırmışlar. X.Rza isə orijinal bədii əsərləri, elmi-tənqidçilik fəaliyyəti, publisist çıxışları, xüsusən bədii tərcümələrilə Azərbaycanı ürekdən sevən, həm də beynəlmiləlçi xalq ziyalısı olduğunu dönə-dönə sübut etmişdir.

"Mən günəş ürkəli Xəlil Rzayam, Yer boyda, göy boyda təbiətim var. Reyhan yarpağından qarışqayacaq yurdumda hər kəsə məhəbbətim var" – misraları şair üçün sadəcə deklarasiya, şuar olmamışdır. O, Azərbaycanda məskunlaşmış azsaylı qardaşlarımıza bəslədiyi səmimi məhəbbəti həmişə ürekdən tərənnüm edirdi.

Lahic da, ləzgi də, tat da, talış da,
Kurd, udin, rutul da var-dövlətimdir.
Azərbaycanımın qucaqladığı,
Bağrına baslığı can sərvətimdir.
Fəxrim, qol-qanadım, şan-şöhrətimdir!

SSRİ-də yeridilən antitürk, antiazərbaycan siyasetinə züy tutan o zamankı Bolqarıstanda türklər əleyhinə aparılan şovinist siyaset də bu baxımdan şairin nəzərini cəlb etmiş və o, "Sən alçaqsan!" adlı şerində bu antihumanist siyasetə qarşı kəskin etirazını bildirmişdi.

X.Rzanın poetik manifesti olan "Azadlıq" şeri ilk dəfə "Ədəbiyyat və incəsənet" qəzetinin 24 dekabr 1960-cı il tarixli nömrəsində məlum senzor basqısı nəticəsində "Afrikanın səsi" adı ilə dərc edilmişdir. 70-ci illərin sonları, 80-ci illərin əvvəllerində onun sovet mövzularından uzaqlaşmaq meylləri daha da qüvvətlənmişdir. "Bir cüt göyərçin kimi", "Ömrüm", "Tufanda", "Mində bir", "Qasırga", "Şəhriyaram", "Gül yastiq", "Min yaşılı çinarlar" və başqa şeirləri fikir və duyğular sərbəstliyinin, qurub-yaratmaq əzminin, əxlaqi-mənəvi dəyərlərimizin, təbiətin feal vətəndaş mövqelərindən tərənnümü baxımdan

fərqlənirdi. Onun siyasi cəhətdən “arzu olunmaz” şeirlərinin kütləvi ədəbi məclislərdə, yubiley gecələrində oxunmasına icazə verilməmişdir. Şair “Söz kürsüsü” şerində bu barədə yazar:

Sənə söz kürsüsü verilməyəndə,
Bəzən qərq olursan qəmə, qüssəyə.
Mənsə özgəyəm.
...Avtobus. Çimərlik. Təyyarə. Qatar.
Gör mənim nə qədər kürsülərim var...

Xəlil Rza Azərbaycanın Rusiya və İran tərəfindən parçalanması faciəsini ürək ağrısı ilə qələmə almışdır:

Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə sardı onlar,
Böyük bir millətin yaralarını.

Rəsmi təbliğat o vaxt bar-bar bağırırdı ki, guya Azərbaycan vaxtilə Rusiya imperiyasının tərkibinə könüllü daxil olmuşdur. X.Rzanın böyük xidmətlərindən biri bu tarixi ədalətsizliyi poetik sözün gücü ilə xalqa çatdırıb, onun vətəndaşlıq duyğularını oyatmasında idi:

Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu,
O sahildə, bu sahildə.

Ölkə yandı, vətən yandı,
Qızıl pul tek xirdalandı.
Dövlət getdi, var talandı,
O sahildə, bu sahildə.

Xəlil Rzanın “Taparam səni” (1980) kitabının başlıca ideya-məzmunu vətənsevərliyin, humanizmin və şair mənliyinin daha parlaq, emosional biçimdə təsdiqindən, meşşanlığa qarşı mübarizənin daha qətiyyətlə ifadəsindən ibarətdir. Kitabın başlıca pafosu insan uğrunda mübarizədir. Bu baxımdan Xəlil Rza klassik poeziyamızın ənənələrini ləyaqətlə davam etdirmiş, antihumanizmin ən kiçik təzahürlərinə belə

dözməmiş, bu sahədə heç kimə güzəştə getmədən qələm çalmışdır. “Gedəcəksən baharda” adlı lirik poemasındaki “Yalnız özüm üçün yaşasam əgər, bu gündən qazılsın məzarım mənim” beyti şairin bütün yaradıcılıq qayəsini yaxşı səciyyələndirirdi.

Vətənsevərlik, humanizm, tərəqqi uğrunda ardıcıl mübarizə, fəal vətəndaşlıq mövqeyi Xəlil Rzanın 80-ci illər poeziyasında xüsusi bir qüvvətlə, zəngin boyalarda meydana çıxmışdır. Yaradıcı insanların gərgin mənəvi axtarışları, özünə inamı, öz mənliyinə güvənməsi, Araz problemi, Cənub həsrəti, ümumən Azərbaycanın milli-mənəvi bütövlüyünün təsdiqi “Ömürdən uzun gecələr” kitabındaki şeirlərin başlıca pafosunu təşkil edir.

Xəlil Rza dramatik poeziya ustasıdır. O, buna həyatın sərt həqiqətlərini, ziddiyət və münaqışələrini dərindən öyrənməklə, onları çəkinmədən şərə gətirməklə, can yanğısı sərf etməklə, ilham odu, daxili enerji xərcleməklə nail olmuşdur. Şairin lirik qəhrəmanı böyük və cəsur insandır. O, həyatı sadəcə olaraq seyr etmir, yenidən yaradır. Şair cəsarəti həyatı yaxşı bilməklə, dürüst ideya, məfkurə mövqeyi seçməklə, tərəqqi uğrunda mübarizənin ön cərgəsində getməklə, nəhayət, öz bədii istedadına güvənməklə şərtlənir.

Xəlil Rza tribun olmuşdur. Onun köksü geniş, ürəyi alovlu idi. İctimai ideallarını aşkarlayan şeirlərinin çoxu yollarda yaranmış, mübarizənin gedisində yetişmişdir. Hələ “Bilik” cəmiyyəti xətti ilə rayonları gəzən, görüşlər keçirən, mühazirələr oxuyan şairin özünün dolğun bədii suretini işıqlandıran “Mənə bənzə!” şeri bu cəhətdən tipik idi. “Bir cüt limon” şeri insan uğrunda, kamil azərbaycanlı uğrunda mübarizənin qayəsini düzgün nişan verir: “Mən çağirdim yüz-yüz, min-min sütlə gənci Elbrusdan uca duran bir amala!”. Bu amalın adı Azərbaycanın milli-mənəvi bütövlüyü uğrunda mübarizədir. Təbriz radiosunun farsca bir verilişini dinləyən şairin həyəcanları, fikir təlatümləri “Səsin gölsin, Təbrizim!” şerində məhz böyük amal səviyyəsində bədii ifadəsini tapmışdır. “O qədər doğmasan ki, hətta, yadlar dilində doğmalığın bilinir. Radionu az qala söykəyirəm köksümə. Dinlədikcə səsini, işıq gəlir gözümə. Nəfəsindən güc alır qolum, qanadım, dizim. Bəs niyə özgə dildə, canım, gözüm, Təbrizim?!”. Şeir yanlıqlıdır. Ümumən, Xəlil Rza poeziyası üçün səciyyəvidir.

Sənətkar öz lirik qəhrəmanının qüvvəsinə inanmışdır. İnanmışdır ki, bir fərd öz xalqının mədəniyyət tarixinə işıq sala bilər, cəmiyyətə

yaşayıb-yaratmağın yeni etalonunu təqdim edə bilər. Buna görə o, təklənməkdən, yalqız qalmaqdan qorxurdu. “Birsən... yüz min olma-lısan. Fərdən... Vətən olmalısan! Gülsən... bahar olmalısan. Kəsafəti alt-üst edən təzə rüzgar olmalısan” “Ömürdən uzun gecələr” kitabı müəllifin poetik nəfəsinin dərinləşməsindən, genişlənməsindən, bədii dil sənətkarlıq cəhətdən xeyli püxtələşməsindən, zənginləşməsindən xəbər verirdi. Bu zənginlik məhəbbət şeirlərdə xüsusiş parlaq biçimdə ortaya çıxırdı. Xəlil Rzanın məhəbbət şeirləri də təravətlidir, yenidir. Bu şeirlərdə həyatın mənasını sevməkdə, özünü başqasına həsr etməkdə görən lirik qəhrəmanın mənəvi həyatı verilir. Sevgi şeirlərinin hər iki qütbü: aşiq də, məşquq da fəaldır, yaradıcı insandır, tərəqqi uğrunda mübarizdir. Ən başlıcası – xarakter sahibidir.

“Hara gedir bu dünya...” kitabı X.Rzanın yaradıcılıq intibahının sanballı göstəricisi olmuşdur. Bu toplu o vaxta qədər heç bir Azərbaycan şairinin kitabında olmadığı dərəcədə milli istiqlal, cəsurluq, qəhrəmanlıq yükü ilə yüklenmişdi. 80-ci illərin ortalarına qədər şairlərin rəsmi ideologiya çərçivələrini dağıdan, milli müstəqillik ehtirası ilə aşılanmış əsərlərini nəşr etdirməsi müşkül məsələ idi. Ona görə də X.Rza bəzi hallarda istiqlal ruhlu əsərlərini çətinliklə də olsa, ya əyalət mətbuatında (bəzi rayon qəzetlərində) buraxdırmaq, ya da xaricə göndərməyə təşəbbüs etməklə təskinlik tapmış, hər iki halda rəsmi inzibati orqanlar tərəfindən cəzalandırılmış, daha ağır qadağalara məruz qalmışdır.

“Davam edir 37...” (1992) kitabı X.Rzanın ən sanballı kitablarındandır. Burada şairin qiymətli siyasi lirika nümunələri toplanmışdır. Onun siyasi lirikası məzmunca yeni olmaqla yanaşı, öz hərarəti, gərgin dramatik özəyi, münaqişə ruhu, odu-alovu, daxili yanğısı etibarilə seçilirdi. 70-ci illərin sonlarında başlayan, 80-ci illərdə vüsetlənən, 90-ci illərin əvvəllerində kulminasiya nöqtəsinə çatan Azərbaycan azadlıq hərəkatında X.Rzanın fəal iştirakı, siyasi şeirləri, publisistikası çağdaş gəncliyin milli ideologiyani başa düşüb qavraması, onunla silahlanması və milli özünüdərkində bir məktəb olmuşdur. Kitabın adına çevrilmiş “Davam edir 37...” X.R.Ulutürkün program şeirlərindən biri və ən qüvvətlisidir. Şeirdəki bu qüvvət vətəndaş şairin daxili aləmin-dən, onun sarsılmaz iradəsindən, inam və cəsarətindən mayalanmışdır. Azərbaycanın qırmızı imperiya tərəfindən işğalından bu şerin yazılımasına qədər keçən az qala yetmiş il ərzində sovet hakimiyəti, onun anti-

xalq, antibəşər, totalitar siyaseti, ölkəni bürümüş həbs düşərgələrinin dəhşətləri, Azərbaycanda xüsusi canfəşanlıqla həyata keçirilən anti-azərbaycan, antitürk, antiislam tədbirləri, doğma dilimizin inzibati idarələrin qapıları dalında boynu büük vəziyyətdə qalması heç bir şairin əsərində bu qədər kəskin və amansızlıqla yüksək bədii səviyyədə ifşa edilməmişdir.

Şeir yaddaş mövzusu ətrafında şairin poetik gəzişmələri ilə başlanır. Tarixi yaddaş motivini 30-cu illərin sovet repressiyasına bədii surətdə bağlayan şair xalq yaddaşını ayıq-sayıq olmağa çağırır:

Yox, unuda bilmərik biz xeyir cildi geyən şəri,
Yüzminləri qanunsuz və məhkəməsiz
gülləbaran edənləri.

Miz üstündə yetim qalmış qələmə, kağıza istinadən, repressiya olunmuş ədib və şairlərimizin pak ruhunu dindirmək üçün şair bu poetik vasitədən istifadə edərək yazmışdır:

Xəyanətə qurban getdi tər bənövşə, bahar Müşfiq,
Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq.
Xəyanətə qurban getdi neçə igid,
Pensneli, zər əsalı, nur heykəli ulu Cavid.

Qurban getdi dağ bülluru Yusif Vəzir,
Yalçın qaya – Əhməd Cavad,
Qoç Koroğlu – Səni oğlu Hacı Kərim,
Ulduzları salxım kimi göydən dərən
Çobanzade Bekirimiz,
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.

Müəllif ölkənin bütün qeyrətli vətəndaşlarını azadlıq mübarizəsinə qoşulmağa çağırır, rəsmi dövlət siyasetinə qarşı öz iradlarını bildirmək üçün onları meydanlara səsləyir. Qarabağdakı xəyanətin, Sumqayıtdakı fəlakətin əsl səbəbkarlarını sərrast ifadələrlə ifşa edən sənətkar Azərbaycanın azadlığı uğrunda mübarizənin həm tarixinə, həm də coğrafiyasına müxtəsər poetik ekskurs etmişdir. “Davam edir 37...” şeri siyasi lirikanın çox əhəmiyyətli nümunələrindəndir.

80-ci illər ədəbiyyatının nadir poetik hadisəsi olan “Silahlan!” (1988) əsəri də Xəlil Rzanın ən kəskin siyasi şeirlərindəndir. Erməni-

lər gen-bol silahlanıb torpaq iddiasile hərbi müdaxiləyə hazırlaşanda, soydaşlarımızın isə ov tüfəngləri də əllerindən alınanda Xəlil Rza xalqa müraciətlə “Silahlan!” demişdi. Hökumət dairələri, rəsmi təbliğat, dövrü mətbuat, televiziya və radionun düşmən tərəfini saxladığı bir vaxtda tribun şair cəsarətlə deyirdi:

Nə qəm, kinlə silahlan,
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
Qeyrətinlə silahlan!
Dəyənəklə, kürəklə, daş-kəsəklə silahlan,
Nuş et ildirimləri, sən şimşəklə silahlan!

O zaman silahlanmaq üçün imkanı olmayan Azərbaycan xalqını huşyar olmağa, “laylalara yatmamağa” çağırın bu qüdrətli səs hər bir vətəndaşı silkələyir, daha çətin sınaqlara səsləyir, məşəqqətli günlər qarşısında mənəvi birliyə çağırırırdı. “Davam edir 37...”, “Yaşasın Xalq Cəbhəsi”, “Silahlan!”, “Qorxaqlıq, cəsurluq”, “Səlahiyyət istəyirəm” kimi şeirlərin mayasında xalqın taleyi, onun faciəli, məşəqqətli həyatı dururdu.

“Səlahiyyət istəyirəm!” şəri şairin mücadilə ruhlu əsərlərinin ən yaxşı nümunələrindən biridir. X.Rza Azərbaycanın istiqlaliyyəti uğrunda güclü, təsiredici sözü, şəri, yorulmaq bilməyən ictimai-siyasi fəaliyyətə ardıcıl mübarizə aparmış vətəndaş qələm sahibi, 90-cı illərin əvvəllərində isə əqidəsi yolunda imperiya məhbəsində can çürütmüş ilk və yeganə Azərbaycan şairi olmuşdur. Onun üçün Azərbaycanın istiqlaliyyətindən, həmvətənlərin azadlığından, ölkəmizin dövlət müstəqilliyyindən əziz və qiymətli heç nə olmamışdır. Xəlil Rza Ulutürk də M.Hadi, Ə.Cavad kimi istiqlal şairimizdir. Bu bir həqiqət-dir ki, yaradıcılığının son illərində (1988-1994) X.Rzanın baş mövzusu Azərbaycanın istiqlaliyyəti və onun taleyi məsəlesi olmuşdur.

“Hara qaçırsan, dayan!” əsəri qaldırdığı problemin vacibliyi, əhatə dairəsinin genişliyi və kəskin ideya-məzmunu baxımından lirik poema təsiri bağışlayır. Bəzi gənclərin doğma torpağını, xalqının taleyini çətin vəziyyətdə qoyub, Azərbaycanın istiqlaliyyətini qorumaq əvəzinə fərəriliyət etməsi, ordu sıralarından qaçması dözülməz idi. Bu səbəbdən də şair xitablar, suallar edir: “Yaxşı, tutaq ki, sən qaçdin. Bəs sabah arvad-uşağının üzünə necə baxacaqsan? Bəs Məzahir Rüstəm, Seymour

Məmmədli, Təbriz Xəlilbəyli kimi şəhid qardaşlarının, fədakarlıqla həlak olmuş milli qəhrəmanlarımızın xatırəsi qarşısında nə cavab verəcəksən?” Vətənin taleyi üçün ömrünü şam kimi əridən, ağır xəstəliklərə düçər olan, imperiya zindanlarının küçündə əzablara qatlaşan, sinəsinə çalın-çarpaz oğul dağı çəkilən Xəlil Rza poemada məhz bu səlahiyyətlərinə görə vətən adından amiranə danışır:

Nə qədər ki, gec deyil, qayıt bu yoldan, qafıl,
Ləyaqətlə ölməyi ömrün hünər tacı bil!

X.Rzanın çox şeirləri ilk növbədə kütłə qarşısında oxunmaq, adamları böyük ideallar üçün səfərberliyə almaq məqsədilə qələmə alınmış, buna görə də publisistik ruhda olub və ciddi ictimai-siyasi pafosu özündə eks etdirmişdir. Vətəni Ana timsali kimi cilvələndirən şair ona müraciətlə demişdir:

Ordan-burdan pay ummaq, yurdum, yaraşmir sənə.
Yumruğunu bərk sixib hökmünü bildirsənə!
Zirvədədir bayrağın, bayraqı şərəf, ad san.
Sən öz istiqlalını qorumağı bacarsan,
Ehtiyac zəncirini həlqə-həlqə qoparıb
Tamam qira bilərsən!

Şairin lirik qəhrəmanın səciyyəvi xüsusiyyəti özünü ötüb-keçmək, bunu gündəlik mübarizə amalına çevirməkdir. Onun lirik qəhrəmanın dili ilə ürəyi arasında məsafə yoxdur. Şairin poeziyasında “lirik qəhrəman” sözün əsl mənasında milli qəhrəman, milli xarakterdir.

X.Rzanın lirik qəhrəmanı öz antipodları ilə mübarizədə bütün əzəmətilə canlanır. Bəzən bu qəhrəman öz antipodunu istintaq edən amansız müstəntiqə çevirilir, tərəf müqabilinin mürtəce mahiyyətini yerli-yataqlı, “konkret faktlar” əsasında açıb ifşa edir. “Nə cür baxacaqsan gözlərimə sən?!?” şerinin ifşa hədəfi, respublikamızın 90-cı illərin əvvəllərindəki rəhbərləri olmuşdur. Şeirdə X.Rza Azərbaycan xalqının başına gətirilən böyük müsibətləri canlandırır, soydaşlarımızın doğma torpaqlarından qovulub çıxarılmasından, qocaların, körpələrin qarlı dağ aşırımlarında həlak olmasından, Bakı küçələrinə sovet tanklarının od-alov yağıdılmasından, günahsız həmvətənlərimizin

kütləvi qırğıınınından bəhs edir. Şeirdə meydana qoyulan həqiqətlərin fonunda “Cinqırın çıxdımı barı bircə yol?!” ittihamı çox tutarlı səslərin və ifşa hədəfi olan namərd, nakəs, xain başçıları biabır, rüsvay edirdi.

X.Rzanın həbsiyyə şeirləri “Xüsusi təyyarədə” (28 yanvar 1990-cı il) ilə başlayıb “Poeziya hökmdarı” adlı şeri ilə (sentyabr 1990-cı il) tamamlanır. Şair “Davam edir 37...” kitabındaki bu qəbildən olan əsərləri “Qıflı o üzdən olan qapılar” başlığı ilə çap etdirmişdir.

“Həbsiyyə”yə daxil olan şeirlərdəki fikir və qənaətlərin konturlarına, ilk cizgilərinə X.Rzanın həbsxana gündəliklərinin ayrı-ayrı qeydlərində rast gelirik. “Yox, mən qaça bilməzdim”, “Dustaq”, “Təbrik, Nelson Mandela”, “Salam, Boris Pasternak!”, “Bakıdan gələn bağlama” və onlarca digər şerini göstərir ki, X.Rza onu mütəəssir edən hadisə, əhvalat, fakt, görüş, söhbət və xatirəni dərhal gündəliyində qeyd etmiş, sonra şeirlərinin yazılmışında onlardan faydalananmışdır. “Həbsiyyə” şeirlərinin ümumi mövzusu azadlıq, istiqlaliyyət olsa da onların həyat materialı çox genişdir. Bu əsərlərdə cənublu qardaşlarımızın azadlıq savaşına, fransız müqavimət hərəkatuna, Vyetnamın ABŞ-a qarşı azadlıq mübarizəsinə dair maraqlı hadisə və insanlarla da qarşılaşırıq. Şair bütün bunları özünün zindan həyatı, məhbus duyğuları ilə üzvi surətdə birləşdirib oxucuya təqdim etmişdir. “Qara hədəfə atəş” silsiləsi ictimai satiranın Mirzə Ələkbər Sabir, Rəsul Rza ənənələrinə söykənən poetik nümunələridir. Xəlil Rzani bu ustاد şairlər ilə bağlayan başlıca cəhət satiranın ictimai məzmunudur, məfkurəsinin xalq mənafeyinə tabe tutulmasıdır. Şeir atəşinə məruz qalan qara hədəflər Xəlil Rzanın ictimai düşmənləridir. “Qara hədəfə atəş” silsiləsində gərgin döyüş gedir. Bu döyüş tərəqqi ilə irtica, düzlük ilə yalan, cəsurluq ilə qorxaqlıq, yurdsevərlik ilə milli satqınlıq, zəka ilə nadanlıq arasındadır.

“Məndən başlanır vətən” (1988) kitabındaki satirik şeirlərə X.Rza “Ələkbər Sabir işığında” adı vermişdir. Satirik ruh, zəmanədən şikayət, cəmiyyətdəki neqativ hadisələrə kəskin tənqid münasibət və bunların satirik vasitələrlə təqdimatı həmin kitabdakı şeirlər üçün səciyyəvidir. “İftiraçıya”, “Heç bir ehtiyat!”, “Verin mənim haqqıml!”, “Sənin ölümünü gözləyənlər var”, “Toxunmadım ilana” kimi əsərlər satirik boyalarının həyatiliyi ilə diqqəti daha çox cəlb edir.

Keçən əsrin 90-cı illərində X.R.Ulutürkün “Ayla Günəş arasında” (1992), “Uzun sürən gənclik” (1994), “Mən Şərqəm” (1994),

“Azadlıq” (1998) və başqa şeir kitabları çap olunmuşdur. Sədaqətli zövcsəsi Firəngiz xanım Ulutürk şair dünyasını dəyişəndən sonra onun əsərini sahmana salmış, ondan artıq şeir, poemə və tərcümə kitablarını, bəzi elmi əsərlərini, gündəliklərində nümunələri nəşr etdirmişdir.

* * *

X.R.Ulutürk onlarla irili-xirdalı poemanın müəllifidir. O, poemanı poeziyanın seçmə janrı hesab edirdi. Belinskinin: “Poema həyatı onun ən mühüm məqamlarında ehtiva edir” – fikrini izah edərək, yazırkı ki, həyatdakı hər şey poemə üçün mövzu və bədii material ola bilməz. “Poema mütləq qəhrəmanlıq, nəciblik, ləyaqət, vətənpərvərlik, fədakarlıq ruhu ilə dolu olmalıdır. Hətta, poemada müsbət qəhrəman olmasa belə, müsbət ideal mütləq olmalıdır”.

X.Rzanın poemaları epik vüsətə malikdir. Brest qalası qəhrəmanı Əliheydər İbrahimovun şücaətlərinə, onun sevgilisi Asya xanımın fədakarlığına həsr olunmuş “Məhəbbət dastanı”, ataların mübarizə və humanizm estafetini davam etdirən oğullara dair “Atalar-oğullar” poeması, Söhrab Tahirə xıtabən yazılmış “Az ömürlü ağ günlər”, Xəzər qasırgalarında vəzifə başında həlak olmuş qəhrəmanların xatirəsini əbədiləşdirən “Tufandan güclülər” – geniş epik təsvir və təhkiyəsi ilə seçilən bədii nümunələrdir.

Şairin ilk sanballı poemalarından biri “Hara gedir bu dünya?”dır. Bu əsər Azərbaycanı ikiyə bölən, bəşər mədəniyyətinə dahilər vermiş bir xalqı əslindən-kökündən, ənənələrdən, mənəviyyatından qoparmağa çalışan qara qüvvələrə qarşı poemə-pamfletdir. Əsər ekspozisiya və doqquz bölmədən ibarətdir. “İki qardaşın söhbəti” adlı bölmə tariximizin parlaq və şərəfli səhifələrdən biri olan Cənubi Azərbaycanda milli demokratik hökumətin bərqərar olması mövzunun və ideyanın predmetinə çevrilmişdir. Cənubda azadlıq uğrunda mübarizə tarixinin ən mühüm mərhələləri, həmin mübarizənin Firudin İbrahimini kimi tanınmış önderləri, təmənnasız qəhrəmanları, cəsur fədailəri, milli hökumətin qurulması, torpağın kəndlilərə paylanması, ana dilində məktəblərin açılması, ilk Ana dili dərsliyinin işiq üzü görməsi ideal qardaşları olan Söhrab Tahirə şairin söhbətində ifade edilmişdir.

15

Qalx ayağa, Vətənim!
 Bu xoşbəxt ölümümlə nümunəyəm mən sənə.
 Səs ver mənim səsimə Xəzərin ciyərile.
 Bütün Babeklərinin, bütün Kərəmlərinin,
 Bütün Nəbilərinin birləşmiş hünerilə!
 Bu gün mənim ölməyim, mənim qanlı köynəyim
 Sənin mübarizənin başlangıcıdır hələ.
 Hələ dağ başındadır ən işıqlı mərhələ.
 O işığın uğrunda mən ölümə gedirəm.
 Al, sənə bəxş edirəm,
 Qızıl bayrağın olsun
 Güllədən deşik-deşik al qırmızı bədənim!
 Qalx ayağa, Vətənim!
 Qalx ayağa Vətənim!

Qəhrəmanlığın fəciliy ilə vəhdəti və qələbəsi poemanın bu misralarında çox zəngin boyalarla canlandırılmışdır.

Şairin SSRİ rejiminə qarşı ağır ittihamnamə kimi səslənən ən təsirli poemalarından biri "Sumqayıt dastam"dır. Əsəri oxuyarkən bir daha görürsən ki, 1988-ci il fevral ayının 28-də və 29-da ağır iqtisadi, siyasi, ictimai, mənəvi vəziyyətlərinə etiraz əlaməti olaraq küçələrə çıxmış sumqayıtlıların geniş miqyaslı aksiyasından sui-istifadə edən daşnaklar milli münaqişə zəminində iblisanə təxribatlar törətmüşdilər. "Adımız, soyadımız" poemasında şair çox aktual, ictimai əhəmiyyətə malik olan bir problem üzərində də düşüncələrini ifadə etmişdir. Məsələ qaldırmışdır ki, Azərbaycan adlarının çoxu ərəb adlarıdır, soyadımızın ifadə forması isə ov/ova kimi rus şəkilçiləri ilə əmələ gəlmişdir. O, əcnəbi kəlmələri doğma sözlərimizlə əvəz etməyi məsləhət görürdü. Bu baxımdan ədəbi dilə yeni, milli sözlərin daxil olmasına Xəlil Rzanın tarixi xidmətləri həqiqətən böyük olmuşdur.

"Ölvida, Azərbaycan!" panoram-poemasi mövzusu, motivləri, həyat materialı etibarilə X.Rzanın "Qanım bayraqımdadır!" poemasının başlangıcıdır. Əsərdə 20 Yanvar faciəsinin yüzlərlə dəhşətli epizodlarından birinin fonunda sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi genosid aktının ifşası verilmişdir. Şairin oğlu Təbriz Xəlibeylinin Qarabağ döyüşlərində böyük fədakarlıq göstərərək həlak olması, ölümündən sonra ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi, Azərbaycan Respublikasının müstəqillik əldə etməsi,

Onun noziviyəndə vəzni hər cümlədən yüksək hadisələr təsvirdə şairin zindan həyatının təsirli epizodları bu panoram-poemanın əsas materialını təşkil edir. Əsər zindanın təsvirilə başlanmış, ondakı bütün hadisələrə də elə bu daş qəfəsdən baxılmışdır:

Kameraya sığmiram, kameramız kiçik, dar,
 Qıy vursam qəzəbimdən yer də, göy də dağilar.
 Addımlarım altında taxta, qırmızı taxta,
 Belkə donub, bərkiyib qızıl qan laxta-laxta.

Şair əsərdə al qanları küçə və meydanlara axıdılmış igid oğul və qızlarınığı ağuşuna alan Şəhidlər xiyabanının poetik mənzərəsini yaratmağa çalışmış, sanki hər bir şəhidin obraz-xatirəsini canlandırmaq istəmişdir. Nəfəs genişliyi – poetik cümlənin sanballı, əhatə dairəsinin vüsəti X.Rza yaradıcılığı üçün səciyyəvidir. Şairliyin atributlarından olan özünü ötüb keçmək və bunu daimi, gündəlik mübarizə aktına çevirmək həmişə Xəlil Rza istedadının, onun lirik qəhrəmanının başlıca əlaməti olmuşdur.

234/318.

* * *

X.Rzanın əsərləri təkcə əks etdirdikləri fikir və ideyalar, məqsəd və arzularla deyil, sənətkarlıq baxımından da çox zəngin və qiymətlidir.

Şair Azərbaycan folklorunu yaxşı bilmiş, "Kitabi-Dədə Qorqud"dan "Qaçaq Nəbi"yə qədər dastanlarımızı, Xaqanidən, Nizamidən, Nəsimidən başlamış S.Vurguna, M.Müşfiqə və R.Rzayadək klassik şerimi-zə dərindən bələd olmuşdur. Onun bədii yaradıcılığı zəngin milli və bəşəri qaynaqlara malikdir. "Yox, mən qaça bilməzdim" şerində sevgilisi şəhid olmuş gəlinin ərinin xatirəsinə müraciətlə dediyi sözər "Kitabi-Dədə Qorqud" dastanında Dəli Domrulun halalının ona dediklərini xatırladır:

Qarşı yatan şış dağları
 Səndən sonra mən neylərəm?
 Yayılsam, qəbrim olsun.
 Soyuq-soyuq bulaqları
 Səndən sonra mən neylərəm?
 İçərsəm zəhərim olsun!

Tövlə-tövlə köhlənləri
Səndən sonra mən neylərəm?
Minərsəm tabutum olsun!
Sonuncu sükutum olsun!

X.Rza klassik irsə yaradıcı münasibəti ilə fərqlənən sənətkarlar-dandır. M.Füzulinin “Məni candan usandırdı, cəfadan yar usanmazmı?” mətləli qəzəli ilə onun “Apardı sellər Saranı” şeri arasındaki səsləşmə bu baxımından çox maraqlıdır. Çar Rusiyası ilə İran monarxiyası arasında bağlanmış bədnəm “Gülüstan müqaviləsi” (1828) nəticəsində Azərbaycan xalqının başına gəlmiş ağır tarixi faciənin şiddetətini ifadə etmək məqsədile X.Rza heca vəznində yazdığı şerə Füzuli əruzunun ahənginə uyğun olaraq, sekkiz hecalı dörtlükler peyvənd etmişdir:

“Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım”
O sahildə, bu sahildə.

...Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləssin, bir can olsun
O sahil də, bu sahil də!

Bu baxımdan digər bir nümunə S.Vurğunun “Azərbaycan” şerilə ilgilidir:

“El bilir ki, sən mənimsən,
Yurdum-yuvam məskənimsən”
Bəs nə üçün naməndlərə
Yer verirsən qoynunda sən?!

X.Rza real bədii təsvirə, obrazlı düşüncəyə, ifadə vasitələrinin tə-ravətinə həmişə üstünlük verirdi. Sözün qüdrətilə mənzərə yaratmaq, bədii surətin portretini çəkmək onun şeirləri üçün səciyyəvidir.

X.Rza irsinin başlıca poetik keyfiyyətlərindən biri bədii forma əlv-anlılığına malik olmasıdır. Məlumdur ki, heca vəzninin onbirlilik bölgüsü Azərbaycan şerinin geniş imkanlı ölçülərindəndir. Lakin şair bununla bərabər, heca vəzninin başqa bölgülərindən və əruzdan da ustalıqla faydalılmışdır.

Onun poeziyasında vəzn baxımından maraqlı hadisələr müşahidə olunur. Şair sərbəst vəznə də biganə deyil. Lakin yeri gələndə, buna xüsusi bədii ehtiyac olduqda, eyni mətn daxilində bunların üçündən də istifadə etməyi bacarıır. “Hara gedir bu dünya?...” poemasının “İki qar-daşın söhbəti” bölməsində Milli Hökumətin yaradılması münasabatılı çağırılmış qurultayı təsvirini verən hissədə belə bir parça var:

Açıılır ilk qurultay! Açıılır səhər.
Açıılır arzuların yolu.
Açıılır arzulardan dügünlər.
Açıılır
Min il nisgilli qalan könüllər.
Açıılır
Bağlıarda, cəmənlərdə, könüllərdəki güller.
Güllər və könüllər,
Könlümdəki sellər.
Buludu yarib çıxan al qırmızı günəş tək
Işıqladır salonu bir kəlmə söz: -Azadlıq!

Burada sərbəstdən (ilk altı misra) əruza (onların ardınca gələn üç misra) və əruzdan hecaya (son iki misra uğurlu) vəzn keçidləri vardır.

X.Rzanın dörtlükleri arasında istər mövzusu, qaldırıldığı problem, istərsə də problemin poetik həlli baxımından klassik rübaihimiz səviyyəsində duran nümunələr var:

Neçin ağacları çox istəyirəm?
Ağac əllərimə bənzəyir onlar.
Bütün sərvətini bəşəriyyətə
Təmənnasız verən ürəkləri var.

Sənətkar təkcə şeirlərində deyil, bəzi poemalarında da ədəbi təc-rübədə nisbətən az işlənən beş misralıq bəndlərdən istifadə etmişdir. “Türkel balam” poeması başdan-başa beşlik formasında yazılmışdır. 52 bənddən ibarət bu əsərin qafiyə quruluşu a a b b şəklindədir:

Səsin, ünün qayaları tərpədir.
Kim deyir ki, mənim balam körpədir?
O, sabahkı qasırğadan ləpədir,
Qasırğamsan, tufanımsan Türkelim,
Ehkamları yılanımsan, Türkelim!

Onun şeirlərində a b v b b şəklində qafiyələnən beşliyin – Vurğun bəndlərinin də maraqlı nümunələri vardır:

Başımın altında Savalan, Sayan:
Fikir ver qanımda qaynar axına.
Yerindən qaldırıb Qoşqar dağını
Qoşmaq istəyirəm Ural dağına,
Fikir ver qanımda qaynar axına!

Hecanın on beşliyi ilə əruzun uyarlı bəhrinin hüdudlarına gəlib çıxan belə şeirləri də az deyil:

Yenə qarşıda mənəm, bircəciyim, tek gözəlim,
Mən ata, sən ana bülbü'l, sarıköynək gözəlim.

Öz əlim, öz darağım qoy darasın saçlarını
Oxşayım busəm ilə kirpiyini, qaşlarını.

“Ay aman!” şerini isə şair təzad formasında qələmə almışdır. Bu az işlənən forma əsrarəngiz məhəbbət duyğularının bəkarətini, paklığıını əks etdirməkdə şairə yaxşıca kömək etmişdir:

Biz ikimiz çıxdıq dəniz seyrinə,
Axdıqca axdıq.
Suda gümüş ayın qızıl şövqünə
Baxdıqca baxdıq.

.. Göz gözü oxşadı, göz gözü duydu.
Sözsüz sorğusuz.
Başımı çiynindən köksünə qoydum,
Dinmədi o qız.

Dözmədim... alışdı tər yanaqları,
Elə bax, bu an
Bircə yol açıldı gül dodaqları,
Dedi: – ay aman!

Bu səs məhəbbətin ürəyə dolan
Öz səsiydim?
Yoxsa ilk busədən qəfil məst olan
Qız səsiydim?..

Möhərəm oxucu fərqinə varmamış deyil ki, bu miniatür müstəzədi xələldər etməmək üçün onun tam mətnini verməli olduq.

X.Rzanın poeziyasında son dərəcə əlvan qafiyə sistemi mövcuddur. “Gəlir böyük Azərbaycan” şerindəki qafiyə bolluğu diqqəti xüsusiylə cəlb edir:

Zirvələrdən üzü bəri
Gəlir məğrur Azərbaycan!
Gəlir cəsur Azərbaycan!
Nur və büllur Azərbaycan!

Aşağıdakı bənddə misraların dördü də həmqafiyə sözlərlə müzəyyindir:

Gəl gəzə-gəzə
Qalxaq Kəpəzə,
Dünya təptəzə,
Dünya möcüzə!

Məna ardıcılılığı və təbiiliklə yanaşı qafiyənin gözəlliyi və “z” səsinin yaratdığı alliterasiya da burada misraların ahengdarlığını təmin etmək üçün öz işini görmüşdür.

“Azərbaycan” şerində şair misrabaşı qafiyələndirmədən çox məharətlə istifadə etmişdir:

Xəlil Rza atılsa da
Bucağına zindanların,
Azərbaycan sığa bilməz
Qucağına zindanların.
Aman dostlar, siz gəlməyin
Ayağına zindanların,
Lənət deyin qan-qırmızı
Bayraqına zindanların

Azərbaycan şerinin məcazlar sistemində təşbeh geniş yer tutur. Orijinal təşbehlər sistemi X.Rza şerinə də xüsusi rövnəq və bədiilik vermişdir.

Qarabağ – üreyimdir, Şuşa – gözüm giləsi,
Gözlərimə tuşlanıb bu gün düşmən güləsi.

X.Rzanın təşbeh yaratmaq üsulları son dərəcə əlvan və zəngindir. Bəzən o, real həyat hadisələrini əks etdirən misralarla yanaşı, onların fonunda elə misra-təşbeh işlədir ki, bu da öz növbəsində obrazlı ifadənin təsir qüvvəsini qat-qat artırır. Qobustan qayalarından bəhs edən “Yaşamaq üçün” şerində əcdadlarımızın həyat problemlərindən, məişət çətinliklərindən söz açan şair yazar ki, onlar:

Halal bir ruzu üçün
Yer qazib, dağ yarıblar.
Daşdan çörək çıxarıb,
Daşdan od çıxarıblar.

* * *

Xəlil Rza Ulutürk tanınmış ədəbiyyatşunas-alim kimi sənətə dair məsələlərlə də ciddi məşğul olmuşdur. Şairin folklor, aşiq yaradıcılığı, klassik və müasir ədəbiyyat, lirika, nəşr, dramaturgiya və teatra dair maraqlı məqalələri vardır. O, S.Vurğun, M.Müşfiq, R.Rza, B.Vahabzadə, Rəfiq Zəka haqqında elmi kitabların, H.Cavid, Ə.Vahid, R.Rza, M.Şəhriyar, Ə.Kərim, M.Araz, S.Tahir, Ə.Tudə, M.Şeyxzadə, Ə.Cəfərzadə, İ.Sixli, N.Həsənzadə, Qabil, C.Novruz, H.Arif, Q.Qasimzadə və başqalarının yaradıcılığı haqqında ədəbi-tənqidli məqalələrin müəllifidir.

“Bədii sözün tanrısi” (1987) X.Rzanın ədəbiyyatşunaslıq sahəsində nəşr edilmiş ən bitkin əsərlərindən biridir. Məqalə Nizami Gəncəvinin 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası” düzümündən 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən buraxılmış bircildliyə müqəddimə kimi yazılmışdır. Bu cildə Nizaminin lirikası, “Sirlər xəzinəsi” və “Şərəfnamə” əsərləri daxil edilmişdir. Həmin məqalədə Nizaminin lirik şeirlərinin təhlili xüsusi yer tutur. X.Rza göstərir ki, mütefəkkir sənətkarın lirikasında sevgi dünyani idrak vasitəsidir, sevgisiz həyat mənasızdır. Ən böyük fədakarlığın, qəhrəmanlığın əsasında məhz məhəbbət durur. İnsanlığı sevmək fərdi sevməkdən başlanır. Fərdi sevə bilməyən milləti, bəşəri də sevə bilməz. Nizami lirikası gözələ eyb gətirən cəhətləri, yaramaz ictimai münasibətlərin doğurduğu eybəcərlikləri, alçaq ehtirasları insan varlığından qoparıb atmaq, könülləri saflaşdırmaq uğrunda mübarizə vasitəsidir.

“Xəmsə”də X.Rzani daha çox düşündürən əsər “İskəndərnəmə” olmuşdur. Nizami ideallarının daşıyıcısı olan İskəndəri çox bəyənən

X.Rza hesab edirdi ki, başda Ərəstu olmaqla alimlərlə dostluq edən, məzlam misirliləri zalim zəngibarların əsarətində qurtaran, ciddi ixtilafları qızıl, söz, elm, nəhayət, peyğəmberlik və Tanrıya yalvarış gücünə həll etməyə çalışan, yeri gələndə silah işlətməyə məcbur olan, qalib gələndə öyünməyən, vuruşa-vuruşa düşünən, düşünə-düşünə vuruşan İskəndər ədalət və zəka timsalıdır. O, Nizaminin bu dünya ölkələrində görmək istədiyi hökmədar idealıdır!

X.Rzanın təqdimində və şərhində Bəxtiyar Vahabzadənin lirikası dramatik özəyə malikdir... O bütün həyat hadisələrinə fəal münasibət bildirən, yanın, yaranan sənətkar, milli ənənələrə söykənən novator şairdir. Bu keyfiyyət onun həm dilində, həm yazı və düşüncə tərzində, həm də əsərlərinin məzmununda aydın gözə çarpan məziyyətlərdir. X.Rzaya görə B.Vahabzadə öz əsərlərində bədii-fəlsəfi mühakiməyə üstünlük verən fikir şairidir... Şərq şerinin, klassik Azərbaycan poeziyasının ən dərin qatlarından sözüllüb gələn bu keyfiyyət Bəxtiyar yaradıcılığında yeni keyfiyyətlə də üzə çıxır.

X.Rza 60-ci illərin əvvəllərindən başlayaraq ədəbi tənqidlə də müntəzəm məşğul olmuş, “Mühəribədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda namizədlik disertasiyası yazış müvəffeqiyətlə müdafiə etmişdir. Bu əsərində alim poema janrıının inkişafı üçün təməl olan mənbələri göstermiş, Xaqani Şirvani, Nizami Gəncəvi, Arif Ərdəbili, Füzuli, Saib Təbrizi poemalarının zəngin yaradıcılıq xəzinəsi olduğundan bəhs açmış, bu sahədə “Abbas və Gülgəz”, “Şəhriyar” və “Qaçaq Nəbi” dastanlarının rolunu xüsusi qeyd etmişdir. Tədqiqatda XX əsrin Azərbaycan poeziyasında ilk poema nümunələrinin meydana gəlməsi və inkişafı araşdırılmış, Cəfər Cabbarlinin “Qız qalası”, Hacı Kərim Sanılının “Köç”, Hüseyn Cavidin “Azər” poemaları, xüsusən M.Müşfiqin “Qaya”, “Şəhər”, “Sındırılan saz” əsərləri əsaslı surətdə bədii təhlilin predmetinə çevrilmiş, janrı inkişafında onların rolu obyektiv qiymətləndirilmişdir. X.Rza poemada lirik qəhrəman problemini qaldırmış, S.Vurğunun “Muğan”, “Bakının dastarı” poemalarını diqqət mərkəzində saxlayaraq, onların orijinal bədii forma xüsusiyyətləri, ideya-məzmunu və milli koloritindən danışmışdır.

X.Rza “Məqsud Şeyxzadə poeziyası və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” adlı doktorluq əsərində, habelə, 1980-ci ildə “Elm” nəşriyyatı tərəfindən buraxılmış “Məqsud Şeyxzadənin

bədii yaradıcılığı” və daha əvvəl nəşr etdirdiyi “Məqsud Şeyxzadə” (1978) kitablarında, habelə, bir sıra məqalələrində iki xalqın övladı, görkəmli sənətkar-alimin çoxcəhətli yaradıcılığı, xüsusilə, onun ədəbi əlaqələr sahəsindəki müstəsna rolunu geniş elmi tədqiqat obyektiň əçvirmišdir.

1970-1980-ci illərdə X.Rza ruhən özünə yaxın sənətkarların yaradıcılığını ciddi təhlildən keçirmiş və Ə.Kərim, Qabil, F.Sadiq, H.Arif, M.Günər, N.Həsənzadə, C.Novruz və b. haqqında təravətli ədəbi-tənqid məqalə və resenziyalar yazımışdır. Onun 2003-cü ildə çap edilmiş “Ədəbi tənqid” kitabında folklor, klassik irlər, müasir ədəbiyyat (lirika, nəşr, dramaturgiya), teatr və nəzəriyyəyə aid məqalələri toplanmışdır.

* * *

X.R.Ulutürk çox məhsuldar tərcüməçi idi. Keçən əsrde Azərbaycanda milli ədəbi tərcümə məktəbinin formallaşmasında onun tarixi xidmətləri vardır. X.Rza tərcümənin elmi-nəzəri problemlərinə də diq-qət yetirmiş, bu sahəyə aid “Şairlik və bədii tərcümə”, “Bədii tərcümə milli mədəniyyətin ayrılmaz hissəsi kimi”, “Bədii tərcümə bədii kəşf olmalıdır”, “Tərcümə və bədii dil”, “Poetik tərcümədə şairliyin elmi filoloji ənənəyə arxalanması zərurəti” və başqa qiymətli məqalələrini yazmışdır. Tərcüməçilik X.Rzanın oxumaq, öyrənmək, biliklərini zənginləşdirmək, bədii zövqünü dünya ədəbiyyatının yüksək səviyyəli nümunələri əsasında tərbiyə etmək zərurətindən doğmuşdur desək yanılmariq. 1970-ci illərdən başlayaraq dövri mətbuat səhifələrində səpələnmiş tərcümələrin əbədi ictimaiyyətdə oyatdığı uğurlu təəssürat nəticəsidir ki, onun 1982-ci ildə “Qardaşlıq çələngi”, 1984-cü ildə “Dünyaya pəncərə”, 1992-ci ildə “Turan çələngi”, 1994-cü ildə “Qutadqu-bilik”, 2000-ci ildə “Yeddi gözəl”, 2002-ci ildə isə “İskəndərnamə” poeması kimi sanballı tərcümə kitabları nəşr edilmişdir.

“Qardaşlıq çələngi”ndə şairin keçmiş SSRİ xalqlarının poeziya xəzinəsindən dilimizə çevirdiyi nümunələr toplanmışdır. Tərcüməçi Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürçüstan, Moldova, Tacikistan, Türkmenistan, Estoniya, Latviya, Litva xalqlarının yüzdən çox şairinin əsərlərini ana dilimizdə səsləndirmišdir. “Dünyaya pəncərə” adlı tərcümə kitabında isə yunan, macar, bolqar, çex, alman, fransız, ingilis, italyan, əfqan, hind, yapon, və baş-

qa xalqların (28 xalqın) poeziya dünyasından seçmələr tərcümə edilmişdir. Madaqaskar, Mozambik, Fil Dişi Sahili kimi ölkələrin şeir gülüstəni ilə Azərbaycan oxuları ilk dəfə X.Rzanın tərcümələrində tanış olmuşlar.

X.Rzanın tərcümə kitabları arasında ən sanballısı “Turan çələngi”dir (1992). O, həmin kitabı 90-cı illərin başlanğıcında, milli azadlıq uğrunda mübarizənin genişləndiyi bir vaxtda tərtib edib Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu xəttile nəşr etdirmišdir. 800 səhifəlik kitabın adı onun mahiyyətini dürüst ifadə edir. Şair türk dünyasının min ildən artıq zaman vüsətində yaranmış qiymətli poeziya nümunələrindən həqiqətən de gözəl bir çələng hazırlayıb oxulara təqdim etmişdir. Həmin şeirlərin bir qismini X.Rza türkcə, özbəkçə, qazaxca və tatarcadan dilimizə uyğunlaşdırılmış, Xaqani, Nizami, Tusi və Saibin əsərlərini farscadan, Vazehin şeirlərini isə rusdan birbaşa tərcümə etmişdi. “Turan çələngi”ndə təmsil olunan şairlər arasında türk xalqları ədəbiyyatlarının sütunları olan Yusif Xac Hacib, Ə.Nəvai, B.Məşrəb, Çolpan, M.Şeyxzadə, Q.Qulam, Zülfüyyə, A.Arif, Ə.Muxtar, O.Süleymenov, A.Tukay, Y.Kamal, M.A.Ərsoy, Q.Təbrizi və Şəhriyar kimi sənətkarlar da vardır.

X.Rzanın rus dilindən tərcümələrində çox ciddi yaradıcılıq zəhməti, ardıcıl fikir, bədii axtarış, mütərcimin həmin axtarışlara qanad verən məqsəd ucalığı və böyük məhəbbəti vardır. Onun yaxşı tərcümələrində orijinala sədaqət canlı fikir üçün buxova çevriləmədiyi kimi yaradıcılıq sərbəstliyi də mütərcim özbaşınlığından uzaq olmuşdur. Şairin Puşkin, Lermontov, Nekrasov, Blok, Luqovskoy, Yevtuşenko, Voznesenski, Rojdestvenski dən tərcümələri xüsusilə uğurludur və ədəbiyyatımızın qarşılıqlı əlaqələrinin xəritəsini əlvən boyalarla zənginləşdirmišdir.

X.R.Ulutürkün ədəbi irlisinin geniş bir hissəsi hələ də işıq üzü görməmişdir. Onun zəngin arxivindəki 200-dən artıq qovluqda qiymətli publisist əsərləri – gündəlikləri öz araşdırıcımasını və nəşrini gözləyir.

Görkəmli şair, mütəfəkkir, şəxsiyyət, istiqalə mücahid və ictimai xadim olan Xəlil Rza Ulutürkün xalqımızı və ədəbiyyatımız tarixində çox mühüm yeri vardır.

Bəkir Nəbiyev



50-ci illər *Övlad həsrəti*



ŞAİRİN CAVABI

Vurğunam mənali gözəlliyə mən
Səməd Vurğun

Bu, bir xatırədir – söyləyir ellər:
 Bir gün İstisuda şair – deyirlər
 Çiçəkli dağları seyr edən zaman,
 İpəklər içində məst, xuraman,
 Dodağı boyalı, dili məzəli,
 Qaş atan, göz süzən məclis gözəli,
 İşvəkar bir xanım yanaşır ona;
 Xəfifcə qımışır, girərək dona.
 Şair seyr eləyir həmin afəti,
 Görür ki, gözəldir boyu-qaməti.
 Başında çiçəkli, tor şlyapa var,
 Boynunda mirvari – on iki qatar,
 Üstündə incilər, almazlar yanır,
 Ağ buxaq altında ulduzlar yanır,
 Rəngdən-rəngə çalan zərli libası
 Tavuza bənzədir o sərvinazı.
 Xanım sağ əlini vurub belinə,
 Nazla sıgal çəkib ipək telinə,
 Söyləyir: – A şair, hər şerində sən
 Bu kənd qızlarını tərifləyirsən.
 Yazırsan, belədir saf dodaqları,
 Həyatın hüsnüdür gül yanaqları.
 Bəs hanı? Bunlarmı sənin dildarın?
 Bunlarmı kəklik tək səkən qızların?
 Əynində çit köynək, belində kəmər
 Bu vaxt işdən çıxan qızlar, gəlinlər

Gedirmiş dəstəyle bulağa sarı,
 Dönüb seyr eləyir şair onları.
 Görür üst-başları tozlu olsa da,
 Qızıl gül sayrışır yanaqlarında.
 Gümüş saçlarına əl çəkib bu an,
 Xanıma üz tutur o sadə insan:
 – Neyləyim, indicə Allahın altda,
 Bir yağış tutaydı burdaca bizi.
 Sənin pudran, boyan, yağın gedəydi,
 Onların üstünün-başının tozu.
 Yağış ara verib günəş doğanda
 Əsl gözəl kimdir – görərdik onda.
 ... Qayıdır çadırı xanım peşiman.
 Şairse qızların qaqqıltısından
 Zövq alır, bığaltı qımışib gülür,
 Üzündən sənətin nuru töküür.

Bakı, 1956

MƏNİM ATA YURDUM, ATA MƏSKƏNİM

Sevimli və unudulmaz atam Rza
Xəlil oğlunun əziz xatırəsinə

Ey ata yurdumun doğma havası,
Çınar başındaki o quş yuvası,
Otu dizə çıxan ətirli çöllər,
A başaq yığdığım qızıl sünbüller,
Qoynunda yatdığınım yallar, yamaclar,
Dirmaşıb çıxdığım barlı ağaclar,
Yemlik topladığım göy biçənəklər,
Başına döndüyüm əlvən çiçəklər,
A şəhdi süzülən ağ tut, qara tut,
Bildirçin buduna oxşayan armud,
Heyvası ətirli heyva bağları,
Üstünə şəh düşən yemiş tağları,
Kürə halə salan aylı gecələr,
Qışda yem verdiyim ariq sərçələr,
Qoyun dırnağının tanış izləri,
Su içən ceyranın məsum gözləri,
Ocaqda gözümüz yaşardan tüstü,
Deyin, hansı şair sizdən əl üzdü?
Ey ata məskənim Pirəbbə kəndi,
Ürəyim səninçin titrəyir indi.
Ömrümün ən şirin, erkən çağında,
Siz harda qaldınız, – Kür qıraqında...
Dinlə bu nəğməni, dinlə, can ata,
Sevdiyi torpaqda uyuyan ata.
Yene yada düşdü körpə çağlarım,
Yadımdan çıxardı oyuncaqlarım.
Hər işdən gələndə axşam çığı sən.
Durub yüyürədim qabağına mən.
Məni iki əlli qaldırıb göyə.
Yəqin fəxr edərdin xoşbəxtəm deyə.
Əyilib baxardım gülən gözünə,
Üzümü sürtərdim tüklü üzünə.

Çiynindən hər yanı görərdim aydın,
Deyərdim: – Mən də kaş böyük olaydım.
Bəzən dil açardım quş balası tək:
– Böyürtkən dərməyə, ay ata, gedək...
Gedərdik... əlində güllü bir kasa,
Tikanlı kolları sən basa-basa,
Böyürtkən yiğardin... dayanıb gendə,
Əline baxardım fərəhlə mən də.
Şaxələr bəhrəli, şaxələr dolu,
Böyürtkən qapqara, böyürtkən sulu,
Kolların çıçəyi təzə qar kimi,
Hayanda kol vardı o kollar kimi?

... Ya Kürə gedərdik balıq tutmağa,
Bəzən islanardin başdan-ayağa.
Öz ipək torunu atıb sulara,
Çekərdin dübarə yenə kənara.
Qəlbimdən çıxmayı o günler, ata,
Mənim yadımdadır inan ki, hətta
O bulanıq Kürün gicovları da,
Çatdığın tonqalın alovları da.
Yadımdadır Kürün coşqun səsi də,
Torun gözündəki su pərdəsi də.
Odur, bir şahmayı sıçradı tordan,
Gümüşü pulları göründü bir an.
Getdi, gür sularda gözdən itərək –
Uzaqlarda qalan körpəliyim tək.

O günlər durduqca göz qabağında,
Baxıram yollara, yol çekir gözüm.
Ay ata, ay ata, xoşbəxt çağımda,
Xoşbəxt olduğumu bilmədim özüm.
Ancaq ürəyimi yandırsa da qəm,
Sızlayıb göz yaşı tökməyəcəyəm.
Mənə təsəllidir ata məskənim,
O nəfəsin dəyən çölüm-çəmənim.

МЕССУМ ТӘБЕ

Atama üz tutub bir gün fərəhlə
Görün nə söylədim zarafatyana:
– Ata, gəl özün də, etiraf elə,
Dünyada hər şeydən şirindir ana!

Hani elə şair, elə bir rəssam
Dilində gəzməsin ananın adı?
Eşidib bu sözü sevindi anam:
Gülən gözlərində şəfəq parladi.

Atamsa əl vurub onun çıyninə,
Dedi: – Bahar gülün, gül baharındır.
Ay oğul, bənd olma elə şeylərə,
Elə analar da atalarındır!

Bakı, 1958

ДОСТЛУҚ

Səninlə dost olandan
Sanıram ki, səfali,
Qoynu bahar havalı
Bir dağ başındayam mən.

Bir insan olduğumcuñ
Fəxr edirəm mən indi —
Sanki dünya mənimdi,
Ucadayam günəşdən!

Ayağım büdrəyəndə
Tez yapışdın qolumdan,
Özümü gördüm bu an
Gözünün aynasında!

Arşimedin niyyəti
Gözəlsə də, əbədi
Ayri aləmdə gəzdi
İstinad nöqtəsini.

Mənə elə gəlir ki,
Tutsam sənin əlindən,
Çiynimlə qaldıram
Bütün Yer kürəsini!


Moskva, 1958

Moskva, 1958

O DAĞLARDA BOY ATDI...

O, dağlarda boy atdı!
Onu bəzən şiddetli ildirim şaqqıltısı,
Bəzən də bir kəkliyin fərəhli qaqqıltısı
Yuxusundan oyatdı!
O dağlarda boy atdı...
Burda bir çoban kimi
O, öyrəndi gör neyi:
Güllərdən – zərifliyi,
Qayalardan – sərtliyi!
Ona gör nələr dedi nəgməsində şəlalə:
– Mənim kimi gurla sən!
Elə cavan yaşıdan
Bu daşların başından
Ax, töküł qürurla sən!
Mənim kimi gurla sən!
Ancaq bahar yelləri ona başqa söz dedi,
Dedi: – mənə oxşa sən,
Çiçəkləri, gülləri
Öz əlinlə oxşa sən...
Bağlasalar əlini,
Nəfəsinlə oxşa sən.
Yalnız mənə oxşa sən!
Ona nələr dedi gör dağ qartalı səmadan:
– Sən də duşmənin üstə
Mənim kimi gələsən.
Mənim kimi enəsən,
Mənim tek yüksələsən!
Ancaq başqa söz dedi ona yaralı ceyran,
Öz doğma sürüsündən xeyli aralı ceyran:
Anandan ayrı düşsən, mənim kimi mələ sən...
Sən anana çatarsan, mənim kimi mələsən.
Mənim kimi mələ sən...
... Qulaq verdi o cavan:
Neçə nəfəs, neçə səs,
Biri yüksək qürurlu,


Bakı, 1958



Biri nəcib, müqəddəs...
Qulaq verdi o cavan,
Bu səsləri dinlədi.
Tufan kimi gurladı,
Kaman kimi inlədi...
O, dağlarda boy atdı.
Dağlar onu özündən min dağ qədər yuxarı
Bir zirvəyə ucaldı!
İndi bir alimdir o,
Dostum – həmdəmimdir o.
Yene də əvvəlki tək
Getdiyi – dağ yoludur.
Ürəyi min kitabla,
və güləbla
doludur!
O, dağlarda boy atdı!
Onun coşğun qəlbində
İncəliyi, sərtliyi
Həyat ekiz yaratdı.
O, dağlarda boy atdı!

Moskva, 1958

Moskva, 1958



ANA MƏKTUBU

Ana, qurban olum, sənə, ay ana!
Aldım məktubunu yenə, ay ana!
Oxuyub nə qədər sevindim, bilsən!
Ana, bilişəm ki, bu məktubu sənə
Özün yazmamışan,
Ah, yaziq qadın!
Axı neyləyəsən, yoxdur savadın.
Kiməsə yalvarıb,
qurban olumla.
Başına dönümlə, qadan alımla
Yazdırıa bilmisən, yeqin ki, bunu.
Ana, əziz ana, sənin ruhunu,
Sənin saf eşqini, məhəbbətini,
O ana qəlbini hərarətini
O adam bəlkə də verə bilməmiş.
Qəlbini, gözündə görə bilməmiş.
Bu məktub yazılıb qurtaranacaq
Sən nələr çəkmisən hələ, ana can!
Kağıza bir azca ləkə düşdümü,
Varaq əzik oldu, ya sürüsdümü,
Mürəkkəb qurtardı, qələm cızdırı,
Yazan sətirləri əyri yazdımı,
Nanə yarpağı tək ürəyin əsmiş.
O zərif ruhunu fikirlər əzmiş,
Məktuba zillənmiş qəmli gözlerin,
Ürəyində qalmış ürək sözlərin.
Elə həmin çağda bəlkə, ana can
Təzə bir dən düşüb saçlarına, dən.
Beş-on dəqiqəlik həyəcanından
Bəlkə də neçə il qocalmışan sən..
Poçta qaçmağını demirəm hələ,
Əlin əsə-əsə almışan bunu.
Elə bil qutuya qoynundan deyil,
Qəlbindən çıxarıb salmışan bunu,
Çoxları bəlkə də diqqət etməmiş

Sən niyə qımışib o dəm gülmüsən:
Məktubun heç mənə gəlib yetməmiş,
Yanıma, ay ana, özün gəlmisən!
Açılib qarşında könül dəftəri,
Belə bir nemətdən mən necə doyum?
Sənin gözün baxan bu sətirləri
Qoy öpüm, gözümün üstünə qoyum!
Ana, qurban olum, sənə, ay ana!
Məktubun qanaddır mənə, ay ana.
Eşit, şair oğlun bu gün nə deyir:
Ana məktubudur ən lətif şeir!
Savadsız olsan da, inan buna sən:
Həyatda ən böyük müəlliməsen!

SƏNİN BAĞINDA

Həyətdə gəzirəm yenə, ay ata,
Güllər o güllərdir, ləklər o ləklər.
Az qalib eyvanın başına çata
Əlinlə əkdiyin cavan tənəklər.

Bu həmin yarpızdır, – yarpağında şəh,
Bu da həmin mixək, həmin gülşəbbu.
Dəydi üz-gözümə ətirli bir meh,
Bəlkə də meh deyil, nəfəsindi bu...

Baxıram diqqətlə burda hər şeyə,
Mənə elə gəlir lap indice sən
Ay Xəlil, bir kasa su gətir – deyə
Məni bağ dalından səsləyəcəksən.

Ata, sən doğrudan canlı şeirdin,
Lap aydın görünür mənə indi bu.
Baxıb bu göy bağa gör nə deyirdin:
– Mənim göy cilidli əsərimdi bu.

Mərakekb qırkırdı, qələm cırıldımı,
Bəli, yaradırdı sənin də əlin,
Bax o göylər dələn boylu çinara.
Cismən torpaqdadır, fəqət əməlin
Səni qaldırmışdır asimanlara!

Şerinin rəngidir gördüyüüm rənglər
Sözün – meyvelədir, meyvən şirindir,
Cərgəylə əkilmiş əlvan çiçəklər
Sənin yazılmamış sətirlərindir.

Sənin nərgizini, sənin nanəni
Gəlinlər toy günü dəstələmişdir.
Sənin sözlərini, sənin nəgməni
Bülbüllər gül üstə bəstələmişdir.

Bu həmin yarpızdır, – yarpağında şəh,
Bu da həmin mixək, həmin gülşəbbu.
Dəydi üz-gözümə ətirli bir meh,
Bəlkə də meh deyil, nəfəsindi bu...

SILDİRİM ÜSTÜNDƏ DAYANAN PALİD

Musa Cəlilin xatirəsinə həsr olunur

Şaha qalxmış dənizin seyr eləyin sahilini:
Qocaman, göy palidin yaxşı baxın qamətinə.
Dayanıb sıldırım üstündə müəzzzəm, məğrur
Əymədən dik başını firtınanın hiddətinə.

Dalğalar hey can atır mavi qoşun tək irəli,
Göy ləpə hey şığıyır sahile ağ bayraq ilə.
Elə bil qeyzə gəlib qorxulu ümman döyüşür
Hər daşı, hər qayası səngər olan bir dağ ilə!

Yel əsib qumsovurur, göylərə qalxır tozanaq.
Göylərin köksünə bax: atəş oxu, od şırımı.
İldirimlər şığıyır əldə qılinc şaqqa-şaraql!
Osa tək, alnı açıq qarşılıyır ildirim!

Yel qırır yarpağını, qərq eləyir dalğalara!
Üzülür qol-qanadı, tüstülenir gövdəsi də.
Əyə bilmir yenə ancaq onu tufan, onu yel,
Dənizin hayqırışı, ildirimin nərəsi də!

Ən nəhayət, bir ovuc ağ kül olub sovrulur o,
Qaralan gözlərini dalğa yuyur, sel aparır.
Ay ötür, gün dolanır, qar əriyir, buz qırılır,
Qiş ilə əlbəyaxa yaz yeni tufan qoparır.

... Palidin yandığı yerdə göyərir körpə palid,
Təzə tufanlar üçün yerdə yenə bəslənir o.
Başı göylərdə durur, rişəsi torpaqda yenə,
Dənizə, ildirima "gəl" deyərək səslənir o!

Sənin nərgizini, gəlin naməni
Gəlinlər toy qızı destəlemişdi
Sənin sözlerini, sənin nüğməni
Məhlüller gül üstə bəstəlemişdir.

Moskva, sentyabr, 1958

ÖVLAD HƏSRƏTİ

Hələ gəlməmişsən bu dünyaya sən,
Gəl, balam, gözlərim yolunda qalmış.
Sənə vurulmuşdur atan indidən,
Səninçin indidən o, hər şey almış.

Gəl, balam, quş kimi sən elə cik-cik,
Dinləyib sevinək mən də, anan da.
Biz sənə qəşəngcə paltar tikərik,
Hədik bişirərik diş çıxaranda.

Səni öz əlimlə özüm bəzərəm,
Başına qoyaram güllü papağı.
Çiçə könəyinə sədəf düzərəm,
Sənə öyrədərəm addım atmağı.

Gəl, gəl, ata eşqim gülsün gözündə,
Hər səhər əlimlə açsan daransın.
Gəl, mənə mane ol şeir yazanda,
Könlümdə təzə bir şeir yaransın..

Demirəm, dünyada şanım-şövkətim,
Ya dövlətim olsun, ya varım olsun.
Deyirəm, sənin tək bir səadətim,
Sənin tək günəşim, baharım olsun!

Sabah – işıqlıdır, sabah – günəşli,
Ancaq hər sabahın öz sabahı var.
Birinə çatsan da, o biri müşkül,
İnsanı gözləmir anlar, saatlar.

Mənimsə böyükür eşqim, diləyim,
Dünyadan dünyaca umacağım var.
Bir gör nələr deyir coşan ürəyim:
Mənə qismət olsun bütün sabahlar!

SILDEBLADET STÅNDER I EN VÄLJÄMKTIG PALJÉ

Mənim bu arzuma gəl kömək elə,
Sevinim, ay qızım, ay oğlum mən də.
Bala nəfəsiylə, bala səsiylə
Həyatda yenidən doğulum mən də...

Moskva, 1958

ATA ƏLLƏRİ

O əllər bir qaranquş
Yuvasına oxşadı.
Məni özü bəslədi,
Məni özü oxsadı.

O toz-torpaqlı əldə
Ən müqəddəs əməllər...
Bəzən başımın altda
Yastıq oldu o əllər.

Andıqca o əlləri
Yenə yol çəkir gözüm.
O əllərə neçə yol
Su tökmüşəm mən özüm.

Mənə tanışdı, kənddə
Doğma cıqlılar qədər
O geniş ovçundakı
Çalın-carpaz çizgiler.

Hələ o sarğılı əl
Mənə necə doğmadı
Biçin vaxtı əlini
Azmı oraq doğradı?

Yüz il unuda bilməz
Bir gün onu görənlər,
Əlsiz-ayaqsızlara
Əl tutardı o əllər.

O əldə barıt iyi,
Sünbül ətri də vardi.
Onları od qaraldar,
Gül şəbnəmi yuyardı.

İstərəm o əl yenə
Saçlarımı oxşasın;
Ömrüm boyu əllərim
O əllərə oxşasın!

Moskva, 9 mart, 1959

O
Gü
Bə
Yə

A
Y
O
S

M
D
O
C

H
M
M
V

Y
B
G
G

O
S
O
G

∞ 42 ∞

QATAR GEDƏR ARAZ BOYU

Ulduzlar arasından gecələr qatar keçər,
Aləmi bir-birinə qəfildən qatar, keçər.

Qırıq-qırıq fit səsi, yeknəsəq taqqıltılar.
Taqqıltılar altında çoxları rahat yatar.

Yatmayanlar uzanar, dirsəklənər, mürgülər.
Məni yatmağa qoymaz qış zamanı soyuqlar,
Yay zamanı bürkülər.

Çoxu yatar, mürgülər, bürünüb ədyalına,
Anam yatar, bürünüb yun saçaqlı şalına.

Mən dalarım onların
Halına, əhvalına.

Yolcular yatar gecə vaqon mənzillərində,
Kimi yumşaq kupedə, kimi taxta yerində.

Plaskartda gedənlər almaz qışı eyninə,
Ümumidə gedənlər yatar ciyin-ciyinə.

Analar ayıq yatar, çocuq varsa yanında,
Ya bətnində, canında.

Sevgililər uyumaz,
Sevgi varsa qanında.

Kimi ayaq üstündə, kimi buferdə gedər
Bir vaqonda nə qədər qol-boyun sevinc, kədər.

Yatan zaman bir azca yazıqlaşar insanlar,
Gündüzlər bir-birilə dilləşib dalaşanlar.

Bərabər çalışanlar,
Küsənlər, barışanlar.

∞ 43 ∞

Yatan zaman bir azca ipəkləşər adamlar,
Zalimliyi bilinməz, qəşəngləşər adamlar.

İllərin qatarında gecə yol gedər bəşər,
Dinclik tapan ürəkdə duyğular zərifləşər.

Rəhmim gələr uyuyan namərdə, alçağa da.
Sanaram: uzanıblar yuxu adlı tabuta.

Qaranlıqda qarşidan bəzən işiq görünər.
Zəncirvari vaqonlar silkələnər, gərilər.

Artırar sürətini, qalxar qırıq bir səda.
Töyüyər, nəfəs dərər yarımsənsiyada.

Kəhkəşənlər içindən gecələr qatar keçər,
Bir-birinə yerləri, göyləri qatar, keçər.

Düşünərəm, yatmaram bütün yollar uzunu,
Donmuş olsa pəncərə,

Nəfəsimlə hovxurub əridərəm buzunu.
Təki görüm o tayın barı bir ulduzunu.

Kirpiyimi uzadıb göz qoyaram Araza.
Azərbaycanı görər kim gözümü arasa.

Əyilərəm, baxaram Araza lap yaxından.
Mümkünmü bircə ovuc içim qanlı axından?!

O, görünər neçə min qat-qarış dərd içində
Kələfin ucu kibi.

Qıflılanmış vüsalın
Qanlı surğucu kimi.

Yaralı bahadırın döyük çölünə düşmüş
Qanlı qılınçı kimi.

Yatağı qəfəs olmuş yaralanmış pələngə.
Araz sıxmır qəfəsə, ləngər vurur, o ləngər.

Nifrətini, qeyzini çırpıraq daşdan-daşa,
Relslərin qıraqından.

Təkərlərin dibindən
Məftillərin altndan axıb gedər birbaşa.

Dalğalarda parlayar Ayın işiq qırışı,
Qatar axara qarşı, axar qatara qarşı.

Əynimdə sonsuz gecə
Od və zülmət qarışqı.

Yorğun taqqıltılarla qatar keçər yolları,
Yeyər yolları qatar... yeyər-içər yolları.

Yatar neçə vaqonda babalar və nəvələr.
Qatarsa yollar boyu alov, atəş cəvelər.

Parovoz kürəsində qaya kömür, daş kömür.
Yaş kömür. Zulmət kömür.

Parovoz kürəsində
Yanar bütöv bir ömür.

Sərhəd ağaclarından birisi suya batmış.
Həmən yerdə dalğalar ağ bir tufan yaratmış

Nə istəyir axar su? Ürəyində çıxarsın
O qara, küt nizəni.

Heyhat, dirək dayanıb.
Çopur-çopur qabığı ahdan, nalədən yanıb.

Mən Arazi az qala gözlərimlə içərəm,
Dirəklərin üstündən alov kimi keçərəm.

Araz – oxlamış Qüdret... nə yatar, nə dincələr.
Qayalar arasında dərd əlindən incələr.

Düzənliyə çıxanda neçə yerə bölünər.
– İmdad! – deyə uzadar hər tərəfə əlini.

Qatar girər tunelə, sanma yavaşdan keçər.
Torpağın fəryadıdır, qayadan, daşdan keçər.

Ürək birdən sixılar, tunel zülmət gecə tək.
Bircə anlıq zülmətə davam gətirməz ürək.

Ey Mərəndim, Marağam, ey vüqarlı Təbrizim!
Ey mənim Ərdəbilim, mehribanım, əzizim!

De, bəs nə cür dözürsən o kor qaranlığa sən?
Zülmətlərin içində nə vaxtdır yol gedirsən!

Qaranlıqdan çıxmaga qərarın qəti gərək:
Qatar qüvvəti gərək, qatar sürəti gərək!

Qatarın sədaları yayılar pərdə-pərdə.
Uzaqlaşar sərhəddən, yaxınlaşar sərhəddə.

Qatar deyil, o, mənəm, bağından od saçılan.
Qatar kimi qırılan, qatar kimi açılan.

Qoşa rels ki, görürsən sənə sarı uzanır,
Üstündən təkər keçən yaralı qollarımdır.

Mənim yumruqlarımdır o hiddətli təkərlər.
Qiğlcımlar səpələr, yollara od tökərlər.

Səni fit səslərilə çağırın da özüməm.
Qatar kimi qüdrətli, qatar kimi acizəm.

Pilləkəndə durmuşam, bəlkə macal tapmağa,
Bəlkə doğan günəşi dan yerindən qapmağa.

Kimdir orda xış sürən, o ki, mənə tanışdır.
Torpağın həsrətilə torpak kimi yanmışdır.

O çariqli cavanlar, o çit donlu gəlinlər
Qardaşım, bacım qədər mənə doğma gəlirlər.

Gül olsayıdı yanımda, gül atardım onlara.
Məgər gullə sağalar iki yüz illik yara?

Üzeyirimin “Sənsiz”i radioda oxunur.
Ürək dərdli olanda ona hər söz toxunur.

“Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz.
Hər nəfəs çəkdir, hədər getdi o saat sənsiz”

Sən bu sahildən əger arxayı olsan da, gülüm,
Daldı könlüm o taya, olmadı rahat sənsiz.


Vağonda bir Nizami, Bülbül, Üzeyir, bir də mən.
Qatar sovuşub keçir burulğanlar içindən.

Çırır qarı yollara, küləklərə qataraq.
Tarak-tarak səsini şimşəklərə qataraq.

Artırır sürətini zaman sürətli qatar,
Ürəyimdən od alan zəka qüdrətli qatar.

Sarılmışam Araza, gözlərimdə od çaxır.
Mənim damarlarından qan axmir, Araz axır.

Astara-Bakı-Naxçıvan qatarı, 21 dekabr, 1959



60-cı illər Mənim şerim

MƏNİM ŞERİM

Qəlbimdə pöhrələnib
Hər gün boy atanda sən,
Məni şirin yuxudan
Gecə oyadan da sən!

Ürəyimin sevinci,
Qəzəbi, qəmi şerim.
Bütün yaralarımın
Bircə məlhəmi şerim!

Aldığım nəfəs kimi
Mənimləsen həmişə.
Birgə gedib-gəlirik
Biz həm evə, həm işə.

Mən səni gəzdirirəm
Qəlbimdə qürur ilə!
Mən sənin ucbatından
Bəzən üz-göz oluram
Neçə redaktor ilə.

İlham namərdlik edib
Üz döndərəndə məndən,
Mən ayrıla bilmirəm
Yenə inan ki, səndən.

İftixarım, ilhamım,
Varlığım, həyatımsan!
Yalnız evim deyilsən,
Bütün kainatımsan!!

Gözümdə ildırımsan,
Ürəyimdə gur dəniz.
Bəlkə atadan əziz,
Bəlkə anadan əziz
Elə sənsən həyatda.
Sənsən elə həyat da.

Mənə ata desələr,
Bil ki, sənsən övladım.
Mən sənin ucbatından
Yaxşı övlad olmadım.

Sən mənim yanar, odlu
Dəli-dolu şerimsən.
Köksümün qəfəsində
Pələngimsən, şirimsən!

Nədir mənim istəyim?
Min adamlıq bir salon
Bir stekan təmiz su,
Bir xitabət kürüsü.
Ürəyimin gur səsi
Dalğa-dalğa yayılsın,
Yer də, göy də ayılsın!

Kürsülərə sığmayan
Cəsur şerim, ər şerim!
Təpədən dirnağacan
Silahlı əsgər şerim!

Sənin söz raketinle
Min düşmən bayraqını
Torpağa saldıraram,
Sənin qüdrətinlə mən
– Qalx! – desəm,
bir dünyani
Ayağa qaldıraram!

Həyatımı verərəm
Birçə sənin yolunda.
Sənin özünü isə
Bu Vətənin yolunda!

Ürəyimin aynası,
Qəlbimin amalısan.
Mən öləndən sonra da
Məni yaşatmalısan!

Mənim şerim vüsalı,
İstiqlalı alqışlar.
Şerimin davamıdır
Salondakı alqışlar!

1962

SƏTTAR BƏHLULZADƏMİZ

Atəş yuvası – gözlər, cansız bədən, od sinə.
Qulaqları müntəzir Füzulinin səsinə.

Üzeyir asta-asta dodaqaltı piçıldar.
Ölindəki firçamı, yoxsa kaman, bəlkə tar?

Ürəyinin qanıyla yaratdığı tabloya
Fırçasının ucundan düşər ildirim – boya.

Bezən gələr irəli, bezən çəkilər geri.
Önündəki molbertdə sökülsəsə dan yeri

Özü günəşə benzər dan yerinin dalında.
Babək qüdrəti çarpar zəif, arıq qolunda,
usta barmaqlarında.

Siğmaz iş otağına, çıxar geniş çöllərə,
Bezən qarla, qirovla gümüşlenmiş çöllərə.

Qoy şimşəklər şığışın, ildirimlər tökülsün,
Minillik sal qayalar yerbəyerdən sökülsün.

Saxlaya bilməz onu nə vulkan, nə firtına.
Toplar gözəllikləri qaşlarının altınına.

Çovguna düşmüş quşu öz balası bilər o.
Güllərin göz yaşını asta, ehmal silər o.

Üşüyən ahuları baxışıyla isidər,
Ayağına baş qoyub yatar quzu ləpələr.

Dinlədim Qudyalçayın bahar daşqınlarını
Tər, südəmər otların öpdüm baxışlarını,

Yandırdı, yaxdı məni Şahdağın gunoşı do,
Pərvano qanadının incə titroyışı do
Sənin tablolarında.

Qızlar çox görüb səni Qızbənövşə yolunda,
Yağışlar bir çıçeyin yarpağını yolanda
xeyallara dalmışan.

Ömrü bitmiş yarpağa əbədi ömür verib
Öz tablona salmışan.

Fırçan sənin əlində bir yaraqdır hər zaman,
Sən gözəllik uğrunda çarpışan bir qəhrəman.

Bəzən Astaradasan, bəzən Neft daşlarında.
Buludların yüz rəngi, dalğaların ahəngi

Gərilən qaşlarında,
Açılan qaşlarında.

Səni ağ qağayılar öz ardınca aparar,
Dəniz susanda belə könlün tufan qoparar.

Qız qızılırlı qızılırlı
Mənimlik ləzgiliyinə qızılırlı

Səxənəya qızılırlı
Topluq ləzgiliyinə qızılırlı

Cəvənə qızılırlı
Güllərinə qızılırlı

Üzülmənə qızılırlı
Vəsənənə qızılırlı

Dinibənəmənə qızılırlı
Təl, süqənətənə qızılırlı

Yandırmə, yaxşı minə qızılırlı
Pərvənənə qızılırlı

Sənini qızılırlı

* * *

Utansın, deyirəm, tablolarından
Günəşli dünyani ləkələyənlər.
Bu vahid cahannin gözəlliyyini
Sərhədlə, sədd ilə tikələyənlər.

Utasın fırçanın əzəmətinə
Kimlər ki, törədir fitnə, fəsad, şər.
Mənim bayraqımın, mənim xalqımın,
Gülşənim üstünə tank yeridənlər.

Mənə öylə gəlir: sən lap indicə
Ayrılıb molbertdən bir məqam, bir an
O qızıl – qırmızı qanlı qatarı
Balaca fırçanla saxlayacaqsan!

Sən şəfəqlər şairi, rənglər bəstəkarısan.
Bu qat-qarış cahanda gözəllik memarısan.

Nə mükafat, nə ad-san, heç nə vecinə deyil.
Şöhrət özü ardınca kölgən kimi sürüñür.

Yalnız çiçəklər deyil, sabahki gözəl, azad,
Güllü cahan görünür sənin tablolarında.

Bakı, 1960

BAHAR

Qızlar çox gorus, yolunda,
Yahşalar bir çeyrən, yolunda
Sübə çağı bağçada gözlərim qamaşdı,
Ağaclar ağappaq, ağaclar qumaşdı.
Bu necə bağ-bərə, bu necə yamacdı —
Ağaclar açıbdır ağ yelkən, ay bahar!
Qabarmış ağ yelkən sübh ikən, ay bahar!

Artlanan xəşəmdən tökülən axça tək,
Arxların dösünə tökülmüş ağ çiçək.
Hayana baxıram — sol çiçək, sağ çiçək.
Ağ geyinib torpağın, daşın da, ay bahar!
Buludlar çəlengdir başında, ay bahar!

Həyətlər yamyaşıl, həyətlər yoncalı,
Qızılıgül yarpaqlı, qızılıgül qonçalı.
Yoxsa bir gəlinsən, əllərin xonçalı,
Ya qəşəng, nazənin qızmisan, ay bahar!
Xonçana min sovqat düzmüsən, ay bahar!

Sən mənim qismətim, sən mənim ömrümsən.
Durulan Goy gölüm, bulanan Kürümən.
Ömründə nə qədər dövranlar görmüsən.
Olubmu belə bir xoş çağın, ay bahar?
Gedirəm, əlimdə bayraqın, ay bahar!

İstədim bu şeri lap qısa yazam mən,
Buruqlar qoynundan gəl dedi yasəmən.
Qoşuldum güllərə, vuruldum yaza mən.
Könlümdə çağladı bulaqlar, ay bahar!
Qollarım dünyani qucaqlar, ay bahar!

Əsməsin, dayansın dəlisov küləklər.
Solmasın çiçəklər, göyərsin bu ləklər.
Sığışmir köksümə arzular-diləklər.
Elə bil mən də bir baharam, ay bahar!
Dünyaya sənin tək baxıram, ay bahar!

Əmirhacıyan, 3 aprel, 1960

DOĞMA EV

Doğma ev, doğma ev, necə şirinsən,
Dolanım başına, dönüm başına.
Axı, körpəlikdən bağlanmışam mən
Sənin tədirinin yanar daşına.

Qəlbim bu ocaqdan atəş alıbdır,
İsidib könlümü mehr, məhəbbət.
Banında qaranquş yuva salıbdır,
Qoynunda bir bəlük mehriban kulfət.

Mən namərd olaram, səni unutsam,
Yerim ocağının başı olubdur.
Birinci stolum, birinci masam
Sənin pəncərənin qaşı olubdur.

Səni tərifləsəm məni kim qınar,
Ürəyim daşında torpağındadır.
Ən qəşəng qızılıgül, ən gözəl çınar,
Ən şirin üzüm də öz bağındadır.

Dünyada heç səni anmayan varmı,
Dolansın deyirəm boynuna qollar.
Sənin astanandan başlanmayırmı
Böyük dahlərin açdığı yollar?

Kim deyər kiçiksən, kim deyər darsan,
Sən ki, bağlanmışan bizim həyatı.
Balaca radio səslənən zaman
Dönürsən gözümdə bir kainata.

Sən çox dinləmisən şerin səsini,
Nəsibin gah sevinc, gah da ah olub.
Sənin pəncərənin ağ pərdəsini
Titrədən "Şur" olub, "Cahargah" olub.

Unuda bilməzsən o xoşbəxt çığı,
Qoynunda o gecə günəş yanıbdır.

Dəycək astanana gəlin ayağı
Sənin zirzəmin də işiqlanıbdır.

Burda bir insanın xoş nəfəsi var,
Onun əsəridir neçə oğul-qız.

Onun əllerilə qalxdı dörd divar,
İndi şəkli durur divarda yalnız.

Bir evin günəşi, baharıdır o,
Könlümün sevinci, qubarıdır o;
Memar olmasa da imarətlərə,
Bizim ailənin memarıdır o.

Göyərsin öündə bağçalar-bağlar,
Uzansın eyvana barlı budaqlar;
Sevincə doldursun otaqlarını
Dodağı nəğməli gözəl uşaqlar.

Lifti hey səslənən saraylar kimi,
Nə olar, deyilsən yüz mərtəbəli.
Bu yer kürəsinin özü deyilmi,
Sənin daş binövrən, polad təməlin.

Salyan, 1960

BİR DƏSTƏ ÇİÇƏK

Bir dəstə çiçək verdi
Bu axşam dostlar bizə.
Çiçək təzə, gül təzə.
Bu gülər tək çirpinib,
Sevinən könül təzə.
Nərgizə bax, nərgizə.
İşiq axır gözündən,
Doya bilməm hüsнündən.

Bu gülərin gözüyle
Mənə Goy gölüm baxar.
Çəmənim-çölüm baxar.
Vətənim-elim baxar.

Bu gülərin ətrilə
Üz-gözümə toxunar
Natəvanın nəfəsi,
Odlar torpağı boyda
Gülüstanın nəfəsi.
Dinlə, əziz oxucu,
Sən verdin bu güləri.
Hansi yerdə bitibse
Bu gülərin kökləri,
O torpağa qurbanam.
Odur mənim ilk anam.

Mənə elə gəlir ki,
Bircə kəlmə söz desəm
Şeir sənət dilimdə,
Bax bu bağlı qonçalar
Dözə bilməz, açılar
Bu dəqiqə əlimdə.
Bircə baxışından da
Bu gülər anlar məni.
Bu gülər öpər-qucar,
Bu gülər danlar məni.
Heyif.
Heyif ki, ancaq

Bu gül sabah solacaq.
Nə qəm.
Bir gül solsa da,
Gülzərimiz solmasın.
Təki arzularımız,
Böyük duygularımız
Baharımız solmasın.
Ömrün bircə günü də,
Bu çıçəkdən, bu güldən,
Bu Muğandan, bu Mildən,
Bu vətəndən, bu eldən
Heç vaxt ayrı olmasın.

1961

Salyan, 1961

HƏYAT DÜŞÜNCƏLƏRİ

Sən elə bilmə ki, köcdüyüm zaman,
Dünyadan bir yolluq köçəcəyəm mən.
Bir dəfə ölüncə,
bəlkə min dəfə
Ölümü tapdayıb keçəcəyəm mən!

Bir gün öz yanında görməsən məni,
Çıx yaşıł bağlara quşları dinlə.
Okean qüdrəthi Araz nəhrini
Saxlamaq istəyən daşları dinlə!

Dinlə küləkləri, küləklərdəyəm!
Ürəklərdən soruş, ürəklərdəyəm!
Bütün ulduzlarda, bütün çaylarda,
Bütün gullərdəyəm, çiçəklərdəyəm.

Buludu şimşəklə parçalayaraq,
Zülməti nur ilə boğacağam mən.
Qərbə ulduz kimi batsam,
Şərqə bax:
Şərqdən günəş kimi doğacağam mən!

Qanadlanacağam sənin yanına
Qişla əlbəyaxa ilk bahar ilə.
Savalan dağının zirvələrindən
Qərbə, Şərqə düşən şüalar ilə!
İtib-batmaq üçün yaranmamışam.
Dünənəm!
Bugünəm!
Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də, nə qəm,
Dünyaya təzədən gələcəyəm mən!

1961

SAĞLIQ – YAXUD VƏSİYYƏT

Məst olmaqla ölümün
Bəlkə bircə santidi məsafəsi, arası.
Ancaq mən ölsəm belə
Ölməz ürəyimdəki həsrət, hicran yarası.

Məst olmaqla ölümün
Xirdaca tük qədərdi, inanın ki, arası.
Məst olanlar bəlkə də yeri, göyü, unudar,
Mənsə unuda bilməm doğma Azərbaycanı,
bir də qanlı Arazi.

Qaldırın badələri!
İçək Azərbaycanın, bu müqəddəs məkanın,
torpağın sağlığına
Hardasa Araz boyu
Saralıb düşən bircə yarpağın sağlığına!

İçək... Araza doğru uzanib... orda itən
Cığırın sağlığına!.. Azdır bir sağlıq ona.

O qoşa cığır, qafil, bəlkə heç cığır deyil,
Öz vüsəl yollarımızdır.
Bəlkə o taya doğru uzanan qollarımızdır.

Ölsəm... məzarımı sız güləb, ətir səpməyin.
Vəslə yetmiş vətəndə Arazdan bircə ovuc
Alın, tökün üstümə. Ayrı heç nə istəməm.

O vaxtacan Arazın suları durulmasa,
Heç olmasa onda siz
Azərbaycan dilində mənə rəhmət deyiniz!

Əgər bu da olmasa, rədd olun, yansın qəbrim!
Bu Odlar torpağı tək daim odlansın qəbrim!

Türkan, 1962

“VƏTƏN, YA ÖLÜM!”

(Fidel Castro)

Göz öündə yurdunun qan ləkəli gen düzü,
Yanar bəbəklərində inqilabın gündüzü.
Sənmi dedin bu sözü?

Yoxsa yeni Kubanın bütün torpağı-daşı,
Övladı öldürilmiş ataların qəzəbi,
Anaların göz yaşı!

Bəlkə bunu öz bacın, qardaşın söylədi?
İpək yastıq yerinə yaş səngərə baş qoyan
Qız qardaşın söylədi?

Yox! Sən dedin bu sözü,
O bayrağa, o yurda, o qəbrə and içəndə.
Amerika təyyarəsi qara quzğunlar kimi
Başın üstdən keçəndə.

İndi bahar fəslidir – indi gözəllik çağğı,
İlin bu mövsümündə təbiətin dodağı
Su istəyir...

üstünə od yağmuru töküür.
Çəmən istəyir...
köksü səngər-səngər söküür.

Sən bu dərdli torpağın yarasından yarandın.
Hər xalqın məramıdır sənin məramın-andın.
Sənin alov səsinə qatıram öz səsimi,
Qatıram öz şerimi.

Bakıdan Havanaya qızılğıl dəstəsi tek
Atıram öz şerimi.

Sən basılmayacaqsan! Buna arxayınam mən:
Basılarımı, söylə heç
Qız-gelini, anası,

Hər mahnisi, layLASI silahlanmış bir vətən?!
Dinlə, qəlbimdən qopan bu alovlu sözləri:
Haqqa güvenənlərin yerə gəlməz dizləri!
– Vətən, ya ölüm! – dedin. Budur məramın!

Ancaq
Ölüm – düşməninizin, Vətən – sizin olacaq!!!

Bakı, 1960-1962

BUZ İÇİNDƏ OD

Tarix axarının qayğısı sayəsində
şəxsiyyətə pərəstiş dövrünün ləkəsindən
təmizlənmiş böyük sənətkar
Hüseyin Cavidin parlaq xatirəsinə.

İldirim sədali qəhqəhesilə
Ey köhnə dünyaya gülən şairim.
Sənanın, Azərin od nəfəsilə
Bu yeni dünyaya gələn şairim.

Deyirlər gözlərin zəifdi sənin,
Heç gör qələm bunu qiyib yazdım?
Ürək atəşini xalqa verənin
Gözünүn atəşи azalmazdım?

İstambul yolları, Berlin yolları,
Yollar misra-misra, sətir-sətirdi.
Səni yad ellərdən doğma ellərə
Söylə hansı qüvvə çəkdi, gətirdi.

Gəldin. Ayırdılar! Yox ayrılmadın!
Səni "düşmən" deyə apardı düşmən.
Duyan könüllərdən qopmadı adın,
Həyatdan cismini qopardı düşmən!

Ağlayan güləndən gizli ağladı,
Fikir dustaq oldu, baş dustaq oldu.
Dodaqlarda donan ürək fəryadı,
Gözləri yandıran yaş dustaq oldu.

Günlər, qanlı günlər dumanda, çəndə,
Günlər də insan tək müsibət çekir.
Gül açan, bar verən illər içində
Otuz yeddinci il xəcalət çekir.

Yaralı ömrünün bütün əzmini
Sən Vətənə verdin, ellərə verdin.
O mənəhus illərə yalnız cismini,
Qəlbini gələcək illərə verdin!

Süngü qabağında ac, susuz, xəstə,
Padvala dəyəndə şair addımı,
Nur azalmadımı dünyyanın üstə,
Dünyanın altısa nurlanmadımı?!

Adını çəkmirəm o qatillərin,
Qoy tikansız görüm gül bağıını mən.
Vermərəm onların bütün ömrünü
Şerinin bir əzik varağıını mən.

Cavidsən – Ölməzsən! Bu ada alqış!
Yumanda gözünü bu dünyaya sən,
Deyirlər bir qarış yer tapılmamış,
Buzların içində dəfn edilmişən.

Qəlbin od, şerin od, ömrün-günün od!
Özün buz məzarda! Bu necə işdir:
Bəs necə olub ki, o buz dağları
Sənin atəşindən əriməmişdir?!

Əllərin dəyməyib əllərimizə,
Səni az tanır cavan nəslimiz.
Gəl! Gəl! Açıq qoynunu yenidən bizə,
Ey tufana düşən bahar fəslimiz!
Bu, sənin səsinmi? Gəlir uzaqdan:
– Dustaq məzarında yata bilmirəm.
İtsə də,
Vətəndə itsin məzarım,
Mən belə məzarda itə bilmirəm!

Gözlərim yaşardı, Cavid əfəndi,
Sənin nəfəsinə, sözünə qurban!
Mənim fəryadımın şimşəklərindən
Əriyən qəbrinin buzuna qurban!

Məzarınitməyib! Yox, yox,itməyib!
Günəş də torpaqda itə bilərmi?
Deyirəm: qışqırsam, səsim, görəsən
Bu altı qitəyə yetə bilərmi?

Üzümü tutmuşam bütün cahana,
Qış çıxıb, Cavidin baharı gəlsin!
Onun ana yurdu Azərbaycana
Sənəti gəlibdir, məzari gəlsin!

Bunu mən demirəm, Vətəndir deyən,
Bunu səma deyir, bunu yer deyir,
Fəxri xiyabanda narahat yatan
Cabarlı söyləyir, Üzeyir deyir.

Bakı, 2 dekabr, 1962

Dey...
Heç...
Urok...
Gözünə...
İbo...
İstanbul...
Yollar...
Səni...
Söylə...
Geldin...
Sən...
Duyan...
Heyardı...
Ağlıyım...
Fikir...
Dodaqlarda...
Göz...
Güldür...
Güldürdər...
Güldürdər...
Mənim...
Oluz...
Mənim...
Sen...
O...
Qolbını...

DƏLİ DAĞ

Dayanmış Dəli dağ... Onu seyr elə,
O, mənim müəzzəm məğrur dağımdır.
İldirimin qızıl nizələrilə
Yenə daş sinəsi dağım-dağımdır.

Dayanıb Dəlidağ... Qoy yağın dolu,
Yumurta rənginə boyanır dağlar,
Baxın yüz-yüz olub çayların qolu,
Kükreşir selablar, daşır bulaqlar.

Dayanıb Dəlidağ... Qoy yağın dolu,
Ağ şabaş səpilir onun başına.
Qıratın üstündə sanki Koroğlu
Bayaqdan yaslanıb yəhər qaşına.

Sixılmış buludlar, qara buludlar
Onun ciyindəki yapincıdır mı?
O Tərtər çayımı parlayır par-par
Ya onun sıyrılmış qılıncıdır mı?

Dolu noğul-noğul, dolu ağ sədəf,
Döyür şappılıyla alaçıqları,
Alaçıq dördyandan mühəsirədə
Az qalır çıxarda sel çubuqları.

Bu nədir gurlayan gecə tən yarı,
Qalxıram yataqda azca yerimdən.
İldirimin qəfil parıltıları
Soxulur çadırın deşiklərindən.

Duyuram Dəlidağ hələ dayanmış,
Çovguna, Tufana gərib dösünü,
Bəlkə də sinəsi yüz yerdən yanmış
Ancaq o, döyüşür hələ döyüşür.

Səhərdir... Təbiət nə qədər gözəl,
Nə yağış, nə dolu, nə də şarhaşar.

Dünyaya baxdıqca, nur gəlir gözə,
Gümüş damcılarda qızıl şüalar.

Dəlidağ, Dolu dağ nədir bu vüqar.

Ürəyi qıy vuran laçınmı yoxsa?

Zirvəndə gördüğüm o süd buludlar
Döyüşdə ağarmış saçınmı yoxsa?

Şəfqət bacısı tək gəlib al günəş,
Dərman qoymaq üçün yaralarına
Tənzifçi çıçəklər, dərmanı atəş,
Qanamış köksünü sən göstər ona.

Qırı bilmədilər dağ vüqarını,
Sənə dağımı deyim, insanmı deyim?
İldirimin yanar qılınclarını
Dişlərində qıran qalxanmı deyim?

Yağış mirvarılı boyunbağını
Buludlar itirdi, sən nə itirdin?
Cırdılar lalənin al yaylığını,
Yerində gör neçə lalə bitirdin.

Şığıyır şəlalə üzü aşağı,
O sənin eşqimin vüqarınmıdır?
Tovus yaraşıqlı o göy qurşağı
Kainatı qucan qollarınmıdır?

Sənə bənzəyeydim həyatda mən də,
Döyüşdə tufanı yora biləydim.
Üstümə göylərdən od töküldənə,
Altında sənintək dura biləydim.

TAMAM DOĞMAYAN GÜNƏŞ

Anan süd yerinə döşündən
sanki

Sənə od içirdi, od əmizdirdi.

Yox! Sən yetimliklə böyümüsən ki...

Sənə Odlar yurdubu odu verdi.

Şerindən, sözündən de kim doydu, kim?!
Gəldin də, getdin də ilk bahar kimi.

Mən sənin qəlbinə Goy göl deyərdim,
Qəlbin yanmasayı vulkanlar kimi!

Qızılğül yağardı dodaqlarından,
Bahar çırpinardı hər bir sözündə.

Sən tribunaya ucalan zaman,
Şeri ucaldardin elin gözündə!

Tufanlar coşardı ilikdə, qanda.
Sönmüş duyguların şerin odları.
Alqış şəlaləsi guruldayanda,
Bir xəbis şairin bağlı çatlardı.

Əlacı olsayıdı cilovlardı o,
Min-min könüldəki bu şəlaləni.
Ancaq el görürdü: köksün içində
El üçün titrəyən qızıl laləni!

Sən bir zinət idin Azərbaycana,
Dinlə, ürəyimin deyim sırrını:
Güclü şeirlərin hələ bir yana,
Mən sənin sevirəm zəif şerini.

O zəif şeirlər yarandı bəlkə
Ən ağır zamanda, çətin zamanda.
Dargözlər, naməndlər yaxaraq ləkə
Sənin ilhamını yaralayanda!

İlham bir şairə məxsus deyil tək. MAT

Xalqın sərvətidir, xalqın malıdır.

Şair Vətəni qoruduğu tək,

Vətən də şairi qorunmalıdır!

Mən Vətən söylədim, mən el söylədim,

Vətən bircə Kürmü, bircə Xəzərmi?

Muğanda saçını oxşayan nəsim,

Göy göldə gördüğün o mavi zərmi?

Vətəndaş olmasa, boş şeydir Vətən!

Beş günlük, on günlük güney qarıdır.

Vətən məfhumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır!

Gəzdim doğulduğun eli-obanı,

Xızının küləyi üzümə dəydi.

Mən bəlkə sevməzdim Azərbaycanı,

Sənin tək oğullar yetirməsəydi!

Yağız mırvariñ bıraqıñ
Buludlar dırıñ, soññ dırıñ.

Cırdılar işənin al vəyliq,

Yerində gör neccə işin qurulur.

Şütyur şəlalə işiñ,

O sonin eşqinin vüqarınındır?

Tovus yarastıñ işiñ, oñun işiñ id id

Kaiman işiñ işiñ işiñ, oñun işiñ id

Sənsə bəzəyəñ işiñ işiñ, oñun işiñ id

Döyünde işiñ yora biləydim.

Ostüñə gəyidəñ işiñ işiñ, oñun işiñ id

Altında işiñ işiñ işiñ, oñun işiñ id

Dəriñə işiñ işiñ işiñ, oñun işiñ id

Şəhər işiñ işiñ işiñ, oñun işiñ id

Şəhər işiñ işiñ işiñ, oñun işiñ id

Şəhər işiñ işiñ işiñ, oñun işiñ id

Şəhər işiñ işiñ işiñ, oñun işiñ id

Şəhər işiñ işiñ işiñ, oñun işiñ id

Şəhər işiñ işiñ işiñ, oñun işiñ id

MEYAR

Tutaq ki, var istedadın,

İlhamın da,

Biliyin də,

Rədd ol! İtil gözlərimdən

Əgər yoxsa Vətən eşqi

Sümüyündə, iliyində.

1962

ŞƏLALƏ KİMİ

Şəlalə – dağların mərd övladıdır.

Qır bütün sədləri!

Şəlalə tək qır!

İldirim – buludun,

tufan – dənizin,

Cəsarət – ürəyin istedadıdır!

1962

ƏYİLMƏ!!!

Qalsan belə susuz, ac,

Yavan çörəyə möhtac,

Boğazına ilan tək

Sarılsa da ehtiyac,

Ehtiyac ürəyini

Köksündən qoparsa da,

Odu, suyu, havanı,

Evindən aparsa da,

Ağız açma namərdə!

Ürəyində dərd, yaşa.

Sən İNSANSAN! ƏYİLMƏ!

Yoxsul yaşa.

MƏRD YAŞA!!

1962

MƏNİM TƏLƏBƏLƏRİM

Yenə meydan qızışır,
Başlanıbdır seminar.
Dillərdə adlar gəzir:
Nizami,
Bəhrəm,
Simnar...
Neçə böyük simalar
fikrimizdə canlanır.
Danişdıqca Şəfiqə,
hamı həyəcanlanır.
Dağa dönür ürəyim,
dinlədikcə mən onu.
Unuduram, inanın,
müəllim olduğumu.
O gül dodaqlardakı
sözlər alovlu, odlu.
Ürək günəşlə dolu!!
sinif günəşlə dolu!!
Sinif günəş meydani!
Birdən bahar tufanı
açıp pəncərələri,
Yağış vurur içəri,
sərin nəfəslə yağış.
Şırtılı,
şıdrığı
şimşek həvəslə yağış.
Ağ yağış,
parlaq yağış!
şad yağış,
gurşad yağış!!!
Nə xoşdur bu şarlıtı,
bu şən, şirin çağlayış.
Şüşələrə döş vurur
sərin, bülər damcılar,
Damcıdan nur damcılar.

DAĞLARA QALXIRAM

Sinifdə bir təlatüm...
hamı gülər, hamı şən.
Birdən nə görürəm mən,
bu lövhə bir tamaşa:
Bir cüt qəşəng göyrəçin
pəncərədə baş-başa,
Daldalanıb baxırlar
al şəfqəli yağışa.
Bu lövhənin öндə
dayanıram lal kimi.
Alır qanadlarına
göyərçinlər qəlbimi.
Yağış yağır... dünyaya
nur gətirən yağışlar,
Qızıl sünbüll, mələs nar,
gül bitirən yağışlar.
Yağışlarda bağ ətri,
yağışlarda gül tozu.
Hər damcıda bir limon,
bir mandarin qoxusu.
Nə gözəldir yağışın
daş-kəsəyi deşməsi.
Zirvəli dağları torpaq-günəş təşnəsi!
Sən bir yağışdan sonra
göyərən güllərə bax.
Çinarlar göyə qalxar,
buludları yararaq!
– Müəllim, sualım var...
bu, bir nəcib, təmiz səs...
Ayrılıram xəyaldan...
göyərçinlər hanı bəs?
Göyərçinlər uçublar,
göyərçinlər bir qonaq...
Şəfiqə də, Sona da
O göyərçinlər kimi
bu gün-sabah uçacaq.
Ürəyimdən səs gəlir;

DAĞLARA QALXIRAM

Dağlara qalxıram... dağlar tər-təzə,
Nə qədər cavanmış bu qoca dağlar.
Qırmızı fincanlı lalələr təzə,
Çəmən süfrəsində qədəh bulaqlar.

Hər gümüş şəbnəmə bir qızıl şüa
Zər çəkir...

dayanıb dağ keşiyində.
Körpə bənövşələr gedib yuxuya,
Uyuyur dağların gül beiyiində.

Vəhşi qızıl gülün şəhi qırmızı,
Ağ gülün hüsnündə ağ günlər yaşar.
Mən seyrə daldıqca gülzərimizi,
Dəniz üreyimlə dağ qucaqlaşar.

Baxıram ağ saçlı şəlalələrlə,
Tökülən,
sökülən,
gülən şəlalə.

Ayağı altında uçurum dərə,
Zirvəli dağlardan gələn şəlalə.
Sıçrayan qətrələr fişəngə bənzər,
Qətrələr şəfəqdən od tutub yanar,
Düşdükçə ətrafa zərlər, zərrələr,
Çiçək sırgalanar, gül sırgalanar.

Fikrim – dağ qartalı
hissim – asiman.

Elə bil dünyaya hökmədaram mən.
İstəsəm,

yapışib bir sal qayadan
Dağları ovcümdə qaldıraram mən.
Döşü zireh-zireh qırçın qayalar
Boranla,
tufanla çox güləşibdir.

mənim sərvətim-zərim –
gözəl tələbələrim!
Mənim müəllimim də,
tələbim də sizsiniz!
Bu dünyadan ən böyük
tələbəm də sizsiniz!
Qolum-qanadım,
qəlbim,
qələbəm də sizsiniz!
Sizsiniz həyatımın
əvvəl-axır dayağı!
Məsləkimin məşəli!
məramının mayağ!
Bu gün yağışlar yağır...
yaz nəfəsli yağışlar.
Yağışlar bu dünyaya
yeni həyat bağışlar
Gedin... gedişinizlə
təbiət gəlsin cana.
Sizi gül toxumu tək
öz əlimlə səpirəm
Arzu yağışlarında
çimən
Azərbaycana!

1964

Yüz yerdən yaralı yalçın qayalar
Əsr ilə, zamanla pəncələşibdir.

Saçları ağarmış sərkərdələr tək
Dağlar dayanmışdır müəzzəm, mətin.
Gör nələr düşünür dağ boyda ürək:
Dağlar heykəlidir əbədiyyətin.

Süzülür qar suyu qarın altından,
Dupdur, tərtəmiz o sulara bax.
Tərlan çolpasını qanadlandırıb
Yuvadan çıxaran arzulara bax.

Seyr et

hərdən qopan qasırğaları,
Ona bəxş etmişəm qüdsiyyəti mən.
Özüm yaratmışam sanki baharı,
Özüm yaratmışam təbiəti mən.

Mənəm bu dağların ilk hökmədəri,
Yansın ildirimlər.
Od tutub yansın.
Suya çəkmək üçün od qılıncları
Bulaqlar yanında hazır dayansın.

Bura Çənlibelə oxşayıb bir az,
Bəli.
Mərd oğullar oylağıdır bu.
Qızaran laləzar çəmənə sığmaz,
Nigarın gəlinlik yaylığıdır bu.

Bir əlində mizrab, birində mizraq,
Əsrlər dalından gəlir Koroğlu.
Dağların başından qanadlanaraq
Şığıyır böyük bir sabaha doğru.
Savalan, Şah dağı, Çənlibel, Qoşqar...

Dağlarım-daşlarım – çıyın-çıyinə,
Yeriyir,
alnında qırıssız vüqar
Min ilim, min əsim Böyük bir Gündə.

Nədir bu təlatüm, nədir bu tufan?
Dağlarda iğtişaş qoparan mənəm.
Babəki, Nəbini, qoç Koroğlunu
Özüyle sabaha aparən mənəm.

Mən ki, kainatla qucaqlaşmışam
Deyin dağlarmıdır məni coşdurən?
Yoxsa mənim arzum-diləklərimdir
Bu qoca dağları cavanlaşdırən?

1965

Həqiqi varlıqları uyaran o
Eləmə, əyalət-illəb, ibqılıq məlop O
gülnoşə, ibis nığış məmənidələ
bəşəriy, rəqəsənəsi məhabəvə
səməcəyələ, "şəhər, qəsəbdə-nigəz, IA"

Vəzifə cənib, əziz zəlîhənə qurğunu un
Vardır qəbələliyəd, ibaqəb
Kicik istiqət, səmərə abı sublu nem
Böyük vətənəndən, ibaqəb
Həc bir vəzifədə vəqim vəzifə
Şəməsəkət, Aşşəkət, əzəmət
Fəqət, siz əmək və vəzifə, şəhər,

VƏZİFƏ

Öyrənmisən daha sən hər qanunu, qaydanı,
Vəzifəyə qoyanda iyləyirsən adamı.

Gərək bir azca həlim, ədəb-ərkanlı olsun.
Bir az arlı, namuslu, bir az vicdanlı olsun.

O bir az vicdanı da, ədəbi, ərkanı da
Qoy ipə, sapa yatsın.
Nə oyağa yat desin, nə yatmış oyatsın.

Bəzən yeri gələndə ayaq cütləyə bilsin.
Ağa qara...
qaraya bəzən ağ deyə bilsin.

İstedadı olsunmu? Olsun deyirik, nə qəm,
İstedadı cəhənnəm, özü əhli-hal olsun:
Danışmaq məqamında bircə ləhzə lal olsun.

Vətən eşqi olsunmu? Olsun deyirik, nə qəm,
Vətən eşqi cəhənnəm,
Təki bir azca sıyıq, bir azca kövrək olsun.
Təki şəxsi duyğusu vətəndən yüksək olsun!

O qələm əhliydi, dilli-dilavər,
Mən elə bilirdim ər oğlu ərdi.
Doğma övladımı istəsə əgər,
“Al, sənin balandır, apar” deyərdim.

Onu irəliyə çəkdilər bir gün,
Gör necə dəyişdi, balacalaşdı.
Dünən ulduz idи şerimiz üçün,
Bu gün yolumuzda bir köntöy daşdır.

Şimşəklər yaşardı təbiətində,
Necə hədər oldu o qüdrət, hədər.

Onun göylər boyda cəsarəti də

Kiçildi bir möhür, bir stamp qədər.

Bənd olma, deyirlər, gəldi-gedərdir,
Kiçiklik göstərir. Sakit durur o.
Yox, kiçikliyilə böyük əngəldir,
Qorxusuzluğuya qorxuludur o,

Sədinin bir sözü çıxmır yadımdan:
Pişiyin duruşu rəngbərəng olur.
Pələngi görəndə o, siçanlaşır,
Siçanı görəndə o, pələng olur.

Onunçün nə siçan, nə də pələngəm,
Fəqət məni görçək, qızarıb bir az.
Daha xatirədir duz-çörək kəsmək,
Kəssək də o dadi, o duzu olmaz.

Vəzifə nə yaman məhək daşıdır,
Verir insanların əyarını o.
Tek-tək məndlər üçün o, dağ başıdır,
Uçruma yelləyir çoxlarını o.

Vəzifə ədası, vəzifə rəngi
Hopub varlığına, iliklərinə.
İlhama,
günəşə,
Hala
bəşəriyyətə
Kişin
Şax baxabilməyən kirpiklərinə.

Vəzifə qaldırır, həm də endirir,
Vardır qiyamları, qiyamətləri.
Kiçik insanları heçə döndərir,
Böyüdür qəhrəman təbiətləri!
Heç bir vəzifədə gözüm yox mənim,
Fəqət, siz dinləyin qəlbin səsini.

Siz mənə tapşırın:
ləyaqətsizi
Yerindən qoparmaq vəzifəsini.

Sən, dünənki dostum, dinlə gel məni.
Həyatın qəribə təzadları var.
Quru bir tikana döndüyün halda,
Özünü meyvəli bağ sanmaq olar.

Sən başqa ixtisas yiyesi olsan,
Mən bəlkə susardım, deməzdim bunu.
Bir azca yanıram,
görəndə sənin
Bizim şerimizdən doğulduğunu.
Ver bura “möhür”ü, açarlarını.
Cəld geyin!
Mən səni aparmalıyam.
Bəlkə xilas etdim.
Sevdiyim üçün
Səni vəzifəndən qoparmalıyam!

1967

Vətən cəsədini alzıqınır qızılı
Teki bir azca sıyıq, bir azca kəvrək olsun.
Teki şəxsi dəyər! Təsir pənahı qızılı olsun!

O qərim qılıyır, dilli-dijavər,
Mən elə biliydim et oğlu arı.
Dəgəni övladımı istəsi egecəcənəzəd
“Al, sevərək qızılı da qorımdaşdır.”

Onu işləmək, qədər hər qədər etix
Göt necə? Nəzərən qızılı
Dünen ulqımbəndə qızılı rəsmiyyət
Bu gün yoldaşda nə kəşfiyyət?
Həc dır avşarlıqda zərər
Pədər, siz qurşaqın qızılı
Necə hadət olsa o qızılı, həc!

∞ 78 ∞

QALSTUKLU CANAVAR

Söylə, nəyin çatışır? Sənin hər sərvətin var.
İmarətinə siğmaz yatırın, dövlətin var.

Evdə bilyard salonun, aynabənd gülüstanın,
Otağında qış günü sarı güllü xiyarın,
Bağ-bağatın, gülzarin.

Küçələrdən keçəndə dik tutursan başını,
İstsən qütbə kimi sürdürürsən maşını.

Ancaq torpağa dəycək büdrəyir addımların,
Özün də bilirsən ki, üstündəsən odların.

Yan-yörənə çekirsən dargözləri, kütləri.
Qabağında mil durur ayaq cütleyənləri.

Bəlkə öz aləmində “Mən xoşbəxtəm!” deyirsən.
Yox, sən xoşbəxt deyilsən. Sən stol xərçəngisən.

Oddan qorxan qurd kimi qorxursan istedaddan.
Əridilmiş dəmir tək qaynar, pak, isti addan.

Səninçün mərdanə sözacidir istiotdan.
Qorxursan istedaddan.
Bir rəhbərin şəklini başın üstə vurmusan,
İşığın qarşısında zülmət kimi durmusan.
Bax keçdiyin yollara, nəyin var diri, ölməz?
İstedaddan qorxanlar sənətkar ola bilməz.
Bəxtiyar ola bilməz!

Halal insan şöhrəti igidə, mərdə qalır.
Kişinin abidəsi stol başında qalmır,
İşdə, hünərdə qalır. Gözəl əsərdə qalır.

Adın huri, ya qılman... Özün iblisdən betər.
Rədd ol... mikrob vücudun alovlarımda itər.
Qalstuklu canavar, yaman qorxursan oddan.
Elə bu qorxun səni qoparacaq həyatdan.

1967

∞ 79 ∞

ÇAYLARIMIZ

Yalçın qayaları yırtıp dağıdan,
İldirim qeyzini sel-sel axıdan,
Çapaqdan, xəşəmdən, qızıl baliqdan
Rəng alan, dad alan dəli çaylarım,
Dağların dənizdə əli – çaylarım.

Sevirəm hayını, hay-harayını,
Nə qədər doğmadır o səs, o səda.
Müşfiq təlatümlü Tərtər çayının
Arzular çırpınar qıjhaqığında.

Ov üstə atılan cavan şir kimi
Zəyəmçay şığıyar, sıçrar irəli.
Girdiman suları Cavanşir kimi
Dağıdar ciynilə dar sahilleri.

Göllənər, sellənər, hirs ilə çäqlər
Qüdyalçay yüz yerdən qırar bəndləri.
Dalğasında üzən solğun yarpaqlar –
Qüdsinin cirilmiş epoletləri.

Bulqarçay – zülmətdə parlayan şimşek,
Vətənin boynuna qol salıb gələr.
Haqsız qanunları alt-üst edərək
Qırar sərhədləri, yol salıb gələr.

Təbrizin çayları abi-zəmzəmmiş,
Göz yanır ayrılıq ateşi kimi.
Kimsə Açı çaya Təlxrud demiş,
O, axır vətənin göz yaşı kimi.

Kor çay, yaraşırkı bu ad heç ona?
Onun ki, gözündə min illik nur var.
Kaş xalqa, vətənə elə onun tək
İşiq verəydilər gözü olanlar.

Şəmşirçay, Tovuzçay, Əlinçə, İncə...
Bazarçay, Gilançay, Qarasu, Ağsu...
İrmaqlar birləşib nəhrləşincə
Könuldə çırpınar dəniz arzusu.

Elə ki, keçdilər manəələrdən,
Çıxıb dəmir-beton məngənələrdən
Geniş düzənlərdə lal axar onlar.

Axşamlar mis rəngli qüruba dalar,
Gecə mürkü vurur sabaha qədər.
Saatdan saatə kamala dolar,
Qocamanlaşarlar, müdrikləşərlər.

Obum, Yeniseyim – süstlüyə qənim,
İrtış – qayaları yırtan axarım.
Turan torpağımız – ürəyim mənim,
Ağidel, Zərəfşan – qan damarlarım.

Ey könül, ömr elə bu nəhrlər tək,
Usanma, həmişə irəli şığı.
Baykaldan öyrənək, Kürdən öyrənək
Sakit, təmənnasız qəhrəmanlığı.

Axar budaq-budaq şaxələnərək
Saysız çeşmələrim, saysız çaylarım.
Şöhrətsiz fəhlələr, əkinçilər tək
Hələ gör nə qədər adsız çaylarım.

Kimsə bu dünyada çaysız, çeşməsiz.
Bitməz haraylarım, haylarım mənim.
Beş dəniz yaşayır məndə, beş dəniz.
Axır beş dənizə çaylarım mənim.

QAYALAR ŞAHİD OLSUN!

Köksü, ciyni zirehli,
sərt, ucaboy, ağırbaş
Qayalar arasında
gəzirəm yavaş-yavaş.
Başında od fikirlər,
əlimdə bir soyuq daş,
gəzirəm yavaş-yavaş.
Düşüncəmdə bir sual:
bizimkilərin sayı.
Dolaş, o tay, bu tayı.
Öyrən o tay, bu tayı.
Hesabla, gör neçədir
bizimkilərin sayı.
Ürəyimdə gülürəm
özüm öz sualıma.
“Get hələ xamisen hənuz”
Hələ uşaqsan, bala!
Öyünmək isteyirsən...
Milletin səniylə yox,
siqləti, qüdrətli
fəxr eləmək gərəkdir.
Millet – milyon köksdə
vahid ürək deməkdir!
Hesabla, gör çoxmudur
o sal qayalar kimi
söykənməli oğullar?!
Hesabla, gör nə qədər
Sözdə “Vətən!” söyləyən
Vətən dəyyusları var.
Qoparaq dargözləri,
Ataq ürəksizləri
Silək məsləksizləri
ölkənin ayağından,
görək nə qalır onda.
Rədd ol – buqqələmun tək

gündə yüz rəng alanlar!
Rədd ol – hörməcək kimi
tor qurub qan soranlar!
Rədd ol – yalnız kürsüdə
el dərdinə qalanlar.
Yalnız öz arvadının
yanında ər olanlar!
Bu günəş ölkəsində
bataqlıq yaradanlar,
Təfəkkürü qoturlar!
“Baş” sayılın boşların
keçəl, küçəl müavini!
Qopardaq stolundan
müasir Maviyəni.
Bir santi şöhrət üçün
ləhləyib axşam-səhər,
Vəzifəsi üstündə
əsim-əsim əsənlər,
Rüşvətlə can bəsləyən,
pambıqla baş kəsənlər,
Üstü bərli-bəzəkli,
içi təzək kimilər,
Xalqının sinəsində
qansız xərçəng kimilər...
Hələ kül olmamışlar
onlar mənim odumdan
Kürsüyə dartınlılar
Vətən, millet adından,
Partiya, xalq adından.
“...şəir... gəncliyə qayğı...”
Yağlı sözləri əzbər.
Ancaq imkanı olsa
gəncliyi güllələyər.
Yırtılmamış maskası
hələ heç bir əsərdə!
Ayağı burda,
özü on doqquzuncu əsərdə

Budur sənin yurdaşın!
 Bunamı güvənib sən,
 Gecə-gündüz odlanıb
 – Araz!
 – Təbriz! – deyirsən!
 Dəb düşdü bir arada
 “Azər”, “Azəri” sözü.
 Şadlandırmaq istədi
 guya qəzetlər bizi...
 Mən çırıram bu sözü
 maskalanmış üzlərə.
 Mən nifrət bəsleyirəm
 saxtakarın dilində
 odu keçmiş sözlərə.
 Mən nifrət bəsleyirəm
 çiçəyə də, gülə də –
 namərdərin əlində.
 Mən nifrət bəsleyirəm
 Hətta Aya, Günə də –
 onların mənzilində!
 Ey təmkinli qayalar!
 Səbrin böyükdür sənin.
 Bu vətənbaz hərzələr,
 İnsanvari gürzələr
 çiynində yükdür sənin.
 Səbrin böyükdür sənin
 sərt duruşlu qayalar!
 Sinə dağları çarpaz,
 ağır başlı qayalar!
 Bu dünyaya gəldiyin
 on doqquz min ildə sən,
 Nə qədər goreşənlər
 və aslanlar görmüsən.
 Azərbaycan!
 Köksümdə arzuların Xəzəri!
 Mənim gözümün zəri,
 ürəyimin atəsi,

Gecəm-gündüzüm, yuxum!
 Həyəcanım və qorxum!
 Məhəbbətim, nifrətim!
 Görünmez yarasından
 Araz uzunluğunda qan axsa da,
 sarğısı açılmayan Vətənim!
 Hələ mərdi namərddən
 seçilməyən Vətənim!
 Azərbaycan! Od yurdum –
 gündoğanın gövhəri.
 Yüz min sözün içinde
 dilimizin əzbəri.
 Hələ atib-tutacaq
 zaman bu kəlmələri,
 haman bu kəlmələrin
 vəznini bilmək üçün.
 Siqlətimi, rühümü
 məğzimi bilmək üçün
 Sözün də mərdlər kimi
 müqavimət gücү var.
 İşsiz-əməlsiz sözü
 Məhv edir qasırğalar,
 toz-torpağa döndərir.
 Qoşur əsən yellərə,
 muzeylərə göndərir.
 Ərdəbilim, Təbrizim!
 Söylə, qara yelləri
 yara biləcəkmisən?
 Tufanlar qarşısında
 bu sal qayalar kimi
 dura biləcəkmisən?

DÜZLÜK

Harda bir balaca səhv addım atsam,
Ayağım altında titrəyər cahan.
Sixar dörd tərəfdən bu dünya mənim,
Qan yox, alov axar damarlarından.

Körpə uşağa da bircə soyuq söz,
Bircə kəlmə desəm qeyri-səmimi
Elə bil düzlüğün polad əlləri
Köksümdən qopardar ciyərlərimi.

Görünür, dünyada təmiz yaşamaq
Çörəyim, suyundur, havamdır mənim.
Paxır götürməyən düzlük, açıqlıq
Sarsılmaz qalamdır, yuvamdır mənim!

Dağları çıynimdə daşıyıram mən,
Nə çıynım əylər, nə belim sınar.
Ancaq bircə yalan çıxsa dilimdən,
Dilim kabab olar, sümüyüm yanar.

Dəniz ləngərilə, çiçək ətrilə,
Qartal uçuşuya yaşıdıği tək
İnsani tanıdır, alışib-yanan
Ciyərlərindəki haqqın nəfəsi.
Həqiqət uğrunda təsadüfi yox,
Gündəlik, güzətsiz mübarizəsi.

Məni "döyə" bilər tənqidilərim,
Hətta danlayarlar, hətta qinarlar.
Ancaq ürəyimə əl uzatsalar,
Mütləq alışalar, mütləq yanarlar!

Alov paytaxtına toxunma, sakın!
Odlar diyarında doğulmuşam mən.
Səməndər quşuyam ana torpağın,
Yapalaq qənimi qızılquşam mən!

Nə ətdir, nə sümük!

Poladlaşdırıbdır

Bileklərim mənim, dizlərim mənim.

Görməyən görməsin,

Od yuvasıdır

Min-min göz içinde gözlərim mənim,

Əlaşı, yaxşısı hələ bir yana,

Sevirəm insanın hətta "pisini".

Silmək istəyirəm onun hisini,

Parlasın, çevrilsin ay parçasına!

Sevirəm qasırğa, tufan içinde

Kişi yerişini əyməyənləri.

Zülmət zirzəmidə gün keçirə də,

Saflığdı gül kimi iyəyənləri.

Yaşa, poeziyam!

Bərki döyüsdə,

Yolunu dağ kəssə, qaldır, at dağı.

Mənə sən öyrətdin bu keşməkeşdə

Mətin dayanmağı, mərd yaşamağı.

Harda səməndər, səməndər
xəndid avşar, hələləşib eddi
şəmildi svabuq hələləşib eddi
Nuyisə, kifayət, qəzəb
əbəg naşırıq umidəz xılsı
Mənə cəfər, qəzəb
xəndid avşar, mələkəz nişə
Na qədər, qədər
Vətənə qədər, qədər
Vətənə qədər, qədər
Fikir vətənə qədər, qədər
mənəvətənə vətənə qədər
Görəsənə vətənə qədər
Jahmciyətə qədər, qədər
Qəlib yədənə vətənə qədər
Bəzim babaşəm mərd iradəsi.

Məslək yarışmada, səngər başında

Kişi qeynəftilər, doğulan Vətən.

Uğrunda o qədər alevləndi ki,

Odlar tozluq, və də dərəkən son.

RÜBAİLƏR

Yaxşı ki, sən asan yolla getmedin,
Uymadın şöhrətə, dövlətə, var.
Ürək atəşini təslim etmedin
Dağları dağıdan qasırğalara.

Ən gözəl qızını, dan ulduzunu.
Duzunu da verdi sənə bu Vətən.
Fikirləş, borcunun mində birini
Sən ona qaytara biləcəkmisən?

Vulkan püskürsə də od nəfəsində,
Görsünlər üzündə xoş təbəssüm var.
Mərdlik, mərdanəlik səhifəsində
Bir döyüş sözü var, bir də dözüm var.

Bostan, Şehli taqlar, birinci nübar.
Atanın əlinə baxır balalar.
Verdi hərəsinə aypara dilim,
Qovunun ətriyydi özünə qalan.

İlbiz işıldayı, nur yaya bilməz.
Rütbə düşkənləri parlaya bilməz.
Yalnız stolunu qoruyan gəda
Xalqın şərəfini qoruya bilməz.

Sən qələm əhlisən, söylə bəs neçin
Yüz cildə girirsən buqələmuntək.
Yazmağın, pozmağın faydası yoxdur,
Özün də olmasan öz qələməntək.

Alov paytaxtına toxunma, sakın!
Odlar diyarında doqquzluşam mən.
Şəməndər quşuyam mən torpağın,
Yaplaq qənimini quzluşam mən!

70-ci illər *Dilim mənim, nərəm mənim*



VƏTƏN

Ömrü sakinlərin ömrü qədərdir,
Heç vaxt bitməyəcək, qurtarmayacaq.
Hər gələn körpəylə dünyaya gəlir,
Hər gedən insanla getməyir ancaq.

Axır gilə-gilə damarlarına
Onun ovcündəki Göt göl, Araz, Kür.
Ananın südüylə qarışır qana,
Ata sevgisilə qoşa böyüür.

Duydum bu hikməti: ölüm yox mənə!
Çünki mən yurdumun bir parçasıyam.
Hardasa yıxılsam onun yolunda,
Hardasa göyərib gül açasıyam.

Neyisə, kimisə qocaldır illər,
Mənsə çaylar kimi aşib-daşıram.
Nə qədər çəkişib bərkiyirəmsə,
Vətənə o qədər yaxınlaşıram.

Fikir ver, Daşkəsən eşim-eşimdir.
Gör necə saf çıxır dəmir filizi.
Qalib yer altında dəmirləşibdir.
Bizim babaların mərd iradəsi.

Məslək vuruşunda, səngər başında
Kişi qeyrətindən doğulan Vətən!
Uğrunda o qədər alovlandıq ki,
Odlar torpağına, oda döndün sən.

SƏADƏTİM

İşləyən qızılım
Tikənən qızılım
Köçər, işləyən qızılım

Mənim balalarımla
keçirdiyim saatlar –
Ürəyimdə çalğısız
Səslənən toy-büsətlər...
Gah dənizə yollanar,
gah üz qoyarıq bağa.
Cüt igidim, cüt balam
qartal çolpası kimi
düşər məndən qabağa.

Çox vaxt yüngül geyinən,
bəzən papaqsız gedən,
Şokoladlı, şəkərli
dndurmaya alçaya
hər şeydən çox meyl edən,
Atasıyla gəzməyi
hər şeydən üstün bilən,
Hər bir salamlaşanı
atanın dostu bilən,
Hamını doğma sayan,
hər tanışla öyünən,
Balaca köksündəcə
bəlkə ümman döyünən
Mənim nər balalarım,
kiçik ər balalarım!
Sizdən əsirgərəmmi
qızıl kimi vaxtim?
Sizsiz mənim gözlərim
bu dünyaya baxdim?
Qaçdı-tutdu oynarıq
çimərlikdə qum üstə
Təbrizə çatmaq çətin,
Rzam başqa həvəslə
Alnınızın tərini
meh qurudar, gün əpər.

Vətən – özümüzü dərk etməyimiz,
Daim fikrimizin yeniləşməsi.
Mənim nəfəsimlə, sənin əlinlə
Tarix qatarının yeyinləşməsi.

Alçaqlıq görəndə, riya görəndə
Qından qılinc kimi sıyrılmağımız.
Qəlbimiz cırlaşır, yoxsullaşırsa,
O qəlbə boğmağı bacarmağımız.

Alim paltarında nadan görəndə,
Bir az addımını ləngidir Vətən.
Məndlərin əlilə ağciyərlərin
Üzünə çırpılan şillədir Vətən!

Biz bağban kimiyik, Vətən – bağ, bağat,
Bağlar nəsə tapar, nəsə itirər.
Fədakar, qayğıkeş bağbanı varsa,
Bir gülü solsa da, min gül bitirər.

Qarlı bənövşələr daşı qaldırıb
Can atır günəşə...
bu eşqə əhsən.
Bunca pak, bunca mərd bir məmləkətdə
Haqqın yox birtəhər baş girləyəsən.

Səninçin daimi döyüsdür Vətən,
Həyatda əriyib itməmeyindir.
Böyük döyüşlərdə zərrə qədər də
Heç kəsə güzəştə getməməyindir.

Ömrü sakılınların ömrü qədərdir,
Heç vaxt bitməyəcək, qurtarmayacaq.
Hər gələn körpəylə dünyaya gəlir,
Hər gedən insanla getməyir ancaq.

1970

Qumdan istilik içən
Kiçik, gül ayaqlara
Xəzər ağ güller səpər.
dalğalar qoşun-qoşun,
dalğalar – zümrüt quşu.
Dalğa bəzən dağ olar,
qayaların köksündə
dağındağım dalğalar.
Yelləncəkli, yosunlu,
sərin, duzlu, yosunlu
Dalğa yenidən gəlib
daşa bir də çırpılar.
Heç gör mənim Rzamin
kirpikləri qırpinar?
Təbriz üzmək öyrənər
qollarımın üstündə,
nə şadlanar bilsəniz.
Kiçik köksü altında
Xəzər boyda bir dəniz.
Rzam ləpədöyəndə,
baxır bir azca ürkək
bir özünə, bir ona.
Ana Xəzər baş qoyar.
bu bala ayaqlarına.
Dayan!
Uzağa getmə,
burda üz ördək kimi.
Uzaqlara aparma mənim Səadətimi.
Bəzən süfrə açırıq,
Harda? Sahil daşında.
Mən yemlərəm balamı
daş süfrənin başında.
Adı pendir-çörəyi
yağ bal kimi yeyənlər,
– Ata, sağ ol! – deyənlər,
– Dəniz, sağ ol! – deyənlər,
Dünyada hər canının

isteyini bilənlər,
Tikəsini quşlarla,
balıqlarla bölənlər.
Qarışqaya dəyməyən,
nənəmusa “Uç!” deyən,
Arxası üstə düşmüş
bir çanaqlı bağı
dikəldib “sovuş” deyən,
Hər xilqeti, hər şeyi,
azad görmək isteyən
Mənim fəxrim, vüqarım
insaflı balalarım,
xeyirxah balalarım,
Oxay! Bu ki, cənnətdir!
Çimərlikdə iydəlik –
bir gözəllik oylağı.
Heç biri qiyib üzməz
bir güllü, bir budağı.
Atadan öyrəniblər
gözlə ilham almağı.
Yüz gülzərin ruhunu
Bir ciyərə çekməyi.
Yerin göyün etrini
şərbət kimi içməyi.
Ehey! Hələ ora bax:
Şix dağının başında
neçin yanmir o mayak?!
Orda özün ol mayak!
Görək kim tez çıxacaq?
Qaçıb yüyürmək üçün,
Hamını ötmək üçün.
Bircə işarəyə bənd,
Himə bağlı balalar...
Hər gün dağa dırmaşan
Bir az dağlı balalar!
Dağ yolu eniş-yoxus,
yolların ən çətinini.

Dağ başına qaldıran
Mənim səadətimi.
— Yuxum gəlir ay ata!
— Get, o nar ağacının
altındaki boz daşın
üstünə baş qoyub yat.

Gəlib nə görərəm mən:
Uyuyur şirin-şirin
uyuyur rahat-rahat.
Biləyində, boynunda
daşdan düşən naxışlar...
Gözlərimlə öpərəm,
mənə dünya bağışlar.
Sizi bəsləmədim mən.
nərmənazik, cir, incə.
Yat o çəmən döşəkdə
Ürəyin istəyincə.
Oyananda istəsən,
götür balta, yon daşı.
Bir azca zəif olsun
qollarının naxışı.
Sizi gizlətmədim mən
nə yağışdan, nə qardan.
Quyuya damcı-damcı
sızıb gələn sulardan.
Ey quyudan su çəkən,
ovcunu kəndir kəson,
Ancaq yenə inadla
dolu dolçanı dartan,
Zəif, cir tənəklərə
su daşıyan balalar!
İşdə, gücdə bərkiyən,
poladlaşan balalar!
Əger imkanım olsa,
göydən ildirimini da
tutub verərəm sizə.

Xeyir! Ayı gözmüncüğü tək
On boy tikərəm ciyinizə.
Mən sizinlə bərabər
bütün世界的な爸爸の心をもつて
çağlarımı yaşaram.
Burda Bir az kövrəkləşərəm.
Burda bir az uşaqlaşaram.
Ya aya Dərya asevincim içəre
bir kiçik qəm ləpəsi,
Böyük Dünyada ən sevimli
Özündə adam düşər yadına.
Böyük Yumurta boyamaqcun
Ən gələn mənə boyaq çıxaran,
yerdən sevinc çıxaran
atam düşər yadına.
Təbiət Aylar, illər qovuşar,
Yaşasın illər sovuşub keçər.
Biz gələn Bu bağların kökləri
Heyvan ürəyimdən su içər.

Gələr yenə bağlara
böyük-böyük balalar.
Yanı oğullu, qızlı
Bir az böyük balalar.

Türkan, 1970

KENTABR

Bədən – şir bədəni, baş – adam başı,
Çıxbı əsatirdən gəlibdir onlar.
Şəffaf gözlərində zəka işığı,
Almas pəncəsində yirticiliq var.

Nə gözəl düşnüb görün sənətkar,
Necə dürüst yonub bu mərmər daşı.
Bir insan könlündə yüz xilqət yaşar,
Quzu yalquzaqla yatar yanaşı.

Həyatda tanımaq bir az çətindir,
Şəkildə, heykəldə tanımaq asan.
Necə baxasan ki, aldanmayasan:
Yarı qoyun, yarı insan.
Yarı tülkü, yarı insan.
Yarı gürzə, yarı insan.

Nə qədər gentavra rast gəlmışik biz,
İnsan ulaq olub, insan at olub.
Qaplandan, timsahdan daha yurtıcı
Qıran, biçib tökən avtomat olub.

Qorxaqlar görmüşük, igid adlanıb,
Aldadıb çıxunu saxta vüqarı.
Səadət məşəli sayıblar bəzən
Fitnə ocağını yandırırları.

Ürəyin üstündə döyüşlər gedər,
Gedər top-tüfəngsiz müharibələr.
Bir səngərdə durar vəhşilə insan
Ürəyi kim tutar, kim üstün gələr?!

Sən elə bilmə ki, qəhrəman ancaq
Alaylar dağıdır səflər yarandı.

Xeyir bambaşqadı igidlilik, hünər:

Ən böyük igiddir öz içindəki
Görünməz düşməni görə bilənlər.

Enek könlümüzə gəl bir anlığa,
Burda nəsə qalxır, nəsə sürünür.
Burda qorxaqlıqdan qəhrəmanlığa,
Ya əksinə gedən yollar görünür.

Böyük insanların, mərd igidlərin
Özündən tələbi amansız, qəti.
Böyüklərdi qıran öz içindəki
Ən gərgin, ən güclü müqaviməti.

Təbiət insanı naqis yaradır,
Yaşasın zəkanın verdiyi işiq.
Biz ağıl gücünə nəfsimizdəki
Heyvanı öldürüb... insanlaşırıq.

1970

CAHANA SİGMAYAN ŞAIR

Məndə siğar iki cahan, mən bu cahana
siğmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana
siğmazam.

NƏSİMİ

Bayramındır bu gün sənin, gözün aydın, ulu şair!
Eller gəlib bayramına, dünya sənə alqış deyir.
Bu gün dünya göz dikibdir Azərbaycan bayrağına,
Bir bayraq ki, ağac qulpu Nəsiminin qələmidir.

Sığmir bu gün Azərbaycan öz həddinə, hüduduna.
Uzaq Hələb şəhərindən şöle düşüb buluduna.
Beş qitədən əklil gəlir bir şairin məzarına,
Beş qarışlıq kiçik məzar dönür cahan gülzарına.

Hani ağızı köpüklənən ağ çalmalı üləmalar?
Sümüyü də sürmə olmuş... bu gün ondan nişanmı var?
Sürü-sürü o vaizlər, o qazılər hanı, hanı?
Bu gün dünya görür ancaq yaradəni, yaşadanı!

Onlar dedi: – İnsan sığır bir beşiyə, bir tabuta.
– Yox! – söylədin – tabut nədir? Sığmir insan kainata!
– Nəkarasan? – Qışqırıldılar. Dedin: – Qızıl dan yeriyəm.
Dünya mənim sədəfimdir, mən dünyanyın gövhəriyəm.

Dartındılar yerbəyerdən: – Sən Tanrıya kölə, bəndə.
– Yox! – dedin sən – Tanrı özü yaşar məndə, yaşar məndə.
Bizim qaynar qanımızda gizli çaylar aşib-daşır,
İnsan kimi yaşayanda insan özü tanrılaşır!

Biləklərim Kürək Araz, gözüm – Goy göl, Xəzər mənim.
Zindanlara düşəm belə zirvələrdə yaşar qəlbim!
Assanız da, kəssəniz də sənən deyil gözümdə şam.
Mən ədalət qılıncının şoləsindən yaranmışam.

Unutdurmaq isteyirlər onlar mənə kimliyimi,
Dünən Babək özü geydi mənim qanlı köynəyimi.
Mən dünənəm. Mən bù günəm. Mən keçmişəm, gələcəyəm.
Ölsəm belə bu dünyaya mən yenidən gələcəyəm!

Salam, şair!

Sən yenidən bu dünyaya xoş gəlmisən.
Dünya sənin öz evindir, Xoş gəlmisən evinə sən.
Çoxlarını məhv elədi bu qovğalı, qallı dünya,
Sultanlara qalmadı, yox, Nəsimiyə qaldı dünya.

1973

LAYLA

Bayramundur bu
Eller gelib, layla.
Bu gün düñə, layla.
Bir bayraq, layla.

Sığır bu gün, layla.
Uzraq Hələb, layla.
Beş qıtadən eklə, layla.
Beş qarışq kichik, layla.

Ham ağızı köpük, layla.
Sümüyү də sırı, layla.
Sürü-sürü o vəzifə, layla.
Bu gün düñə, layla.

Gözlərimin nurusan, layla.
Qəlbimin qürurusan, layla.
Boy at, əlini uzat, layla.
Ulduzlara doğru sən, layla.
Körpəcə quzum, layla.
Ayım, ulduzum, layla.

Hər gün bağdan, bağçadan, layla.
Səsin gəlsin ucadan, layla.
Tanrım səni saxlasın, layla.
Çiçəkdən, qızılçadan, layla.
Qızılıtel körpəm, layla.
Dənizdə ləpəm, layla.

Təbrizin yolu duman, layla.
Odur səndən nur uman!
Dumanı dağıtmagə, layla.
Bir sənə gelir güman, layla.
Hayım-həyanım, layla.
Görpə tərlanım, layla.

ESİTSƏM GƏLİRSƏN

Eşitsəm gelirsən, dönərəm yelə,
Öpərəm mübarək qədəmlərini.
İçərəm bənövşə kirpiklərindən
Asılan mirvari şəbnəmlərini.
Öpərəm mübarək qədəmlərini.

Eşitsəm gelirsən, uçaram, inan,
Pənbə buludlarla qucaqlaşaram.
Açaram köksümü yeddi iqlimə.
Dəli çaylar kimi aşib-dاشaram.
Pənbə buludlarla qucaqlaşaram.

Elə bir gülsən ki, ömür bağımda
Səni nəfəsimlə bəsləmişəm mən.
Qönçə bağlamışan göz qabağında,
Səni dan yerindən səsləmişəm mən.
Səni nəfəsimlə bəsləmişəm mən.

Eşitsəm gelirsən, çıxaram yola,
Bütün yollar boyu gülər əkərəm.
İkimiz bir qəlbədə yaşıyaq deyə,
Sənə qəlbim boyda bir ev tikərəm.
Bütün yollar boyu gülər əkərəm.

Mən – evəm, sən mənim od-ocağımsan,
Bağbanam, sən mənim barlı bağımsan
Mən dağ bulağıyam. Sən bulaqlı dağ,
Dünyadan ən böyük umacağımsan.

Ürəyim o qədər yanıqdır ki,
Az qala qanadlı bir quşa dönəm.
Sənin tellerinə düzülmək üçün,
Yağışa, zümrüdə, daş-qasa dönəm,
Az qala qanadlı bir quşa dönəm.

Gurşadla, baharla, ya qatarla gel!
Hər bir qədəmini könlüm izleyir.
Yüz-yüz, milyon-milyon dalğalarla gel,
Səni sahildə bir qaya gözləyir,
Hər bir qədəmini könlüm izleyir!

1973

Oolum-qanadın
Bəzəmənən-nəzəmən
Çıraq-purpur-purpur
Cənub-nəcənub
Aşırı-nəşırı
Dəlik-səlik-ləlik
Şəhər-səhər
Evin-əsiyun, lavın
Şəhər-səhər
Qəndər-qəndər
Şəhər-səhər
Ulduzlara doğru mən
Kələçənələçənənə
Eşzəmənəzəmənə
Məyənənənənə
Leylək-sələk
Məyənənənənə
Şəhər-səhər
Təbrizin yolu düşmən.

OD

Evlərin papağı dörd bir tərəfdən
Qol-qol, salxım-salxım buz bağlayanda,
Şaxta ayaqlara qandal keçirib,
Natiq dodaqları qadağlayanda.

Od qalamaq gərek. Kibritimsə yox.
Nə düşür yadına? Dünənki tonqal.
Çatlayan, partlayan çıngılları – ox,
Ərşə dirək olan alovları – al.

Deyib:
Görəsən bir azca odu qalıbmı?
Gedirəm... Möcüzə kəşf etmeliyəm.
Üstünün külünü ehmal götürüb
Öləziyən odu diriltmeliyəm.

Bilirəm... dərindən vərəm yəman.
Torpağın öündə diz çökürəm mən.
Gözümə nur verir ocağın gözü.
Əlim isti külə batsa da hərdən,
Bir yaqt bilirəm hər kiçik közü.

Zavallı kimələr
Deməli, sönməyib. Zəndimə əhsən.
Səs gəlir könlümdən, od qarışq sə:
– Dünənki ocaqda od götürməsən,
Bu günkü ocaqlar alışa bilməz.

Bir az dərindədir atəşgədələr,
Sən bir az səbr ilə, diqqətlə axtar.
Üstündə tapmasan, yenə də bil ki,
Bu yurdun altında hardasa od var.

Alov qanad verir boş kötük'lərə,
Düşünüb kimləri salıram yada:
Od tapılmayanda özü od tutan
Kişilər yaşayıb bizim dünyada.

İşığı zülmətin gözü götürməz,
Əslində gözündür işıq gecənin.
Gümüş aynasıdır, qızıl fanarı
Qaranlıq yollardan gəlib keçənin!

Qarşında büyük bir od laləzarı,
Külək göbəyini yırtmasın əbəs.
Ürəyi, zəkası nur saçanları
Tufan da, səmum da söndürə bilməz!

1973

104

ANLAMAQ SƏADƏT

*İdrakçılar müsibətə mizan əvət, əvət,
İdraksızların ola bilməz müsibəti.*

Ə.SABİR

Mən səni duyuram, bilişəm ustad,
İdrakin əlindən nələr çəkmisən.
Qələmdən kağıza söz yox, sətir yox
Beyninə dağ basan odu tökmüsən.

"Ön büyük dərd imiş anlamış dərdi!" –
Deyib...
İçin-için gizli yanmışan.
Dərk edə bilsəydi, dağ əriyərdi,
Sən dağdan, qayadan mərd dayanmışan.

Bilirəm, qanana dərd verir yaman,
Həqiqət cildinə girəndə yalan.
Gözü ola-ola özü kor qalan,
Dili ola-ola özü lal qalan,
Ayağı sağ ikən gedə bilməyən
Zavallı kimsələr hələ bir yana
Dərdsizlər özü də dərd olub sənə
Baxıb Kür çayına, Araz çayına,
Dönmüsən iki od pərvanəsinə.

Bunlar tamam doğru...
ancaq, ey ustad!
Gəl bunu danma ki, sən bəxtəvərsən.
Gəldi də, getdi də çoxu dünyadan,
Sənsə milyon gözdə nurlu sehərsən.

Mənəvi dirilik hələ bir yana,
(Tutalmı, saymırısan öz şöhrətini)
Hansı səadətə dəyişmək olar
Qanmaq, dərk eləmək səadətini?!

105

Qoyunlar otlaqda şirin otlayar,
Qəssabdan xəbərsiz, qurddan xəbərsiz.
Qoyun "səadəti" qoyuna qalsın,
İnsan səadəti tələb etdiniz.

İnsan bir zərrədir gəldi gedəri,
Çiçəyi, qartalı, qumu andırar.
Fəqət, təfəkkürdə doğsa dan yeri,
Zəka dünyaları işıqlandırar.
O zərrə nurlu bir dağı andırar.

Səadət paytaxtı – beyindir, şair,
Zülmətlər içində mayağa bənzər.
İdrak qüdrətilə adı bir şair
Seyli-tan öündə bir dağa bənzər.
Ən böyük müsibət – yoxsulluqmudur?
Yaxud səadətmi sərvət, qızıl, pul?
Kim bilir, bəlkə də xoşbəxtir bir az
Qanmaz hökmdardan qanacaqlı qul.

Qaynar ürək kimi bu gün vurursan,
Damarlarında qan, gözümde nursan.
Tək-tənha çəkdiyin dəndlərinlə sən
Bütün dərdsizlərdən üstün durursam.

Anlamaq – hədəfə düz tuşlanan ox,
Dayaqdır insana darda, çətinde.
İdrak – müsibətə mizan...
sözüm yox,
İdrakdır mizani səadətin de!

1973

1973

İGİDLƏR, DAHİLƏR

Baxıram... qəbiristan qəbirlə dolu,
Nəsillər yanında nəsillər yatır.
Birləşir köhnənin, təzənin yolu,
Əsrlər üstündə əslər yatır.

Fikirlər içində çırpinır könlüm,
Gedən yer üzünə bir daha gelmir.
Həyatdan hamını qoparırlım,
Yalnız dahilərə toxuna bilmir.
Yalnız igidlərə toxuna bilmir!

Qədim Şıx düzündə ayaq saxla, dur,
Ölməz sənətkarı yada sal bir an.
Ölüm elə bil ki, qurd oğlu qurddur,
Qorxur dahilərin göz işığından.

Nəsimi, alnında qanlı bir qürur
Baxır kainata öz dan yerindən.
On dördüncü əsr yixılır, durur
Tutur o ustadin etəklərindən.

Baxıram... qəbiristan qəbirlə dolu.
Neçəsi bəzənib mərmərlə, zərlə.
Daşlar parçalanıb, sınbı ovulub
Ciyərlər dağlayan hönkürtülərlə.

Çiçeklər düzülüb, güllər səpilib
Üstünə, başına, həndəvərinə.
Dodaqla öpülüb, gözlə öpülüb,
Ağaclar göyərib həsrət yerinə.

Ancaq yenə batıb məzarlar yasa,
Heç birinin səsi, sədası gelmir.
Ölən öz-özünü yaşatmayırsa,
Onu heç bir qüvvə yaşada bilmir.

Məzarlar – torpağın dərdi, qubarı
Keçər aylar, illər... unudularmış.
Fəqət, sən yad elə yaradanları,
Məzarlar torpağa şöhrət olarmış.

Mamırlı, yosunlu məzarlar nə çox,
Fəqət yepyenidir Sabir, Nizami.
Dahilər torpağa ölü kimi yox,
Bəlkə basdırılır xəzinə kimi.

Sən qorxma ölümün kor qüvvətindən,
Mayakdır qarşida Spartak, Babək.
Tarix ölməzləri yetirənlərin
Göstərdiyi yolla gedib... gedəcək.

1973

Seyit-tən onun qazanılmışlığından
Ölümənən qazanılmışlığından
On böyük təmələrə
Qızıl qəsəbatın xoxaşlığından
Yaxud qəsəbatın xoxaşlığından
Kim bilsər, bəlkə də xəbərdarlığından
Qəsiməz hökümdən qəsəbatın xoxaşlığından
Tek-tənba cəvəlinə dədiliyən
Bütün dədiliyənə
Anlaması
Daşınmış
Jinsik - məmə
Qəşəffər qılıçının, qılıçının
səzliyi yox
İdrakda mizan
Dəqabılıq qılıçının, qılıçının
Vüqətən vüqətən qılıçının
Añead añeo pəctə wəxəñiñ 222
Həq pəññin añaç, eñəññ pəññin
Qila xoxaşlığından
Qut-jeləññ dəvətə, añaç
1973

108

ƏYİLMƏK QORXUSU

Alaq yiğmaq üçün əyilsən də sən,
Gərək yer üstündə şax yerişən.

Ramiz Duyğun

O ədər əyilib işləmişəm ki,
Dikəldə bilmirəm bükük belimi
Ot-alaq yiğmişəm, daşlar yarmışam,
Dəmirin bağından od çıxarmışam.

Sonuncu alağı yerdən çekəndə,
Dözmədim, torpağa dizimi qoydum.
Düzəlmış belimi bir də əyəndə,
Beli büküklərin halını duydum.

Bildim ki, dünyada nələr çəkibdir.
Rəncbərlər, burlaklar, qara fehlələr.
İnsan da seçilir dördayaqlıdan,
Dikəldə bilmirsə belini əgər.

Dikəldə bilməsən sən qamətini,
İtirmiş olursan ləyaqətini.
Üçcə addımlıqda bitən gülün də
Güçün yox duysan təravətini.

Sınıbsa vüqarın, mənlik qüdrətin,
Doğan günəşi də görməyin çətin.
Əllərin olsa da əlsiz kimisən,
Deyinə bilsən də, dilsiz kimisən.

Əyilib düzəlib çalışmaqdansa,
Əyilib çalışımaq bəlkə də asan.
Bəs, onda dünyaya tac olduğunu
Haçan düşünərsən, haçan qanarsan?

Beli bükük gelir dünyaya insan,
Beli bükük gedir dünyadan insan.
Gel-get arası da bu cür keçibsə,
Demək, yerli-dibli yaşamayıbsan!

1973

109

YANARDAĞ

- Bəs sən görməmişən heç Yanardağı?
Elə bir heyrətlə üz tutdu mənə.
Gördüm Yanardağın odu, ocağı
Köçüb gözlərinə, bəbəklərinə.

Talış dağlarının bir gədəyində
Dostum kibrıt çekdi. Alışdı torpaq.
Qalxdı dilim-dilim qızıl alovlar,
Baxdım yanar daşa heyran qalaraq.

Endik bir çeşməyə...
yenə möcüzə:
Kibrıtdən od alıb alovlandı su.
Dibində daşları gömgöy göyərmiş
Bulaqlar, qaynaqlar atəş dolusu.

Zanbağın, lalənin dösündən vurur
Torpağın həniri, qızmar nəfəsi.
Yanır kəpənəyin zərif qanadı,
Quruyur yemşanın qaragiləsi.

Yalnız palidlara toxuna bilmir,
Gör hara yüksəlmış gözəllik, vüqar!
Bütün ağaclardan xeyli ucada
Ormanın tanrısı boylu palidlər!

Açıb qollarmı uzandım yerə,
Kürəyim dağlara, üzüm göylərə.
Hənir kürəyimdən keçir qanıma,
Ayağım ucunda səslənir Viləş.
Yaşıl yarpaqların aralarından
Birbaş könlümə süzülür günəş.

Bir əlim az qala Qoşqara çatır,
Bir əlim Savalan zirvələrinə.

Haçandır elə bil Çənlibeldəyəm,
Qıratım uzaqda kişnəyir yenə.

Bəlkə milyon ildir, bəlkə də milyard
Uyuyur dağlarda gözəlim mənim.
Bulaqlar – gözlərim. Odlar – kirpiyim,
Ağır çay daşları – əzələm mənim.

Polad qayadakı dəmirağacı
Neçə rəng içində: al, yaşıl, sarı.
Bəlkə Yanardağın alovlarından
Mis kimi qızarmış sərt yarpaqları.

Orda enətənligidir nəcəf soy rəndə
İsmətiyəqəf hərəkət olmazdır, təcərri
Şəhərənədən dəyərinə qəbələnən
Şəhərənədən qırmızı qəbələnən

Təkəsənədən qırmızı qəbələnən
Təkəsənədən qırmızı qəbələnən
Yəsənədən, yəsənədən qırmızı qəbələnən
Cıxır qırmızı qırmızı qırmızı qəbələnən

, evə qırmızı qırmızı qırmızı qırmızı
Qırmızı qırmızı qırmızı qırmızı qırmızı
Ləsən qırmızı qırmızı qırmızı qırmızı
Yəsənədən, yəsənədən qırmızı qırmızı

O qırmızı qırmızı qırmızı qırmızı
Qırmızı qırmızı qırmızı qırmızı
Qırmızı qırmızı qırmızı qırmızı
Qırmızı qırmızı qırmızı qırmızı

SULTAN HEYDƏR YAYLAĞINDA

Burda mən dalmışam tər lalələrin
Ovcundan süzülən qızıl sulara,
Dağlarda top atan şəlalələrin
Dərəyə tökdüyü gurultulara.

Bir tülək tərlanın qayı, qıyyası
Qopanda, demişəm: dağ qopasıdır.

Yaxası düyməli Gəlin qayası...

Bəlkə qaya deyil, gül topasıdır.

Təbiət göz açan qızılğıl təki...

Səngiyib kəsəndə avqust yağısı.

Nəhəng qayaların daş köksündəki

Sular güzgü tutub günəşə qarşı.

Bulaqlar öндөнгө діз қоюмшем мән,
Дизимдө даşların izləri qalmış.

Könlüm dağ basında, səklim cə

Təbiət ağılımı basımdan almış.

...and so on,

Təkçə dodağım yox, kirpiklərim də
Uzanıb az qala çeşməni içmiş.
Yastıdöş, yaşılbaş kəkliklərim də
Çıxıb daş yuvadan könlümə köcmüş

Alqış doğmalığın saçdığı etrə,
Qəlbimdə odu var min xatiratın:
Uzaq bir çadırдан qaymaq götərən
Ya Burla xatındı, ya Selcan xatin.

O nəğmə səni də ovsunlayıbmı
Qəlbini ellərə bağlayan çoban!
Gözünə duz töküb,

tər kəbəleyi.
Ocaqda, qor üstə ağladan çoban!

Yağışda islanmış çarıqlarınla

Gəzdin qarış-qarış yalı-yamacı.

Elə bil qartalın qanadlarıydı

Polad ciynindəki qara yapıncı

Od-ocaq qalayan növrəstə bir qız
Duyub gəldiyini gizli boylandı.

Səni görən kimi onun ocağı

Bækə nəfəsindən od tutdu, vandy.

Tüstü qız ətirli doğma tüstüdü,

Mənim də könlümdə başqa bir ocaq...

Orda sairlikdən yüz qat üstündü.

İsmetli bir qızın sevgisi olmaq.

1974

SEVDİYİM SƏNƏTKARA

Duymaz bu şerimi buz ürekli lər,
Çünki əsil şeir can məşəlidir.
Sənət həvəsinə düşməzdən əvvəl
Sənətkar mənliyi yetişməlidir.

Mənlikdən başlanır ilk meyar, ölçü.
İlhamın gövhəri tapılmır asan.
Dünyanı, bəşəri tanımaq üçün
Ən əvvəl özünü tanimalısan.

Bilənlər bildirdi. Sən dedin bir də:
Cəsurluq adlanan bir məmləkət var.
Şəxsi qəhrəmanlıq olmayan yerdə
Nə şeir, nə sənət, nə səadət var.

Hər cür dördi, qəmi unutdurarmış
Tapdığın bir sözün qızıl gül iyi.
Hər növ igidlikdən üstün durarmış
Zəka igidliyi, söz igidliyi.

Ocaqda atəşə rast gələn zaman
Çöp də qanad tapar, qaratikan da.
Namərdələr az qala məndləşər bir an
Sənin tunc əlini gəlib sixanda

Ümman öz köksünə min-min çay yiğar,
Onunçün bir qurtum sudur Kür, Araz.
Şair ciyinləri pencəyə sıgar,
Zamana, məkana, dövrə sığışmaz.

Azmi bahadırlar bəllidir bize?
Sənətin başında Sabir tacı var.
Ancaq mətin sözə, qəhrəman sözə
Bəşərin hər zaman ehtiyacı var.

Ərzin bağındandır şerin kökləri
Şair baxışından od-alov törər.
Addımı yerləri, əli göyleri,
İdrakı Vətəni genişləndirər.

Anadan bir kərə doğulmaq azdır,
Yetişib xalq üçün doğulmaq gərək.
Təpələr yanında dağ olmaq azdır,
Dağlar cərgəsində dağ olmaq gərək.

İcib nəhrləri dənizləşmişən,
Bəs niyə üreyin daha dincəlmir?
Kiçik qayılardan qurtaran könül
Böyük qayılardan qurtara bilmir.
Dənizlər dincəlir, ürək dincəlmir.

1974

ÖZBƏK TÜRKLƏRİ

Mən "Özbək!" deyəndə qururlanaram,
Artar məhəbbətim, artar qüdrətim.
Ceyhunu Seyhunla qoşlaşdırırb
Ürəyimə doğru darter qüdrətim.
Artar məhəbbətim, artar qüdrətim.

Mən "Özbək!" deyəndə duyaram vüqar,
Könlümde atəşlər qalanıb gedər.
Arxamda dayanmış Savalan, Qoşqar
Urqut dağlarına calanıb gedər.

Mərdlik qaynağıdır özbək – özü bəy!
Məhəbbət, sədaqət, cürət deməkdir.
Həmişə müqəddəs, həmişə yüksək
Bu yurdun şöləsi sönməyəcəkdir!

Özbəklər qonağı nəylə qarşılard
Badam gözlərinin gülüşlərile.
Təyyarə yolunda, qatar yolunda
Odu qana keçən öpüşlərile!
Badam gözlərinin gülüşlərile.

Dodaqla öpüşmək vacibmi məgər,
Onsuz da baxışlar, gözler öpüşər.
On-on beş hörükli bir şüx gözəlin
Ya bir cümləsindən, ya xoş səsindən
Könlünə səadət şöləsi düşər.

Yolunu gözləyən qardaş evində
Gəlib əyləşərsən bəxtiyar kimi.
Qızılızeh fincanda az-az içdiyin
Dəmli çay bir kiçik laləzar kimi.

Özbəklər qonağı qonaq edərlər
Ystü qırmızı kök, yağılı pilova.

Manti, şış kababı, mastava ilə
Bir gələn şüşədə yaşıl alovə.

Yetər, Arif ekə, bəsdir bir qədəh,
Doğan bir günəşdir piyaləmdəki,
Nəvai demişkən: iç damcı-damçı,
Tamsına-tamsına nuş edək meyi.

Tələsmə getməyə.
Çıxb qarşına
Səni getirərlər Fərqañeyədək.
Dövlət quşu kimi qonar başına
Dördbucaq araxçın – o düppi çələng.

... Sən özbək sözünün məğzinə varsan,
Qədim bir ocağı, közü eşərsən.
Bir özbək qızına vurulmuş olsan,
Özün də bilmədən özbəkləşərsən.

Daşkənd – Türkən, 1974

Yanışlı heykəlo el vururam mən,
Qəlbime od salır soyuq qızıltı.
Bu qranitdirmi?
Yoxsa şerli
Zəncicər, qandillar qızan bir işid?

Rentgen işçidür kişi gözəri,
Ən böyük teñib, Loqmanı avaz.
Qəlbində, bəynində mikrob olarılar
Kişi baxışına davam götürməz.

Odu yer üzündən en ulu zirvəl
Saranda əlyazmış o dağı gəndig.
Mazara giripmiş təqib girivə.
Kişilər məndətin qəlbini girivə.

SAĞICIDIR MƏNİM NƏNƏM

Sağıcıdır mənim nənəm,
Köməkçisi mənəm, mənəm.

Mən badyanı gətirirəm,
Nənəmə tez yetirirəm.

Nənəm sağır inəkləri,
Badyada süd köpüklənir.

Köpük südün ağ üzündə,
Muncuq-muncuq yağ üzündə.

Xallı inək, qaşqa inək,
Varmı bu cür başqa inək?!

Qaşqa inək naxırdadır,
Göy yoncası axurdadır.

Sağıcıdır mənim nənəm,
Köməkçisi mənəm, mənəm.

Dəliklər qızılı, gözlər magar,
Qızılı də təmələr, gözlər épüşər.
On-on beş hörükli bir jüx güləzin
Ya bir cümləsindən, ya xoş soñindən
Kənləndi seadət şəlesi düşər.

Yolunu güzleyən qardaş evində
Golüb syləşərsən baxtıyar kimi.
Qızılzəh finçəndə az-az içdiyin
Domlı çay bür kiçik lalozar kimi.

Özbekler qonağı qonaq edərlər
Yarıqırmızı kök, yağlı pilav.

KİŞİLƏR

Sabir – kişi şairdir

Bir natıq söylədi bu sözü, bəli,
Şirvan dahisinin söz bayramında.
Böyük bir heykəlin qədəmlərini
Əlvan güldəstələr qucaqlayanda.

Əynində mahuddan adicə pencək,
Başında adicə buxara papaq.
Əlləri qoynunda bir cüt qılınç tək,
Altında möhtəşəm sal qayaya bax!

Bir azca uzaqda uyuyur dəniz,
Bağrında bəlkə də tufan yetişir.
Burdasa gör necə düşünür səssiz
İdrak zəlzələsi qoparan şair!

Başımın üstündə qızıl kəhkəşan,
Qarşımıda işıqlı, zil qara mermər,
Kişilər dünyani tərk edən zaman
Bu cür mermərləşir, ölməzləşirler.

Yanaşış heykələ əl vururam mən,
Qəlbimə od salır soyuq qranit.
Bu qranitdirmi?
Yoxsa şerilə
Zəncirlər, qandallar qıran bir igid?!

Rentgen işığıdır kişi gözləri,
Ən böyük təbibə, Loğmana əvəz.
Qəlbində, beynində mikrob olanlar
Kişi baxışına davam göturməz.

Odur yer üzündə ən ulu zirvə!
Sarsıda bilməmiş o dağı gerdış.
Məzara girməmiş tapıb girəvə
Kişilər məndlərin qəlbini girmiş.

Vaxt olub tabutda görmüşəm onu.
Üzü bir az solğun, cilalı dəmir.
Hətta ölüm belə kişi nurunu
Kişi surətindən qopara bilmir!

Kişilər – torpaqda qüdrət, bərəkət,
Evlerin güneşi, duzu, çörəyi,
Ərzin məhvərini hərləyən qüvvət
Qoca planetin söykənəcəyi!

Düşmənlər bir yurda gəzdirəndə əl,
Yığış aparmamış hələ barını,
Çalışış öldürsün hər şeydən əvvəl
Torpaqda kişilik toxumlarını.

Elə ki, göyləri buludlar alıb,
Ərlər kemerini çəkib, bərkidib.
Əfəllər, yazıqlar, yassarlar qalıb,
Ölümə döyüşə kişilər gedib!

Kişilər başını əyməmiş yada,
Xosrova göstərmış Fərhadlığı.
Qolları zəncirli dustaq olsa da,
Qorumuş təfəkkür azadlığını.

Yada kimlər düşür?
Səngərdə Həcər
Sırğalı, başmaqlı Nətəvan mənə.
Vaxt olur, qadını ləyaqət, hünər
Yüksəldir kişilik mərtəbəsinə!

Kişi meyvəsidir yurd da, vətən də
Onsuz yurd xaraba, üstündə bayquş.
Yem gəzən tayfamı millət edən də
Min nəfər içində bir kişi olmuş!

Kişilər zamanın fəxri, qüruru,
Nəsillər barınır könül bariyla.
Tarix addımlayır səhərə doğru
Kişi addımların addımlarıyla.

Mərdin çiynindədir ərzin özülü,
Zərbilə zindanlar laxlamalıdır.
Geyim qına bənzər... mərdlər özünü
Qında qılınc kimi saxlamalıdır.

Kişilər birinci natıq yaranmış!
Bəzən zəncirleyib dərdi birtəhər,
Sükutu nitqdən faydalı sanmış
Dözüm dünyasında dəmirləşənlər.

Qala divarının sinəsi şan-şan
Heykəl qalabəyi fikirli, dalğın.
Kişimi, heykəlmi mənlə danişan,
Yoxsa mütəfəkkir bir sənət dağı!?

Gecənin qoynunda al şəfəqli dan!
Dünyadan hər keçən bu sayaq olmur.
Kişinin nəinki ər varlığından
Heykəlindən belə ayrılməq olmur!

1975

HÜSNXƏT DƏFTƏRİ

Hüsünə bax dəftərimin, hüsünə,
Günmü doğur dan yeinin üstünə?

Göylərə bənzər bu çocuq dəftəri,
Bəlkə şüadır uzanan milləri.

Usta kimi tut qələmi, asta yaz.
Sözlərini dan yerinin üstə yaz!

Sətrin üzündən də gərək, nur yağı.
Muncuğa bax, muncuğa bax, muncuğa!

Cümle düzüşt, duyğu təmiz, söz qəşəng.
Hərfi yazıb... sonra ürək şəkli çək.

Varlığını hərfə, sözə verməsən,
Hec əlinə alma qələm onda sən.

Yalnız işıqdır qələmin umduğu,
Nur, varasıqdır qələmin umduğu.

Xəttim alıb laləsifət “beş”ləri,
Zəhmətimin al qanıdır hər biri.

1975

KƏPƏNƏKLƏR

Gör kəpənəkler nə zərif quşdular!
Qaçdım... əlimdən ha yana uçdular?

Xırdaca yelkənmi açıb qaçdır?
Gör necə tez məndən uzaqlaşdır!

Bəlkə xəyal, bəlkə səma, bəlkə nur,
Rəngi qonur. Güllərə şəh tək qonur.

Ağ kəpənək, boz kəpənək yan-yanı.
Qırızıdöş saldı məni al qana.

Bilmir, heyif, heç birinə dəymərəm,
Xallarına, zərlərinə dəymərəm.

1975

MƏRDLİK MƏKTƏBİ

Çaxmaq daşında yatan gizli çinqıya bənzər
Odum vardı bir azca, dolaşardı qanımı,
Qələmimin ucunda hərdən işıqlanardı.
Xirdaca olduğundan öleziyə bilərdi,
Keçə bilərdi bu od.
Dəmirçi sindanında uçan qığılçım kimi
Uça bilərdi bu od.
Yox, mən onu qorudum dışimplə, dırnağımla.
Od keşikçisi oldum bütün bü varlığımla.
Bu od məndən istədi yanmış ciyərlərimi,
Verdim.
İstədi kirpiyimlə açdığını səhərimi,
Verdim.
Gecəmi, dan yerimi...
Verdim.
İstədi cürətimi,
Verdim.
Bütün səadətimi...
Verdim.
– Yeri addimla! – dedi – tufanların içində!
Yeridim.
Mən bu odu yaxına, yada təslim etmədim.
Cah-calala, söhrətə, ada təslim etmədim.
Mən bu odu qorudum gözümün nuru kimi,
Oğullara ırs qalan dədə qüruru kimi.
Arabir tövşüyəndə ürək açdım mərdlərə,
Mənə ürəklərini gətirdilər ovunda.
İgidlərə güvəndim,
Qılınc kəsəri duydum qələmimin ucunda.
Min-min yolun içindən
Ən gərəkli, qorxulu, ən çətin yolu seçdim.
Misra-relslər üstündən qatarlar kimi keçdim.
Qəlbimi məşəl kimi vermişəm insanlara.
Məni söz qayasında sətirlər çəkir dara,
Xoşbəxtəm bu əzabla.

Bu gün məni qırmızı səma nədir, göy nədir?
Çovğunlar da üstəlik atəşimi kükrədir.
Mənim ümman köksümə dörd yandan çaylar gəlir.
Dar gəlir yerlər mənə, göylər, mənə dar gəlir.
Bəli, dünən hardasa kiçik bir çinqı vardi.
Bu xırda od toxumu
Nəhəng, qara, qartılmış çaxmaq daşını yardı.
Alovu ərşə direkt hündür, yanar dağ oldu.
Bəlkə Babək qaldıran qırmızı bayraq oldu.
İçəridən alışdı nəhəng büllur sayağı,
Füzuliye od verən “Baba-gurgur” sayağı.
Nəsihətlər, öyüdlər bəlkə də faydasızdır,
Öz mərdlik məktəbini insan özü açmasa.
Günəşin də işığı yetə bilməz dadına
Kişinin öz varlığı əger sölə saçmasa.

YAVAŞ-YAVAS

Hər şey yavaş-yavaş olur,
Bu dünyaya gəlmişiz
yavaş-yavaş,
Bu dünyadan gedişimiz
yavaş-yavaş,
Günlər axır, ilə dönür.
yavaş-yavaş
Fil balası file dönür
yavaş-yavaş
Qayğı, əmək – qızıl gülə,
Yağış, yağmur selə dönür
yavaş-yavaş,
Çaylar polad sahilləri
didir, eşir yavaş-yavaş,
Maviləşir,
müdrikləşir,
dənizləşir,
yavaş-yavaş.
Birdən-birə qalxarmı dağ?
Daş üstüne gələr bir daş
Təpə qalxıb dağa dönər
yavaş-yavaş
Lapdan alov püskürsə də, muru kimi,
Vulkan özü güc toplayır kimi.
yavaş-yavaş
Bəslənilir qanda qeyrət,
ürəkdə şir yavaş-yavaş.
İgid bəzən əfelləşir,
əfəl bəzən igidləşir
yavaş-yavaş
Pak ürəyə bəzən qara əl
uzanır yavaş-yavaş,
Dar gözlükdən satqınlığa dərə,
yol uzanır yavaş-yavaş.

Nəfs, tamah güc gələndə,
insan dönür canavara
yavaş-yavaş,
Mətləbimi qanaydın kaş;
Torpaq cənnət ola bilər,
yaxud dönər cəhennəmə
yavaş-yavaş.
Sen Dəmirləş! Sen Poladlaş!
Bil ki, yrək döyünmürse
söñə bilər yavaş-yavaş,
El birləssə, Vətən olar!
Vətən insan yiğimina döñə
bilər yavaş-yavaş,
Əziz balam, umud qalam!
Bu gün cahan işıqlanır,
sevgi, sevinc qönçələnir
yavaş-yavaş,
Əjdahalar ölüb gedir,
imperiyalar parçalanır
yavaş-yavaş.
Sen dağlara qalxmaq üçün
əzaba döz, dərdə qatlaş!

Yoxuş dırmaş!
Aşırım aş!
Enmək birdən-birə mümkün,
qalxmaq isə yavaş-yavaş.

BABALAR

Koroğlunun, Səttarxanın çələngi var başında,
Nəsillərim qoymayacaq daş üstündə daşını!

SƏMƏD VURĞUN

Təzə bir addımı hələ atmamış
Qəlbim həyəcanla çırpınar, vurur.
Sanaram, əlini qoyub çıynımə,
Arxada ağ saçlı babalar durar.

Nurani, pirani, ciddi, tələbkər.
Gedərəm...
gələrlər, qədəmbəqədəm.
Səhvimdən, suçundan məyus olanlar
Şadlanar ən kiçik hünərimlə də

Bircə sətir yazsam könülsüz, soyuq
Arxadan səs qopar qəfil tufan tek:
– Sən həyat yolunu mürəkkəblə yox,
Öz ürək qanınlə yazsan gərək.

Verəndə könlümü ilhama, sözə,
Babalar göz qoyar karandaşıma:
- Şerini yazmırısan təkcə kağıza,
Elə bil yazırsan məzər daşına.

Yanar təndir kimi qızışar sinəm,
Şimşəklər oynasər bəbəklərimdə.
Sanaram, Çardaxlı Çənlibeldəyəm,
Gəzirəm Səvalan etəklərinde.

Qalxsam təyyarəyə, minsəm qatara,
Yollar yumaqlanır inadlarımda.
Elə bil qatarda, təyyarədə yox,
Uçaram Qıratın qanadlarında.

Birinin belində gülə qatarı,
Başında ağ çalma, əlində tüsəng.
Birinin alnında zəka qatları
“Xəmsə”, “Hophopnamə” sətirləri tek.

Biri Şamaxıda, biri Heratda,
Biri İsfehanda, biri Bağdadda...
Daim qandal qırar, gürz vurən onlar.
Elə ki, döyüsdən usanırıq biz,

Qarşında yüz yerdən yarılars dəniz,
Qasırğalar kimi hayqırars onlar.
Özləri ayrılib cida düşsə də,
Bizi birləşməyə çağırars onlar.

Babalar – ağ saçlı çümüş kəhkəşan,
Baxar bu dünyaya min-min göz ilə.
Babalar – qabarıb çəkilən ümman,
Dəyər köksümdəki polad sahilə.

Arxada ən böyük hünər dağımız,
Dayanmir, bu dağlar bizimle gedir.
Keçmişdə axtarma onları yalnız,
Çoxunun mənzili gələcəkdədir.

GEDƏR

Bir gün vətən desə görüş günüdür,
Bu söz ürəyimin başında gedər.
Mən özüm getsəm də şimşək gücüylə
Babək at oynadıb qarşısında gedər.

Dağlıar həsrətin bəndi-bərəsi,
Oğullar gələr ki, dağdır hərəsi.
Koroğlu "Cəngi"si, Nəbi nərəsi
Addimimdə gedər, marşında gedər.

Hələ yer görməyib mənim dizlərim
Əsrər dalından gəlir izlərim.
– Təbriz! Təbriz! – deyə gülsə gözlərim,
Göy göl gözlərimin yaşında gedər.

Ananı, balanı demirəm hələ,
Vədəsiz solanı demirəm hələ,
Şıqışyan tərləni demirəm hələ
İlkin qanad açan quşum da gedər.

Yollarım uzanar, əllər açılsın:
Qollarım uzanar, qollar açılsın.

İldirilmişlər deyil göydə ötüşən,
Misri qılincımdır sıyrılıb düşən.
Qala divarından ayrılib düşən
Sindan kimi ağır daşım da gedər.

Daş yanar, toxunsa daşa qılincım,
Qoymaram həddini aşa qılincım.
Əgər gərək olsa qoşa qılincım
Gərilən, çatılan qaşında gedər.

Başında ağ-çalma, elində tufang
Birinin sənində zəka qatarı
"Xəmsə", "Hophopnarm" sofırıcı tok.

MƏRDLƏR VƏ DƏRDLƏR

Oxudum... gözümə inanmayaraq,
Səninmi bu imza, səninmi bu xətt?
Sözlər – yada yalaq, yaxına bir dağ!
Hani car çəkdiyin qüdrət, ləyaqət?
Səninmi bu imza, səninmi bu xətt?

Çamura zülmətə sən ağ deyəndə,
Süd kimi kağızdan utanmadınmı?
Əyriyə düz deyib, düzü əyəndə
Əyilməz ərləri heç anmadınmı?
Qələmdən, kağızdan utanmadınmı?

Nə cür yalayırsan tüpirdüyüünü,
Lənət dediyini alqışlayırsan.
Dünən bu həyatdan süpürdüyüünü
Bu gün bozoyırsən, naxışlayırsan.
Lənət dediyini alqışlayırsan.

Bəs sən demirdinmi: – Var olsun idrək!
Dağ boyda dərdləri əridən ürək
Napaklar içində günəş kimi pak.
Naməndlər içində mərd qala bilmək!
Dağ boyda dərdləri əridən ürək!

Mən elə bilirdim: istedad, bilik
Sənət aləmində kifayət imiş.
Sən demə vicdansız, qansız "dahilik"
Xalq üçün ən böyük fəlakət imiş.
Səni tanımağa kifayət imiş.

Soxma gözlərimə növ-növ şitati!
Alçalan misalla, sözlə ucalmır.
Kişi itirirə, səmimiyyəti
Yerində bir ovuc külü də qalmır.
Alçalan misalla, sözlə ucalmır.

Bir az nadansanmış, bir azca alim.
Evdə bir sıfətli, çöldə minsifət.
Rütbələr öndə həlim, mülayim,
Rütbəsiz yanında dişli, kəmfürset.
Evdə bir sıfətli, çöldə minsifət.

Odu söndürməyə neçin tələsдин?
Ürəyin deyəni rədd etdi başın.
Sən öz ürəyinin başını kəsdiñ,
Basdırıñ altında qara bir daşın,
Ürəyin deyəni rədd etdi başın.

Bir tike, bir үskük şöhrət üçün sən
Qabıqdan çıxsan da, havada qaldın.
Özünü mənliyin dağ zirvəsindən
Qırx arşın quyunun dibinə saldın,
Alçaldan olmadı, özün alçaldın.

Yerdən göye qalxan pak alov təki
Sənət də müqəddəs, söz də müqəddəs.
Söyü alçaldanı, arxayıñ ol ki,
Tanrı da, fələk də ucalda bilməz.
Sənət də müqəddəs, söz də müqəddəs...

1976

AVTOPORTRET

Gurşadda, günəşdə zirehlənmiş üz
Uşaq üzü kimi bir vaxt gülərdi.
Gözün gecəsini günəşli gündüz,
Adı şüşəni də bülür bilərdi.

Qılınca bənzəyir indi, qılınca
Bel, külünc vurmaqdan uzanan qollar.
Bərkimiş ciyinlər dağ kimi uca,
Biri Savalandır, o biri Qoşqar!

Görünmür alnında hələ qırışlar.
Görünsə, Araza, Kürə bənzəyər.
Köksün sandığından çıxara bilsə,
Məsləki bərq vuran dürrə bənzəyər.

Qanında kükrəyən şəlalələri
Təmkin qüvvətile cilovlamışdır.
Polad dişlərinin məngənəsində
Namərdə qeyzini buxovlamışdır!

Arzusu o qədər vüsətlidir ki,
Toplayar könlünə yüz milyonları.
Qolları o qədər qüvvətlidir ki,
Bəlkə üzüb keçər okeanları.

Onu sərtləşdirib mübarizələr,
Bacarsan, qolunu şimşəklə bağla.
Bəzən bir zorbaya salam da verməz,
Qaçdı-tutdu oynar ancaq uşaqla.

Yolunda nə qədər tikan, daş, kəsək,
Onun fərəhlidir daş qaldırması.
Qayalıqdan çıxan bulaqlar kimi
Qaynar ilhamının baş qaldırması.

Tufanlar Xəzəri söküb tökürsə,
Bil ki, bu tufanın nəbzi ondadır.
Ürəyi çirpinan təlatümələrin
Ən uca, ən parlaq dalğasındadır!

Çovguna, tufana qanad gərəndə
Gözündən şimşəklər, sellər tökürlər.
Ancaq bir qərənfil, bir qüs görəndə
Nurlanan üzündə zireh sökürlər,
Yenə uşaq kimi qımışib gülər.

Bir təkənərək qızılır
Qızılır, qızılır, kənər
Özünə
Qızılır, qızılır, qızılır
Alçaldan olurad

Yerdən güləşir, qızılır
Senat da qızılır
Söyü
Tənti da, Tənti da rəsədə bəməz
Senet de mərcəddəs, xəz de mücəddəs
Aksarı o dərəsi ab-İslah
Təqibətən səy emək
Qəllə o dəber o
Bəkətən dərədən qəlləs

Onun məməndiliyinə
Hərəkətən qəzəb
Şəhərən pənahəsənə
Qəşəb-İslahən qəzəbənənə

Yəzəbənənənənə
Qəşəbənənənənə
Qəşəbənənənənənə
Qəşəbənənənənənənə

YAŞAMAQ

Deyirsən: çətindir düzgün yaşamaq.
Əlbəttə çətindir: diz atıb yere
Dağları qaldırmaq bir cüt əlinlə.
Əlbəttə çətindir: tufanları...
tək
Yarib köksün ilə,
o taya keçmək!

Deyirsən: çətindir möğrur dolanmaq!
Əlbəttə çətindir: bütün ormanlar
Solub saraldıqda,
tən ortalıqda
Küknar ağacı tək yamyaşıl qalmaq.
Dirilik suyunu qaranlıqdan yox,
Öz qəlbin dolusu işıqdan almaq!

Deyirsən: çətindir mərdlik, mətinlik.
Bəs necə?
Səadət gəlirmi asan?
Qayalı dağları sən külünglə yox,
Polad dırnağınlı qoparmalısan!
Anadan saf olur çocuq, deyirlər.
Saflığı sonadək qorumaq çətin.
Bəs necə?
Asanmı yetişir məgər
Qızıldan bahalı kişi qüdrəti!

Məni çətinlikdən çekindirmə, dost!
Mənim nəyim var ki, saflıqdan savay?
Neyim var sənətin ön cəbhəsində
Gündəlik döyüşdə paklıqdan savay?

Bir azca çocuğam, bir azca dəmir.
Bir azca ümmanam, bir azca sərvəm.
Gözlərim zülmətdən işiq, nur əmir,

Zirehdən qopardır atəsi zərbəm.
Bir azca ümmanam, bir azca sərvəm.

Həvəs, ruh verəndən umacağım yox.
Özüm ki, arzular qaynağıyam mən.
İlhamı zövqü də səmalardan çox
Alıram qəlbimin ənginliyindən.
Ən böyük arzular qaynağıyam mən.

İldirim vurarsa məğrur çinarı,
Çəkməz, ayaq üstə çinar düz yanar.
Yansa da, biler ki, başında barı
Düzlük atəşinin qızıl tacı var.
Ömür bahasına zülməti yarar.

1977

XIRDALAR

Və... Qətiyyən baş qosmaq istəmədim mən
Sən... Cırtdan adamlara, cir adamlara.
Mən... Heyhat, rast gəlirəm yollarda bəzən
İllən... Ayağa yapışan qır adamlara.

Mən...
Anı... Tüfeyli sarmaşıq – liana kimi
tikə... Palida, cökəye dırmanır onlar.
Sen... Gedirəm...
İtir... üstümə tullanır qəfil,
Bir... Boynumdan çıynamdən sallanır onlar.
Sağ...

Biz... Ürəyi xirdalar, gözü xirdalar,
Bütün... Fikri, düşüncəsi, sözü xirdalar.
Ancak... Xirdalar içində ömr etməyimiz
Mas... Qızıl olsaq belə bizi xirdalar.
Yazın...

Neçə... Biri tərif edir, tərifi xırda.
Algı... Biri tənqid edir, tənqidini xırda.
Yük... Xırda şayıə də, xırda öyüd də
Yanı... Dənləyər, üyüdər bizi axırda.
Bir dər...
"Böy... Onun kimliyini, kəsafətini
Kiçil... Rütbəsi bəlkə də bir az bəzəyir.
Lala... Uzaqdan baxanda dağdı deyərdim,
İlroy... Yaxında görərəm toza bənzəyir.

Sən... İnsan okeandan bəlkə dərindir,
İnsan ulu dağdan bir az da ulu.
Ösin... İnsan cılızlığı insan dərdidir,
Atan... Əqrəb xirdalığı – bir az qorxulu.
Ağu...
Təldi... Xırda mikroblardan yaranır zədə,
Yər... Var ol, xirdalığı məhv edib əzən.
Ah... Heyhat, xirdalıqla mübarizədə
Gədi... Böyük ürəklər də kiçilir bəzən.

Yuyuram tozlara bürünənləri,
Kiçiyi böyür xəyalım mənim.
Həmişə maskada görünənləri
Bir insan görməkdir amalım mənim.

1977

138

QORXAQ

Vətənin ən bələli, qan-qadəli gündündə,
Sən qaldırdın əlini faşistlərin öündə.
Mənə elə gəlir ki, bu gün sən də faşistsən.
İlan, əqrəb görünər, içərini faş etsən.
Məndlər qızıl gülleyə sinəsini verəndə,
Anam, bacım cəbhəyə boğazının sonuncu
tikəsini verəndə,
Sən bir künçə qisılıb baş girlədin birtəhər.
İtirəndə gözünü cəbhələrdə igidlər,
Bir çımdık tənbəkilə sən özünü saxladın.
Sağ gözünü kor edib sol gözünü saxladın.
Biz səni güllələdik səhra məhkəməsində.
Bütüsdün kinimizin polad məngənəsində.
Ancaq bəla budur ki, bu gün sən yenə varsan.
Maskalanıb, bürünüb sən hələ də yaşarsan.
Yaşarsan dargözlərin ruhunda, iliyində.
Neçə sönmüş ürkəkdə, peyinvari beyində,
Alçaq mərtəbələrdə öhdəndən gəlirəm mən.
Yüksək mərtəbələrdə sən daha dəhşətlisən.
Yamandır qorxaqların mərdi hədəf seçməsi.
Bir dar, ciliz hepəndin vəzifəyə keçməsi.
“Böyükələrin” yanında sən quzuya dönürsən,
Kiçiklərin başına şimşek kimi enirsən.
Lala, kara dönürsən bircə misqal həqiqət
ürəyini deşəndə.
... Doğma ana dilindən, vətəndən söz düşəndə
Söz düşəndə Müşfiqin böyük faciəsindən,
Sən bir kəlmə danışsan, qorxarsan öz səsindən
Əsim-əsim əsərsən öz imzan, qolun üçün.
Atanı da satarsan bircə stolun üçün.
Ağu, zəhər qatarsan əməkçinin aşına,
Təki süd vannasında çımsın arvadın, aşnan
Yüz ümməni verərsən bir gilə xeyrin üçün.
Ah, gicisiş yumruğum sənin peysərin üçün.
Gedirən öz çulunu hələ çəkə-çəkə sən.

139

aynamiza ləkəsən.

Sən üzümə gülürsen, əllərimi sixırsan.

Gülə-gülə, az qala ürəyimi yixırsan.

Yapışib dodağına donuq, saxta bir gülüş.

Rədd ol! Misralarımı ildirümlər bükülmüş.

Elə bilmə öñündə pərişan olacağam,

Sən bir qara dağ olsan, mən vulkan olacağam.

Nifrat selablarımı yiğib nəhr edəcəyəm,

Səni sıxacağam mən haqqın məngənəsində.

Bir dəfə yox, min dəfə səni qəhr edəcəyəm

Bu tribunal şeirimin səhra məhəkəməsində!

1977

Türkan, 1977

SƏNƏ MİNNƏTDARAM

Sənə minnətdaram, düşmənim mənim,
Qoymadın köksümdə atəş soyusun.

Macal vermediñ ki, nifretim, kinim

Bir an mürgüləsin, bir dəm uyusun.

Vaxt olub zəhrimar qışa dönüsən,
Görmüsən baharam mən başdan-başa.
Yolumda yönəmsiz daşa dönüsən,
Qəzəb qılincimi çəkmişəm daşa.

Hardasa mariğa yatmışan deyə,
Mən də ayıq-sayıq, mən də oyağam.
Qara yeller kimi havalanma çox,
Yelkəni tufanı yoran qayıgam.

Cox tökdün üstümə qaya, daş-kəsək.
Qayalar dibindən axdim, duruldum.
Sən məni büründün zülmət gecə tək,
Mən zülmət içində kəhkəşən oldum.

Sənin gözlərinlə baxıram çox vaxt
Hər bir addımmıma, hər bir işimə.
Qırmaq istəsən də qanadlarımı,
Qol-qanad verirsən yüksəlişimə.

Vaxt olur, köksümdə hayqırır ümman.
Səni yedəyimdə daşıyıram mən.
Kötüyü, çör-çöpü sahilə çırpan
Bir dəniz ömrünü yaşayıram mən.

Sizlərdən yüzünü üst-üstə qoysam,
Yüzünüz böyük bir düşmənə dəyməz.
Əqrəb kimi xırda, həşərat tək çox
İyrənc, təhlükəli, yırtıcı məxluq!

Ürəyim ağrıyar, öldürsəm səni.
Axı özgə deyil, özümüñküsən.
Məndə ümidi bax: bəzən gül bitir,
Bənövşə boylanır tikan dibindən.

Yenə yolum üstə omba durmusan,
Dik başın – havalı gürzə başı tək.
Fayda verməyəndə tərbiyə, təlim,
Neyləmek, ilanı məhv etmək gərok.

Dərdi var bu gizli mühabibənin,
Qələbə çalsam da batıram qəmə.
Çünki endirdiyim iki zərbənin
Biri sənə dəyir, biri özümə.

Türkan, 1977

Türkan, 28 avqust 1978

GERİ QALDIM

Düz deyirsən, dəli könlüm,
Geri qaldım.

Kimsə qızıl çələng aldı
Kimsə gümüş bir imarət.
Kimsə böyük rütbə saldı,
Kimi şöhrət, kim sərvət.
Məşhur adlar cərgəsində
Çəkilmedi sənin adın.
Geri qaldın.

Unuducu
Piçildən
Dörd üm
Qoşqar
Qıbtı
ağlığın
Ey dos.

Soruş, neçin geri qaldım?
Bəlkə bir az sərt, güzətsiz,
Bir az çılğın döyüsdüm mən?!
Ovcumdakı yüz gövhəri
Bir qılınca dəyişdim mən.

Otuz il
Basılma
Heç bir
Şax yes
Men h
Dodağı
ləçəm
Dost, y
Heç bù
Ruhu e
Bir oğal

Tay-tuşlardan arxadayam,
Vaysınırsan bəlkə buna?
Bir bax qaynar gözlərimin bulağına,
Saçlarımin kəhkəşan tək ağlığına.

Yer üzünü qucaqlayan
Ekvatora bənzər qolum.
Neçə döyüş qatarını yola salmış
Polad rəlsdir həyat yolum.

Rahat geniş saraylarda
Xoşbəxtirmi soruş onlar?
Rütbə, şöhrət yollarında
Qabiq qoyub
Qırırlanlar, açılanlar?
Cürətli bir söz eşitsə
Saralanlar, uçunanlar?!

Vaxt oldu ki,
Ön səngərdən dal səngərə

Mən çekildim addım-addım.
Qaçanlara qoşulmadım.
Geri qaldım.

Fərərilər sivisəndə
Gərək deyil, dedim, kimsə.
Bu yollarda yetər mənə
“Hophopnamə”, ya da “Xəmsə”.

Çox şeyləri itirmişəm:
Mali, mülkü, dürrü, zəri,
İlk növbədə
Qolumdakı buxovları,
Əqlimdəki zəncirləri.

Yaralandım, sağaldım da.
Ürəyimdə
Yüz göynəyin yeri qaldı.
Ömrü boyu
Barmağı da qinamayan,
Tikansız bir məftilə də
ilişməyən
Tay-tuşlardan geri qaldım.

Kiminse sevinci bir az bulaşıq,
Mənimse könlümdə büssür bir qəm var.
Kimsə dinc...
mənimse damarlarında
Hələ qışqıran mübarizəm var!

Tapdayıb kecirəm boş çəlengləri,
Gözəldir qələmlə qılinc çalmağım.
Şöhrətçin irəli dartinanları
Bir az zəncirləyir geri qalmağım.

Türkan, 12 avqust 1978

YURDUM, SƏNİN SAĞLIĞINA!

Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına,
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şüx gözəlin sağlığına.
Güldandakı qızılğulin sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına!

Unuduldum. Nə tutuldum, nə pərt oldum.
Piçıldadım öz-özümə: – Xəlil sənin sağlığına!
Dörd ümmani qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibə etsin qoy dan yeri saçlarının təkəm-seyrək
ağlığına,
Ey dost, sənin sağlığına!

Otuz illik döyüşündə üç əşrlik yol keçdin sən,
Basılmadın. Sarsılmadın.
Heç bir zaman qoltuqlara qıṣılmadın.
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə, dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!

Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadıq, beyni yanar, qəlbə qaynar
Bir oğul var – Xəlil, sənin sağlığına!

Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolcusan ki, məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.

Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!

Şerimizin xoş taleyi, ağ baxtisan,
Döyüşgənmi deyim sənə, sən döyüşlər paytaxtisan!

Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bü təranəni, bürüyərkən vüqar məni.
Elim – günüm, səsim – ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına!

Türkan, 27 aprel 1979

QƏHRƏMANLIQ

O zaman ki, mən tanıdım
insan adlı gürzələri,
Şöhrət, çələng divlərini,
Kəşf elədəm igidiyiin
tamam başqa növlərinin.

Bataqlıqlar arasından keçən yolda
təmiz qalmaq – qəhrəmanlıq.
Yalnız yaxşı insanlara
salam verib, salam almaq – qəhrəm

Vəzifəli bir qanmazı,
Stoluna pərçim olmuş stolbəzi
tanı, fəqət saya salma.
Çoxu çəpik çalan yerdə
bir az düşün, çəpik çalma.
Bağındaki qızılıglılı
nəfəsində saxlaya bil.
“Ox av!” devib qoxlava bil.

Təslim etmə ilhamını sürü-sürü dəyyuslara.
Tir boyunlu şər görəndə,
Dovşanları iş başında nərildəyən nər görəndə
Sustalmasın əl-ayağın.
Gözlü korlar arasında, dilli lallar arasında
ayıqlığın – qəhrəmanlıq.

Qulaqları sağ-salamat, vicedanı kar, ürəyi kar
İş başında işsiz, bekar,
neçə həmkar arasında
bir azca mərd davranışın –
qəhrəmanlıq.
Təklənəndə, meydanda tək qalan çağda,
Yeddi dəniz qasırğası bircə qəlbə dolan çağda

MÜSTƏQİLLİK – BAĞIMSIZLIQ

– Gətir xərəyi, oğlum!

– Gətir qayçını da, gətir beli də.

Gətirdi, saçında ətirli külək.

– Ata, neyleyək?

– Oğlum, bu yazığa azadlıq verək:

Əncir ağacının əsərətində

Qalmasın tənək.

Əncirin gövdəsi top gülləsi tək

Görürsən tuşlanıb yerin təkinə,

Tənəksə solğun, sarı.

Qora vaxtı mövüc olub salxımları.

Günəşdir müstəqillik.

O, həsrətdir günəşə,

Dərində yox, üzdədir zorla atdığı rişə.

Qonşu bağban demişkən,

Yazılıq bağa bağlayıb.

Qucaqlayıb ənciri qorxusundan, fikir ver.

Bir az diz qatlayıb çalışmaq gərek;

Bir az qum ərinə bulaşmaq gərek.

Açısın yaxasını yellərə bir gün,

Bir az hava görsün, azadlıq görsün.

Onun yağış payına şərik çıxan olmasın,

Onun külək payına şərik çıxan olmasın.

Almasınlar əlindən ulduzların nurunu,

Gecə toxuya bilsin qirovun ağ torunu.

Müstəqil qarşısın həm leysani, şəm qarı,

İçib nuş edə bilsin qopan qasırğaları.

İstəsən mən sənə bu saat, bu dəm
Ən yaxşı, gözəl bir söz öyrədərəm:

Müstəqillik – bağımsızlıq,
Yəni əlin, qolun bağlı olmasın.

Qucağa, qoltuğa qışılmayasan,
Kiminsə boynundan asılmayasan.

Oğlum, yadda saxla, bu sözüm haqqdır:
Qoltuqda yaşamaq-yaşamamaqdır.

CƏSARƏT

Dağlardan atlanır köhlən şəlalə,
Şəlalə – dağların mərd övladıdır.

İldirim – buludun

tufan – dənizin,

Cəsarət – kişinin istedadıdır!

HƏYAT ALOVU

Yüz yol eşitmisən,
bir də qulaq as:

İnsanı yaşadan ürək odudur.

Kimin ki, qanında coşmur ehtiras,

Onun öz bədəni öz tabutudur.

Sığallasañ, -

Eyvənəftidəñ, -

Quzu kim, -

Bir gün nəvənə -

Evim, evzəm, -

Nə haray sal, nə də bağır,
 Zəncirini dışınlə qır.
 Sənin əlin Babəkin od qılıncından
 Koroğlunun qalxanından bir az ağır.
 Mübarizən qəbrə qədər, zəfərlərin qırıq-qırıq.
 Qismətində çox gözlərə görünməyən
 şöhrətsiz bir qəhrəmanlıq

Türkan, 22 sentyabr, 1979

ÖVLADIMA SÖZÜM

Xəyanət qılsa kim Türkə, xilas olmaz cəzalardan,
 Həzər idrak, işiq sevməz gözü-könlü qaralardan.

Yamandır yaxşı insana qoşulmuşsa cılız, alçaq,
 Uzaqlaş ac gödənlərdən, irağ ol tox gədalardan.

Atar dərhal, səni oxlar, dara düşsən, girinc olsan,
 Vəfa bilməz, vəfa umma min üzlü əğniyalardan.

Sənin pak, ülvi amalın onunçun bir oyuncaqdır,
 O topraqdır, sən enmişən geniş, əngin fəzalardan.

Cilovla nəfsi, iştahi, harayla vahid Allahı,
 Sən ey öz bəxtinin şahı, ayıl zövqü səfalardan.

Fəzilət ömrə ziynətdir, məhəbbət qəlbə qüvvətdir,
 Qalan sərvət bu millətdir, uzaqlaş bivəfalardan.

Ömür – vahid, cahan – vahid, ulus – vahid, Günəş – vahid,
 Sən ömrü xalqına sərf et, döyüş, qurtul bəlalardan.

Misə döndü qızıl vaxtin, bu torpaqdır qızıl taxtin,
 Gel, əyləş doğma taxtında, düşüb kibrü həvalardan.

Qəvi düşmən, rəzil düşmən gecə-gündüz içər qanın,
 Durub baxsan məgər heç qurtularsanmı qəzalardan?

Yaman işlər, yalan sözlər yeyər ömrü, içər ömrü,
 Ayıl, qardaş, yalan sözlə xilas olmaz başın dardan.

Anan – Tomris, Dədən – Qorqud, baban – Sabir, özün kimsən?
 Dərə içərə qalan dağlı, düşün: endin hara hardan?
 Vətən – şənim, Xəzər – qanım, Araz – canım, burax, yanım.
 Bu yanqınla, bu məşəllə işıqlansın, sökülsün dan.
 Ölər bir gün Xəlil Rza, gələr bir də bu dünyaya,
 Qucaqlaşsa Bakı – Təbriz, əl üzsə macəralardan.

Türkan, 28 may 1979

MƏKTƏBLİ QIZCIĞAZ

Saçı ağ qaytanlı, məktəbli bir qız –
Hələ yazılmamış təzə bir kağız.
Səni yetirməkçün, ey körpə xilqət,
Milyon il yol gəlib ana təbiət.

TORPAQ

Bizə hər neməti odur bəxş edən,
İylə, nələr deyir gör adı nərgiz:
Torpaqdan o qədər borc almışq ki,
Axırda torpağa qoyuluruq biz.

YAXŞILIQ

Heç kəs bilməsə də, sən yaxşılıq et,
Sənin öz vicedanın – qəlbən biləcək.
Elə bu özü də bir yaxşılıqdır –
Yaman adamların gözünə mil çək.

KƏSƏ YOL

Kəsə yol mərdlikdir.
Mərdlik – bir oxdur.
Günəş şüasıtək biciliyi yoxdur.
Şüa öz yolunu düz getdiyindən
Keçir yüz buluddan, daşdan, dəmirdən.

Müsəffil qayıdasın bəm iysənt, sən qan,
İçib mis cədo bilsin qəşən qəşəyən.

EVİM

Qonaqların gəldilər. Danışdilar, güldülər.
Halal duz-çörəyini məhəbbətlə böldülər.

Od cövhəri içəndə gözlərini sildilər.
Heç kəsin gümanına gəlmədi ki, kiçiksən.
Səni saray bildilər.

Ancaq lap axırdaca... ziyafətin sonunda
Kimsə piçildədi ki, darısqaldı ev bir az.
Yox, Şair belə olmaz!

Sözün kölgəsi qaldı, bizim evin günəşi
Firəngizin üzündə, dumانlanan hüsnündə.

Açılmadı dodaqlar, təkcə gözər danışdı.
Göyərçini səmada sözmü yaralamışdı?
Evim, əzizim mənim, axı kim deyir ki, sən
Darısqalsan, kiçiksən.
Sən ki, ucsuz, bucaqsız genişlik, maviliksən.

Ayağımın altında payandaz – göy qurşağı.
Qucağında yanın od – qalibiyət bayrağı!
Kəhkəşandır qucağın,
On dörd gecəlik aydır tavanda çılcıraqın.

Bütün yer kürəsinə söykənmişdir ayağın,
Mən – Sənin çarpan qəlbən, dağ sütunlar – dayağın.

Lüləkdən axıb gələn suyun – dirilik suyu,
Güldanından su içən cənnət çiçəklərini
Sığallasam, oxşasam, doymaram ömrüm boyu.

Eyvanların, zalların fələk qəsrinə bənzər.
Quzu kimi siğinmiş sənə sevgilim Xəzər.
Bir gün nəvələr gəzər, iməkləyər qoynunda.
Evim, əzizim, mənim, haqqın çoxdur boynumda.

Bizim Firəngiz xanım məni bağışlar bir az,
 Səngərə bənzəyirsən, səngərdə büssür olmaz!
 Səngərdə qızıl olmaz!
 Qələmim – yarağımızdır, misralarım – gülə, ox.
 Ev – səngər dəyişməyə bir qırıpı da vaxtim yox!
 Qarsalanıb, ağappaq, ağarmışdır, buxarı.
 Adicə od deyil, yox, od yurdunun odudur qalxıb gedən yuxarı.
 Səndədir həm zəzlələm, həm də sükutum mənim.
 Evim, can odum mənim!

Qucağında yaranır möcüzə poeziyam –
 Dürüm, yaqtum mənim!
 Sənə layiq olmasam,
 Tən ortada qoyulsun bu gün tabutum mənim!

Türkan, 17 yanvar, 1979

Axırda torpaq qaynarlıq bulaqları
 Yarılmış çəmənlər, təkərərək səslişir, təkərərək səslişir.
 Ümətindən yoxsa sevənən
 Gökəyinə qızılışır, qızılışır.
 Eləgən, qızılışır, bozunay abşarıya
 Qıçışır, qızılışır.
 Yaman adamların gözündən gələn qızılışır.
 Kəşfəzərən qızılışır, qızılışır.
 On dənədən gəcənliklər qızılışır.
 Bütün qızılışır, qızılışır.
 Mu - Sənən qızılışır, qızılışır - qızılışır.

Kəşfəzərən qızılışır, qızılışır.
 Mərdilərin qızılışır, qızılışır.
 Qızılışır, qızılışır.
 Sənən qızılışır, qızılışır.
 Kəşfəzərən qızılışır, qızılışır.
 Ona qızılışır, qızılışır.
 Bil qızılışır, qızılışır.
 Eləgən qızılışır, qızılışır.

MƏDİYƏ

Sal qayadan çıxarılan bulaq kimi
 Diş-dırnaqla qazandığım hörmətlərin,
 Misqal-misqal qazandığım rəğbətlərin,
 Lapdan ümman ləngərini
 hiss edəndə öz sinəmdə,
 İnandım ki, əbədiyəm, —
 Ulduzların, sərvələrin məbədiyəm.
 Ya maşında, ya vaqonda,
 ya bir salon – kəhköşanda,
 Xalqım mənə, mən xalqıma
 qaynayanda, qarışanda,
 Hiss etdim ki,
 min igidin gücü gəlir birdən mənə,
 Bəxtim bir cür qanad verir
 göydən mənə, yerdən mənə.
 Dedim: daha ildirimdir
 əlimdəki qızıl qələm,
 Əbədiyəm.
 Namərd var ki, ram edirəm,
 yavaş-yavaş mərdləşirlər.
 Əfəl var ki, dərs verirəm,
 igidləşir, sərtləşirlər.
 Səsləyirəm mən xəsisi səxavətə,
 sevgisizi məhəbbətə,
 Sevinc olur bir zamanlar çəkdiyim qəm.
 Hiss edirəm: əbədiyəm.
 Ayağımı öpüb keçir Niaqara şəlaləsi.

Göy göldəki sərvələrin qabaq-qənsər sırasıyam,
 Nəsiminin qanadları, Füzulinin mirasıyam.
 Hansı eldə qandal varsa, dişlərimlə qırasıyam,
 Vətənimin mehvəriyəm, yerin, göyün əsasıyam.
 Həqiqətin ön səngəri, arxasıyam, qalasıyam.
 Coxu gəldi-gedəridir, mən əbədi qalasıyam!

Çələng üçün sinov gedən lələyünlər,
Mağaraya bənzər qəsrin dövrəsində isxiyanlar,
Xalq malına susayanlar,
Top dağıtmaz tanqah üstə, yatır üstə qırırlanlar,
Qalm kafa, yağılı peyser bəsləyənlər,
Dostluğunu kəm, mərdliyi kəm,
Xoş gündündə sənə həmdəm,
Bərk ayaqda fərarilər,
İnqubator cücəsi tək bir-birinə bənzəyənlər
Gəldi-gedər,
Mən əbədi!

Min çələngdən üstün tutdum
bir misramın hörmətini,
Xəzəl kimi basıb keçdim
yaxınlaşan şöhrətimi.
Özümdən neçə qat güclü
ehkamçıyla deyişdim mən.
Bilək zorum çatmayanda,
nifrətimlə silahlandım,
döyüsdüm mən.
Bilən bilir, söz qovğası
ruhu candan qopararmış.
Bir xəbislik mikrobunda
fili yixan qüvvə varmış.
Nə çətinmiş dar gözlərə işiq vermək,
bacardım mən.
Vətəni bağ görmək üçün
öz bağımı becərdim mən.
Paslananlar bülövümlə cilalandı.
Soyumuşlar alovumla havalandı.
Bir gün yanıb külə dönsəm,
bu torpağa külülmə gərək.
Sabah qızılğülə dönsəm,
yurda, qızılğülüm gərək.
Ölməyə heç vaxtim da yox,

ancaq o, vaxt tapasıdır.
Onda mənə ildirim tək
çox ülvə bir ölüm gərək.
Lap məzarda sanacağam:
qartal kimi qəlbindəyəm
Mən xalqımın oğluyamsa,
əbədiyəm.
Əbədiyəm.

Türkan, 14 aprel 1979

SƏN İKİNCİ ÖZÜMSƏN

Yadındamı o axşam, yadındamı, a ömrüm,
Ləngərlənən qanımı dinc qanına köçürdüm.
Günlərin bir gündə özümü səndə gördüm,
Ürəyimi, beynimi, gözümü səndə gördüm.
Məsləkimi, andımı, sözümü səndə gördüm,
Yadındamı o axşam, yadındamı, a ömrüm!

Əmin oldum o gündən: sən ikinci Xəlilsən,
Mən bir az kobudtəhər, sənsə incə Xəlilsən.
Mən inci mədəniyəm, sənsə inci Xəlilsən.
Mən bəylilik geyimimdə, sən gəlinlik donunda,
Ancaq fərqimiz azdır. Sən ikinci Xəlilsən.

İndən belə bir azca çətin dolanacaqsan,
Ancaq çətinlik içrə mətin dolanacaqsan.
Dünən yalqız idim mən, indi cütük cahanda,
Sabah üç-dörd olarıq, əkizlər doğulanda.

Bilirəm: indən belə cəbhələr yaracaqsan,
Fasiləsiz döyüşdə çoxunu yoracaqsan.
Yalan, yaman üzlərə şillələr vuracaqsan,
Qasırğalar öündə dağ kimi düracaqsan.

Sən ikinci Xəlilsən, demək, tufanda dağsan,
Hətta məğlub olarkən qalıbsən, üzü ağsan.
İşiq axtaranlara yol göstərən mayaksan.

Göl, ikinci Xəlilim, sənin üzündən öpüm!
Gözlərimdən nur alan ayıq gözündən öpüm.
Andımı mənimsəmiş kişi sözündən öpüm,
Əyilim... bərk ayaqda çökməz dizindən öpüm.

Gəl, ikinci Xəlilik, səndə başım tacı var,
Gəl ki, mərd igidlərə yurdun ehtiyacı var.

Cəsurluğun, saflığın nə qədər möhtacı var.
Çörək acı azalıb... qəhrəmanlıq acı var.

Canım, gözüm, bu şeri bərkdən oxumalısan,
Mənim gülüstanımda çələng toxumalısan.
Yaşamaq bir az çətin... girlənmək xeyli asan,
Sən görməyən gözlərin işığı olmalıdır.

Nahaq öyünd verirəm... Ey bir az incə Xəlil!
Keçdim arxa cəbhəyə... Sənsən birinci Xəlil!

HAVA KİMİ, SU KİMİ

Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar.
... Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar: Bəxtiyar.

Rəsul Rza

Mən bu şeri ilk dəfə oxumuşam gör harda:
Qar sovrulan yollarda...
Yerdən götürdüm onu,
Küncündə tütün qalmış əl boydaca qutunu.

Yüyürüb evə gəldim qaça-qaça, sevincək,
Ən istəkli adamdan muştuluq getirəntək,
– Ana! Ana! – deyə mən hay-haray salan zaman,
Anam elə bildi ki, kağız gəlib atamdan.
Oxudum ağ qutunun qapağındakı şeri,
Sanki qızilla, zərlə yazılmış sətirləri.
Şeir onda mənimçin sadəcə maraq idi,
Hardan bileydim ki, mən
Şeir can yanğısıdır, şeir – insan ümidi.

Əli qoynunda çarpaz... Piçıldadı: – Can, bala!
Gözündə titrəyən yaşı yanacaqdı az qala.
Qirov düşmüş saçları qaralı, ağlı anam,
Beli yun şalla bağlı, qolu qolçaqlı anam.

Niyə silir gözünü, görən kimi anırdı?
Alişdirir təndiri, yoxsa özü yanırıdı!
... Sovaşdu aylar, günlər.
Ancaq yenə hər dəfə
Anam əl atıb rəfə
Elə bil ki, o şeri od içindən çıxardar,
– Oxu bir də! – deyərdi.
Bir azca səngiyərdi bəlkə şeir ilə dərdi.
Oxudardı, atamin kəsiləndə kağızı,

Bayatılar odunda yananda dil-ağızı: M
Oxutmaq isteyirdi, oxumazdım çox zaman,
O tufanlı ürəyin
sakit göz yaşlarından.
Əziz şair!
Sənindi can yanığı bu mahnı,
Mahnılarda yaşatdın
Oğulların əzmini, anaların ahını.

Şerin ön cəbhələrdə gurladı tüfəng kimi
Arxada kara gəldi
Talonla alındığımız
müzqəddəs çörək kimi.
Bu gün nə su təşnəsi, nə duz-çörək acıyiq,
Fəqət, böyük sənətin həmişə möhtacılıq.
Mənim doğma elimin sənə ehtiyacı var,
Müşfiqi nakam gedən,
Vurğunu erkən gedən
Hər ayımın, ilimin sənə ehtiyacı var.
O sahilə göz dikib əli ələ çatmayan,
Fəqət, dəmir çeynəyən, ipə-sapa yatmayan
Bu yaralı könlümün sənə ehtiyacı var.
Sızqovları, selləri
Çayları birləşdirib gür ümməna döndərən
qüvvət, qüdrət gərəkdir.
Uğur olsun ustada,
Rəsul da çox, Rza da,
Rəsul Rzasi təkdir.

MƏSLƏKLƏ YAŞAYANDA

Bəzən məndən sorurlar: - Bəs sən xəstələnmirsən?
Nə ürəyin ağrıyr,
Nə başın, gözün. Əhsən!

Gülürəm bu sorğuya
Mətiqli bir əsasla.
Bircə an da vaxtim yox
Xəstələnməyə əsla!

Məsləklə yaşayarkən
Yerdən, göydən-dənizdən
Sənə güc, qüvvət gəlir.
Bütün dünya çayları
Ürəyinə yönəlir.

Adicə düz-çörəyin
Yağ, bal kimi dadlanır.
Qaya çıyılərindən
Şəlalələr atlanır.

Polad iradən ilə
Dəmir sədlər devrilir.
Açılan bir cüt qolun
Ekvatora çevirilir.

Məslək yolcularının
Ömrü-günü möcüzə.
Gecəsini gündüzə
Qata-qata... yol gedir.

İlişən zəmanənin
Ovsarından bərk tutub
Darta-darta yol gedir.

Dan yerində Sevincini boğsalar
Haqqın yoxdu Kədərilə öyunür.
Köksündə can yerinə
Dörd okean döyüñür.

Ürək neçin ağrımır?
Çünki dəniz tübümlü
Bir ilhamla doludur.
Gözlər neçin yumulmur?
Çünki yüz milyard ulduz
O gözlərdən nur umur.

Dizlər bükülmür. Çünki
Əsrin sütunlarıdır.
Bel əyilmir. Çünki bel
Bir qala divarıdır.

Oda tulla yanmaram,
Suya tulla batmaram.
Gözümü bağlamaqçın
Min layla de, yatmaram.
Şığışmadıra
Qoy sapanda at məni,
Güman etmə, itərəm.
Hara düşsəm, ordaca
Fidan kimi bitərəm.

Nə cəhənnəm yandırar,
Nə qılınc kəsər məni.
Tonqalıma ruh verən
Küləklər bəslər məni.

Həkimlər baxsa bəlkə
Məndə yüz əngəl tapar.
Fəqət, bilməz həkimlər
Əl boyda ürəyimdə
Qüdrət dənizləri var!

BÖYÜKLÜK

"Səhər açılır" kitabının müəllifi qüdrətli
şairimiz Məryəm xanum Həsənovanı söz
yarışına çağırıram.

Yalnız böyük qaya dözür ildirimin zərbəsinə,
Yalnız dəniz yıga bilir yüz-yüz nəhri sinəsinə.
Yalnız fillər çəkə bilir ağır yükü,
Ağızlara alov təpən yanıq, təşnə bir səhrada
Dəveləldir dözen yalnız susuzluğa, aclişa da.

Cılız şairlərə, cir alımlarə
Yoxdur ehtiyacı Azərbaycanın.
Yalnız dəhilərə, yalnız məndlərə
yalnız igidlərə ehtiyacı var.

Sən zireh sədləri yumruğunla yar.
Bil ki, tamarzıdır ömrün dadına
o kündə, bu kündə girlənən yassar.

Dəhilik nuru var insan sözündə,
Kənarda axtarma, axtar özündə.

Azman qüvvəti var oğul dizində,
Kənarda axtarma, axtar özündə!

Dəvədən üstündü kişi dözümdə.
Əngin səhraları təmkinlə keçən
Min karvan gücünü kəşf et özündə.
Mən şerin ön cəbhəsində bildim mergən¹ olduğumu.
Mergənlikdə, mətanətdə az qala tək olduğumu.

Yurda gərək olduğumu.
Heç də özgə diyarda yox, burda gərək olduğumu.
Xalqım kimi güclü, böyük olduğumu!

¹ Mergən – Snayper

Dan yerinin təndirindən çörək verib nənəm mənə,
Haqqım yoxdur kiçik olum.

Qoşabulaq döşlərindən süd içirib anam mənə,
Haqqım yoxdur kiçik olum.

Hündür, nəhəng çinarların qanı axmış damarında,
Haqqım yoxdur kiçik olum!

Qayalaşan igidlərin davamıymam,
Haqqım yoxdur kiçik olum!

İpəkdən yox, mən eynimə alovlardan köynək biçdim
Böyük şair inadıyla öz-özümü ötüb keçdim.
Ülkər – stolüstü lampam, Ay üstümdə pasibandır.
İş otağım – kəhkəşandır.
Güldanımda ikicə gül sanki bütöv gülüstəndir.
Oğullarım iradəmi mənimsemış pəhləvandır.
Sağ yumruğum Qoşqar dağı, sol yumruğum Savalandır!
Arazımin qan qarşıq ləpəsiyəm.
Müğanımın şah damarı, Xəzərimin nəfəsiyəm.
Sığışmadım ehkamların məcrasına,
Səd çəkmədim dilim ilə ürəyimin arasına
Qələm, kağız məndə qaldı, dəli könlüm oxucumda.
Buyur, qəlbim ağ almadır sağ ovcümda, sol ovcümda.

Çekilsin yolumdan cir ürəklilər,
Hər qızıl misramın od qırımcı var.
Mənim vətənimin yalnız məndlərə,
Yalnız igidlərə ehtiyacı var!

Türkan, 18 oktyabr, 1979

LAYLAM MƏNİM, NƏRƏM MƏNİM

— Lay-lay dedim, yatasan,
Qızılıgülə batasan...
Hardan gəlir bu səs-səda?
Bəlkə illər arxasında
Layla çalır gəlin ana?
Dörd qulac ip,
Bir yürüyü
bənd eləmiş kəhkəşana.
Layla çalır gəlin ana.
Yelləndikcə kiçik yüyrük
Gedib dəyir bu ulduzdan o ulduza.
Layla axır... çocuq baxır.
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib,
İndi ana ruhu əmir.

İllər ötdü, yaşa doldum.
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
doğransam da dilim-dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
babaların nəfəsidir.
Dizlərimə taqət, qüvvət,
gözlərimə işiq verən,
Çənlibeldə at oynadıb
şimşəklərlə qoşa gedən
igidlərin nərəsidir.
Bu dildədir yüz abidə, min abidə,
Xilafeti parçalayan
Babəkimin qəzəbi də!
Məhv olarsa bir gün bu dil
Göy göl onda Göy göl deyil.
Qoşqar onda Qoşqar deyil.
Qız qalası qala deyil.
Öz dilini sən qala bil!

Qərbə, Şərqə işiq salan
Füzulinə sən qala bil!
Sağdır dilim,
demək, sağdır şərafətim, ləyaqətim,
Sağdır, demək
milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm
şəhdini mən, ətrini mən.
Külek deyil, gülə açdı
Təbrizimin yaxasını.
Sen bir südə
Boğazından çıxardılar
loxmasını.
Lakin yenə o yaşadı,
Hələ bilmirsin
qoruyaraq Möcüzünün misrasını.
Bizim böyük Nərimanın
anasıdır mənim dilim.
İnqilabin şərqdə
ilkin dalğasıdır mənim dilim.
Mənim dilim məğrur baxmış
üzərindən gəlib-keçmiş,
Ürəyini dəlib keçmiş
oxların qanlı ucuna.
Baş əyməmiş ərəblərin
qol zoruna,
dil zoruna,
qılincına, qırmancına!
Baş əyməmiş! Baş əyməyir! Əyməyəcək!
Cabbarlımin türbəsinə
bahar özü qoyur çələng.
Ürəyimdə od qalamış
min-min arzum, əhdim mənim.
Bax, bu dildə “hücum” deyib
İtaliya dağlarında
dağ çəkmüşdür faşistlərə
Mehdim mənim!
Bax, bu dildə şeir dedi
Səməd Vurğun Moskvada.

Qucaq-qucaq gül gətirdi
rus qızları o ustada.
Qəlbim-bahar şəlaləsi,
sevinc yiğir, ah dağıdır.
Mənim dilim Gøy göl, Xəzər,
Mənim dilim Şahdağındır!
Qoy dilçilər öcəşsinlər,
Yoxdur bəhsə meylim mənim.
Heç bir dildən əskik deyil
bəşərin dil ağacının
şah budağı dilim mənim!

Təkcə cümlə deyil, təkcə səs deyil,
Xalqımın gözünün odu, ziyyası,
canı, şah damarı, arteriyası,
ən böyük mirası sabahkı nəslə!
Zamandan-zamana, əsrden-əsrə
vuruşla yol gələn davalı dilim!
Babək qılincının davamı dilim!
Kim qoruya bilmirsə
öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumor öz dilini,
itsin mənim gözlərimdən ilim-ilim,
O sahili bu sahillə birləşdirən
ulu körpüm, qılincımdır,
günəşimdər mənim dilim!

1961-1979

TƏBRİZİM MƏNİM

Sen həyq ol adın
Düşmən hemiyyət əlindən
Düşmən hemiyyət əlindən
Son onlarmı gəzdi və sonrakı məsləhət
Dinlə, əziz Təbrizim, birinci barım mənim,
Sən bir südəmər çocuq, hələ çox körpəsən.

Övladına veribdir
Vətəninin adını.
Oğul-uşağa həsr edir
Ömrünü, istedadını.
Bir şairin atlığı daş
Onlar sən çələndən qurğan adınsa
Dost-düşmən tanımağa canlı meyarım mənim.
Sən bəşər dənizində hələ sakit ləpəsən.
Təbrizim, qəmən qəmən, hələ çox körpəsən
Hələ bilmirsən ki, sənin öz adında nələr var,
Mürgülüyir adında
Hansı təzə tufanlar, hansı köhnə tufanlar.
Hələ bilmirsən ki, sən adın nədən yaranmış:
Milyon-milyon könüldə
Həsrət-hicran adlanan zəlzələdən yaranmış.
Dinlə, əziz Təbrizim, körpə baharım mənim,
Dost-düşmən tanımağa canlı meyarım mənim.
Sən doğulandan bəri bilsən nələr görmüşəm:
Bu ada işiq bilən pərvanələr görmüşəm,
Bu adın həsrətindən divanələr görmüşəm,
Bu adı əl yellədən biganələr görmüşəm.

Qalxıb boy atacaqsan çətin olacaq işin.
Bəzən hiss edəcəksən: qaranlıqda şimşəksən –
yəni tənhasan, təksən.
Vətəni – evi boyda, Vətəni – cibi boyda dargözlər görəcəksən.
Qeyzin yol axtaracaq:
cir üreyə, dargözə nə cür işiq verməli?
Nadanların beynini nə cür söküb qurmali,
məşələ döndərməli?

Adamların ağzında qurd dişleri çıxıbsa,
onu nə cür qırmalı?
Tədbirlə, yoxsa daşla qırmalı, sindirmalı?
Zamanın yollarından duman keçir, çən keçir.
Təbrizə gedən yollar sərhəddən keçmir ancaq,
gözdən, könüldən keçir.
Qalxıb boy atacaqsan ellə nefəs-nəfəsə,
Boy atan, qanadlanan tekce cismin deyilsə.
Varlığında kədər də, dərd də rişələnəcək,
– Vətən! – desən, yanacaq bəbəklərində şimşək.

Ömrüm-günüm, onda sən
Vətəni axtarma gəl yalnız xəritələrdə,
Axtar öz könlündəki cəsarətdə, hünərdə!

Soruş, cavab verim mən, hardan başlanır Vətən:
vicdanın öz səsindən,
Zülmətdə bir cüt gözün ildirim qüvvəsindən!
Min haqsıza baş əyməz bir haqlının əzmindən!

Nə meyxanə bucağı, nə mey tasıdır Vətən.
Milyon-milyon idrakin
eyni amal uğrunda çarpışmasıdır Vətən!
Ayrısan bu dənizdən, damcıtək itəcəksən.
Qovuşsan bu dənizə,
özündə milyard tonluq qüvvət kəşf edəcəksən.

Enəcək, qalxacaqsan ulduzlara toxunan tufanlar qanadında.
Bəlkə Tağı Ərani, Xiyabani, Səttarxan
Doğulacaq bir daha əzmində, inadında!
Təkrar etməyəcəksən onların qüsürunu.
Təfəkkür qüvvəsinə döndərə biləcəksən
qollarının zorunu.

Təkcə mənim deyilsən, sən ki, oğul, bizimsən.
Arazim, Təbrizim sən.
Cüt hecalı adıyla susmaz mübarizəmsən!

Sən layiq ol adına, oğlum, başa düş məni.
tanı dostu-düşməni.
Düşmən həmişə səni soyuq kül görmək istər,
sən atəş olmalıdır!
Düşmən həmişə səni gözsüz, lal görmək istər,
Sən onların gözünün odunu almalıdır!
Onlar sənə calmağa tütək vermək istəyər,
sən qılınc tutmalıdır!
Heç bilər onlar səni, sən cahan olmalıdır.

Bu torpağın heç bilsən nə qədər itkisi var.
Min-min itki yerinə tapılmış dürrüm mənim,
Təbrizim, ömrüm mənim!
Yox, nə dürr, nə incisən.
Səni daim sonuncu görmək istəyənlərə anlat ki, birincisən!
Enmə alçaq qatlara, həmişə hündür dağ ol!
Şöhrət düşgənlərdən, sərvət düşgənlərdən,
Ucuz tərif dilənən qeybət düşgənlərdən,
uzaq, uzaq, uzaq ol!

Nəfsin ləkəsi düşsə təmiz ürək güzgüne,
Öz ataklıq haqqımı haram bilərəm sənə.
Rütbə, sərvət öündə səcdə qılsan, əyilsən,
mənim oğlum deyilsən!

Kor dumanı, boz çəni parçala səhər kimi.
Daim alnı açıq ol nurlu zirvələr kimi!

Təbrizim, dağım mənim! Arxam, dayağım mənim!
Yaxın illər ardında qalxıb dalgalanacaq
Zəfər bayrağım mənim!

Qışqır bəşəriyyətə:
– Mən odlar ölkəsinin od ürəyi Təbrizəm.
Nə dar ağaclarıyla, nə kələklə, nə şərlə
Nə yırtıcı dişlərin dibindəki zəhərlə,
Susdurulmaz sarsılmaz kəsilməz mübarizəm.

Seç götür elə bir müqəddəs yol ki,
 dönəmək istəsən də dönəmməyəsən.
 Elə bir zirvəyə qalxıb ucal ki,
 enmək istəsən də enəmməyəsən.

 Hələlik qolunu, dola boynuma,
 Eşidim Arazın, Kürün səsini.
 Səni qucmaq ilə bitişdirim qoy,
 Yurdumun yaralı xəritəsini!

Türkan, 1965-1979

Nə meyxanı bıçaq, nə qızılıq donı sıxıq, qızılıq təzəliq
 Milyon-milyon idarəətçisi məməlid məməlid təməppərə pələyə
 Ayrılmış bu donı dəməliyə, məjdiyə arıbor
 Qəməşənən bu dəməliyə

 Kötürmənən, qırılmışın qırılmışını
 Eşənən, qırılmışın qırılmışını fəsiləs qəməndə.
 Böyük Təqibləmən qırılmış, qırılmış hələmən məqəb, məxində
 Dəqiqləşən hər cəmiyyətə qırılmışlıq, qırılmış həlli məzə
 Tokat etməyənən, qırılmışlıq məməlid məməlid
 Tədəkkədən qırılmışlıq məməlid məməlid

SƏLAHİYYƏT İSTƏYİRƏM

Balina gölmədə yaşaya bilməz,
 Ona ümman gərək, okean gərək.
 Gen-gen açsın deyə qanadlarını,
 Qartala qəfəs yox, asiman gərək.

Kişi sığa bilməz qabığına,
 Yeddi səma yanır gözümüzə mənim.
 Döyüş qılinciyam, girsəm də qına,
 Ümman ləngəri var köksümdə mənim.

Gör nə deyir ürəyimdən
 Keçən niyyət:
 Şüalardan qızıl kəmənd,
 Göydən vüsət, yerdən qüvvət,
 səldən sürət istəyirəm.
 Təbiətə layiq olan bir cəmiyyət istəyirəm.

Mağara sakini səviyyəsində
 Gəda üstümüzə qoçulanmasın.
 Sussun, ilan dili haçalanmasın.
 Gözü sağ, vicdanı kor adamları,
 qəlbini findiq boyda,
 tir adamları,

Özü çoxdan ölü, nəfsi dipdiri,
 Ar, namus çəkməyi tərgidənləri,
 Yüksek vəzifəyə qır-saqqız, zəli
 Rütbədən yüzəlli yapışanları,
 Gecələr dəlmədən, desikdən çıxıb
 Yarasalar kimi tapişanları,
 Büllurla, qızilla, zərlə, zibillə
 Feodal qəsrini bəzəyənləri,
 Elmin sinsişində, şerin bağında
 Xərçəng azarına bənzəyənləri.
 Özü dəvələri dəngə verirkən,

Bir balıq tutana iş kəsənləri,
İpəklə, pambıqla baş kəsənləri,
Ölüncü, köpüncə şillələməyə,
Sözümlə, şeirimlə gülələnməyə
Macal, fürsət istəyirəm.
Səlahiyyət istəyirəm.

Aylıtsın nakəsi ildirilmişlərim.
Bütərin, kütərin kal peysərində
Barı heç olmasa bir qılınc qırıım.

Mənim sənət aləmində kəhkeşan tək ağ yolum var.
Evdə Babək qalasına bənzəyən iş stolum var.

Buna görə nə imarət, nə səltənət istəyirəm.
Üzlülərin maskasını yırtmaq üçün səlahiyyət istəyirəm!

Təkcə Ayla, təkcə Günlə bu kainat gözəlləşməz.
Pak, müqəddəs, ulu İnsan – Aya əvəz, Günə əvəz.

İnsanları şikəst edən, xirdalayan, kiçildən var.
Hərləndirib, firlandırıb qapılarda gicəldən var.

Küt başları ayıltmağın,
Daş qəlbləri yumşaltmağın Loğmanıyam.

Buna görə nə bir məlhəm, nə bir şəfqət istəyirəm.
Can yanğımı xərcləməyə səlahiyyət istəyirəm.

Qolum sınsa, tilsimləri dişimlə də quraram mən.
İradəmin külüngüylə daş səndləri yararam mən.

Yalnız, yalnız öz köksümdən qüvvət, qüdrət istəyirəm.
Bu dünyani ürəyimcə qurmaq üçün səlahiyyət istəyirəm.

POEZİYA! POEZİYA!

Gənclikdə şairlik bir azca asan,
Nəğmələr söylərsən xoşbəxtəm deyə:
Bənövşə nəfəslə gözəl bir qızı,
Qız-gəlin nəfəslə tər bənövşəyə.

Sənə gül verərlər, gözlərdə hörmət,
Yonələr könlüñə çayların yönü.
Bilməzsən, bir dəstə gül verən sənət
Qurban istəyəcək bütün ömrünü.

Bəzən bir şeir ilə xalqın gözündə
İşıqlı zirvəyə yüksəlir insan.
Sən demə bir şerin yüksəkliyini
Bütün həyatınla qorunalsan!

İllər sovuşduqca itir dincliyn.
Misra işiqlanmir, yanmırsa ürək.
Sənə şairliyi verən gencliyi
Şairlik gücünə yaşıatmaq gərək.

Qəhrəman kimidir şeir, qəhrəman,
İdrakin gücüylə durar meydanda.
Şeirdir şairi göyə qaldıran,
Şeirdir şairi yerə vuran da.

Məslək silahımsan sən, poeziya!
Ən vacib azuqəm, duz-çörəyimsən.
Gözdə işq varsa, sənsən o ziya,
Ürək sönməyibəsə, sən ürəyimsən!

Sən mənə gərəksən –
misralarınla
Sabahkı dünyaya bir kəmənd atıム.
Gözəllik sarayı ucaldıım göyə,
Ehkam dağlarını yixım, dağıdım.

Sən – mənim şah dağım, Savalanımsan.
Arazım, Kürüm də çağlayır səndə.
Qaralır gözümüzdə qəfildən cahan,
Sən əldən çıxanda – ilham itəndə.

İdrak gücündədir şairin gücü.
Mən, ilham susanda özgələşirəm.
Bir həyat süası – bir misra üçün
Qayalar sökürəm, dağlar eşirəm.

Mənim poeziyam!
Sən – ağ şəlalə,
Qaldır, at yolundan qara daşları.
Sözün qüdrətılıq ağıllandıraq
Elindən, kökündən ayrılmışları.

İşıqlı zirvələr yolcusuyuq biz,
Şeir bizim üçün ən uca dağdır.
Eşqsız, alovşuz, mübarizəsiz,
Şeirsiz yaşamaq yaşamamaqdır!

Miyanə misralar, sürtülmüş sözlər,
Ölüvay şeirlər qoy gırsın yerə.
Qoy aman verməsin işıqlı gözlər
Yarasalar kimi hərlənənlərə.

Böyükdür, ülvidir Azərbaycanım!
Bu torpaq üstündə ərlər yaşamış.
Bizim şerimizin od qılincını
Xətai siyirmiş, Sabir daşımış!

Köksümü əlimlə yarib sökərəm,
Zamanla birlikdə nəfəs almasan.
Mən sənin üstündən qələm çəkərəm,
Xalqa çörək kimi gərek olmasan.



80-ci illər *Mənlik*

MƏNLİK

Külqabida nə qədər ölgün, yarımcıq siqar.
Odu nəfəsde qalmış, külə dönmüş zəhrimər.

Birini də yandırıb sümürüsən dərindən,
Tüstü gedir, qayıdır təşnə giyərlərindən.

Dağdırısan əlinlə bu dumanı, bu çəni.
Çətinliklə deyirsən ürəyindən keçəni:

– Xəlil, bu şeirləri hələ vermə sən çapa,
Saxla, qalsın kitaba!

Hansı şərə baxıram, elə “Mən!”, “Mən!” deyirsən
Vallah, qardaş, elə sən öz içini yeyirsən.

İnsaf da yaxşı şeydir, axı el var, elat var.
Xalqı atıb... nə qədər özündən demək olar?

Hər tarlada, hər sexdə can qoyur qəhrəmanlar,
Dağ çapanlar, Xəzəri cerrah kimi yaranlar.

Hanı? Neçin görünmür bircə şerində onlar?
Şimşəyi ovlayanlar?! Nəhri cilovlayanlar?!

Külqabida nə qədər ölgün, yarımcان siqar.
Tüstülər burum-burum, otaq duman, otaq dar.

Xoruzum yenə də qoltuğumdadır,
Pərişan dönürəm redaksiyadan.

Yaxşı ki, dadıma Mənliyim çatır,
Çıxanda rastıma bir naşı, nadan.

Gündüzün mənliyi günəşindədir,
Gecənin mənliyi ay-ulduzunda.
Dənizdə ağappaq o tügyan nədir?
Bir tufan mənliyi yaşayır onda.

Mənliyi olmasa, fırlanarmı Yer,
Yaşada bilərmi bəşəriyyəti.
Ulu kainata sən bir fikir ver,
Mənlikdən yaranmış onun qüdrəti!

Mənliyi olmasa, göllər quruyar,
Dənizlər bilinməz, çaylar bilinməz.
Mənliyi olmasa, güllər quruyar,
Baharlar bilinməz, yaylar bilinməz!

Vətənmi deyirsən, elmi deyirsən?
Kişi Mənliyindən başlanır Vətən.
Mənlik Jəyaqəti yetişməyibə,
Millət yox, qarşında tayfa görərsən.

Lalənin qanıyam, pələngin canı,
Gürz vuran, bal kəsən, dağ yaran mənəm.
Qaldırıb çıynınə Azərbaycanı
Üfüqdən-üfüqə aparan mənəm!

Qaralır nəfəsim... dözərəm, nə qəm.
Od var kirpiyimdə... dözərəm, nə qəm.
Nə dizlər, nə gözlər, nə qollar dözür,
Mənliyim sağdırısa, özüm dözərəm!

Dağıtdı dağları zərbəmin yönü,
Kəşf etdim xalqımın böyüklüyünü.
İndi növbət onun — tapar o günü:
Kəşf edər oğlunun böyüklüyünü!

Nə qum zərrəsiyəm, nə şəh qətrəsi.

Dəbsiz ümmanların tufan səsiyəm.
Coğrafi sərhədlər qoy öyünməsin,
Təbrizin, Bakının söz süfrəsiyəm.

Sən elə bilmə ki, baxıb Araza,
Ayna qabağında daranır Vətən.
Yaşı milyardsa da, mərd bir oğlunu
Taparkən... yenidən yaranır Vətən!

Bəli, nə poladdar, nə pambıq, nə neft,
Vətən — susdurulmaz kişi ruhudur.
Sən öz Mənliyini döyüsdə kəşf et,
Mənliyi yoxdurusa, şir də ahudur.

Kişi Mənliyindən başlanır Vətən,
Vətən — susdurulmaz Kişi ruhudur!

Bakı, 18 dekabr, 1980

XUDAFƏRİN KÖRPÜSÜ

Xan Arazın üstündə ulu körpü, daş körpü.
Cüt qayanın ciyində möhkəm dayanmış körpü.

Yazda çay köpüklenər, sığmaz yatağa, bəndə.
Ulu körpü inciməz,
Altından çay keçəndə, üstündən sel keçəndə.

Bu körpünün üstündən dövranlar gəlib keçib,
Su axtaran marallar, ceyranlar gəlib keçib.
Zinqirovlu, ovsarlı karvanlar gəlib keçib.

Bu gün mənim qəlbimdə qızmış dəvə qeyzi var.
Dəvəni incidəni dəvə tapdar, parçalar.

Vaxt olub ki, bu yerdə həyat coşub çağlayıb,
Bu körpü Naxçıvanı Təbrizimə bağlayıb.
Bir rizimi az qala min rizimə bağlayıb.

Şaxə-şaxə yolları cilovlayıb, saxlayıb.
Göy qurşağı boydaca gərilmiş qollarıyla
Şimalı qucaqlayıb, cənubu qucaqlayıb!

Bu gün mənim qəlbimdə qızmış dəvə qeyzi var.
Dəvəni incidəni dəvə tapdar, parçalar.

Qıflılanmış qapısı, körpünün yolu bağlı.
Çığırları ot basıb. Körpünün köksü dağlı.

Dəmir qifil, daş qifil
Qıflılanmış elə bil ləyaqəti, qüruru.
Paslı dəmirin üstə qalın hörümçək toru.

Hörümçək qansız, yekə. Toru betondan da bərk.
Ah, bu toru yırtmağa qəfil ildirim gərək!

Kası - Baxaram sükut ilə. Sükutla hayqıraram.
Rəket - Mən o paslı dəmiri yumruğumla qıraram!
Dişlərimlə doğraram!

Ümrük - Ömrüm, günüm, qəm yemə! Sil gözünü, can ana!
Seni - Daş ürəkli fələyin biz salarıq yadına:

Cahanda hər abidə gözəl bir iş üçündür.
Körpülər çay üstündə gedиш-geliş üçündür.

Şamaxı, 30 may, 1980

İnədim gürzə dəməli-qumurmuş dəməli-qumurmuş
Bağlarmandı - qumurmuş dəməli-qumurmuş dəməli-qumurmuş
Şəddətim, - Qızılıstanı

Alışsındır - qumurmuş dəməli-qumurmuş
Bu diyarın Azərbaycanı, Kür adlı çayın qumurmuş
Buyur, sənə - qumurmuş dəməli-qumurmuş
Yandım - qumurmuş dəməli-qumurmuş

Doymur kəmə - qumurmuş dəməli-qumurmuş
Ağzımda keçən - qumurmuş dəməli-qumurmuş
"Dəməli-qumurmuş" - qumurmuş dəməli-qumurmuş

Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

İşləndə - qumurmuş dəməli-qumurmuş
Gözəm gələm - Azərbaycan - vəzənə - qumurmuş
Tokcə iki yurdun dəfə dəməli-qumurmuş
Mışra - qumurmuş dəməli-qumurmuş
Soyxələdə - qumurmuş dəməli-qumurmuş
Ucaferşən, - qumurmuş dəməli-qumurmuş
Öz həzimət - qumurmuş dəməli-qumurmuş

ÖZBƏKİSTAN

Keyir! Məni gətirmədi nə təyyarə, nə də qatar.
Sənin adın çəkiləndə gördüm bir cüt qanadım var.
Zırveləri al günəşə dirsəklənən doğma diyar!
Yaşın – milyard, ruhun – bahar.
Vətənimin ortasında tər gülüstan – Özbəkistan.

Öz balanam, ana yurdun o başında doğulmuşam.
Dənizlərdən dənizlərə qanad gərən qızıl quşam.
İldrimi ötüb keçən sürətinə vurulmuşam.
Torpağına Ceyhun kimi, Ceyhun kimi sarılmışam.

Daş ver mənə saray tikim, sən memarsan, mən də ustam,
Yüz memara, min ustaya ilham verən Özbəkistan!

Damarlarda od axını, Kür, ya Araz kimi axın.
Bəlkə qardaş deyim sənə? Sən qardaşdan daha yaxın!
Bir rəmziyik cüt sinədə bir can kimi yaşamağın.
Doğmalığı qanımızda atəş kimi daşımağın!
“Dost” sözünə sığışmırıq, nə cür deyim təkcə dostam,
Məhəbbətin, sədaqətin tunc qalası – Özbəkistan!

Nəvaiyə oxşar mənəm, Nizamiyə bənzəyən sən.
Kəmaləddin Behzad olub “Xəmsə”ni ilk bəzəyən sən.
Cəlaləddin qılıncına, Babir qələminə əhsən.
Döslərindən yüz dahiyə, min igidə süd vermisən,
Söz gücünə, saz gücünə qurtarmışan bizi yasdan,
Ozan dilli, qopuz telli bayramımız Özbəkistan!

Ləngər vurur Amu-dəryə, qayaları qıra-qıra.
Yaqut, gövhər imarətlər qucağında sira-sira.
Registanda şəfəqinə işıqlanır iki era.
Qalxıb göy... yerdə deyil nə Səmərqənd, nə Buxara.
Hər sarayın bir möcüzə, hər divarın qızıl dastan.
Dastanlara, nağıllara sığışmayan Özbəkistan!

Kaşı – növ-növ, naxış – rəng-rəng, buta-alov, bəzək – mərcan.
Raketmidir o minarə, göy gumbəzmi o asiman?
Cəhənnəmdə yaşasa da cənnət çıxıb firçasından,
Yüz dürdənə yaratmışdır bir məzara sığan insan.
Ürək – dərya. Ləpə dodaq piçıldayıb asta-asta:
Səni tamam qavramağa çatmir ömür, Özbəkistan!

Turküstanın çələngidir Fərəbilər, Birunilər.
Uluğbəyin zəkasıyla işıqlandı göydə ülkər.
Qızılqumda qızılı dön, Fərqañədə gül aç, göyər.
İnadını gürzə döndər, qanadını cürətlə gər!
Bağlarından calaq alsın Yer üzündə hər bağ, bostan.
Səadətim, – Özbəkistan!

Alqış sənə, salam sənə bizim Odlar diyarından!
Bu diyarın Araz adlı, Kür adlı şah damarından.
Buyur, sənə sovqat verim Göyçayının xas narından,
Yandım, içim Zərəfşanın qoy dirilik sularından.

Doymur könül bu günəşdən, bu bahardan, bu tər yazdan.
Ağzımızda havası da şərbətləşən Özbəkistan!

Gözərn gözüm Azərbaycan, vuran nəbzim – özbək dili.
Təkcə iki yurdun deyil sizin, bizim özbək dili.
Misra-misra qızıl çökən daş-terəzim özbək dili.
Şeyxzadə ilhamında od nəfəsim özbək dili!
Ucalırsan, güc alırsan on dörd milyon oğul-qızdan,
Öz bəxtinin öz memarı, özbek dilli Özbəkistan!

Türkan, 21 May, 1980

SAZ

Sən durna boğazlı, bülbül avazlı,
Ağır yollar gələn yoldaşım mənim!
Xəzərli, Göyçəli, Kürlü, Arazlı,
Uzaq Urmiyəli sirdaşım mənim!

Dilə gəl... saçılışın atəşin, odun.
Sən ki, dərdlərimin tərcümənisan.
Əsrlər dalından Dədəm Qorquđun
Bizə göndərdiyi ərməğanısan.

Sən – böyük bir elin sevinci, qəmi.
Duymadı, sevmədi söylə kim səni?
Buluddan sıyrılan şüalar kimi
Köynəkdən çıxartdı Qurbanım səni.

Bəzən qəsbkarlar girdi qəsdinə,
Ərləri, nərləri yiğib cəm etdin.
Qıratın tərkində düşmən üstünə
Misri qılinc ilə yanaşı getdin!

Nurani, pirani, aqil babalar
Sandı bir istehkam, bir səngər səni.
Dedilər: – Köksündə dağ çayları var,
Zilə qaldıranda Ələsgər səni.

Nəcəfin belində qaynar samovar
Çiyninə alovlu şirimplar saldı.
Təzənə əlindən düşəndə naçar,
Səni gözlərinin yaşıyla çaldı.

Titrəyən tellərin ahlı, ələmli,
Başında tufanlar qoparmadınmı?
Məcnun faciəli, Müşfiq qələmli
Növrəs İmanımı aparmadınmı?

İman – günəşiydi toyun, mağarin.
Heyhat, baharımı erkən vurdı qış.
Cahanda həmişə istedadların
Başının üstünə şimşek oynamış.

Sən – tərlan, sən – odlu səməndər quşu
Qoy yaxın düşməsin buz ürəklilər.
Sənin bir telinə döyməyən naşı
Səni el içində xəcil eyləyər.

Dümbəkli, zurnalı aşıqlar çıxıb,
Toya yox, can atır şabaşa, pula.
Ərlər meydanına uşaqlar çıxıb,
Barı uşaq kimi abırı ola.

Burnunu ovmağa ər gərekdi, ər
Ozan qiyafəli mülkədarların.
Qalxsın məzarından Aşıq Ələsgər,
Yırtsın maskasını saxtakarların!

Gəlsin bu ölkənin başbilənləri,
Bu söz məbədində, sənət elində
Orkestr qüdrəti sazım quruyub
Çömcəyə dönəməsin nadan əlində.

Ləli daşdan seçək, yaxşını pisdən,
Açılsın ozanın can xəzinəsi.
Bağda qızılgüllər, dağda şəlalə,
Konservatoridə saz fakültəsi.

Pəhləvan kürəkli, şair ürəkli,
Bəstəkar duyğulu Kamandar gəlsin.
Məxməri səsindən, haqq nəfəsindən
Sazından məst olan kaman, tar gəlsin.

Şeyirdə göz qoysun ustası Əmrəh,
Bir səsi yüz yere bölən sənətkar.

Ölgün duyğuları diriltsin deyə
Saz üstə az qala ölen sənətkar.

Gəlsin Aşıq Əkbər, çalsın, çağırınsın.
Qanıma od vursun zildə “Koroğlu”.
Sazı – Kürün qolu, Arazın qolu
Ədalət sel olsun, bəndləri qırsın.

Saraklı – sinəsi əttar dükani,
Nəsibi həmişə toy, mağar olsun.
Azaflı Mikayıl Aşıq İmranı
Yarışa çəkməklə bəxtiyar olsun.

... Sən durna boğazlı, bülbül avazlı,
Ağır yollar gələn yoldaşım mənim.
Xəzərli, Göyçəli, Kürlü, Arazlı,
Uzaq Urmiyəli sirdaşım mənim...

Ağılısə – Türkan, 1965-1980

BAŞ GİRLƏYƏN

Bir keç Saləndən qızıla yox xumuduñı
Geyimlər əlvan-əlvan, mərmər salon çıraqban.
Əllərdə gül dəstəsi, nəfəslərdə həyəcan.

Qızlar – sənət pərisi, oğlanlar – eşq hərisi.
Şer oxuyan şaire bir çələngdir həroesi.

Bayırda vur-çatlaşın... milis kəsib qapını.
Görən təbrik eləyir əldən bilet qapanı.

Bəs necə? Burda şerin neçə müdrik elçisi...
Qalay, qurşun yanında tək-tək qızıl külçəsi.

Burda Yevtuşenko var, sarı – saç – söz tacı,
Ən yeni rus şerinin qına girməz qılınçı.

Burda Həmzət nəvəsi Rəsul, hər sözü dastan.
Şəlalə nəfəsində haray çəkir Dağıstan.

Burda Rəsul Rza var, şerin yorğun qartalı.
Dərk edə biləcəkmi bu zal o Rüstəm-Zalı?
Burda Vahab nəvəsi, bizim Bəxtiyarımız.
Fəxrimiz, vüqarımız. Sözü dildə, ağızda.
Heyif əzbəri yoxdur, gözü qalıb kağızda.

Burda boynu dönəməyən kərgədan da, kəl də var.
Şair maskası taxmış ağciyər, əfəl də var.

Bəs hanı Məmməd Araz, bir az çılgın, narazı...
Damarlara köçürsün qan yerinə Arazi.

Bəs hanı Söhrab Tahir – Təbrizimin haqq səsi,
Yanar ciyərlərində Xiyabani nərəsi!

Meydanı boş görənlər burda meydan sulayırlar,
Qonaqların şəninə alqış nohri gürlavırlar.

Moskva – sənət bürcü, Mahaçqala – tunc qala.
Bəs rəvamı Bakımız sevgiyə möhtac qala?

İlan çalsısa, dözərəm.
Qum çölündə yeddi gün təşnə qalsam, dözərəm.

Dözərəm, yurdum ancaq futbolda geri qalsa,
Üzgü yarışlarında,
Qaçış meydanlarında medalımız azalsa.

Mən dözərəm birtəhər, əldən versək tennisi,
Basketbolu, xokkeyi.

Ancaq ar gelir mənə
Şeir-sənet yolunda birinci görməyəndə
on min yaşılı ölkəni.
Burda sənətkar gərək, şeri məğrur, özü nur.
Yaşıl gözlü şairə desin: – Bir az dinc otur.

Burda bahadır gərək, dəli, dolu yaşında.
Şeir oxusun, əlləri Savalannın başında,
Elbrusun qaşında!

Burda şair gərək ki,
Xatırlatsın Xəzərdə dəmir-beton körpünü.
Bütün qasırğaları lal eləsin, susdursun,
Bütün havalıların ala bilsin köpünü!

Burda şair gərək ki, Vətəni bir də doğsun
Öz ilham zavodunda.
Şimal qütbü ərisin ürəyinin odunda.

İlan çalsısa dözərəm,
Qum çölündə yeddi gün təşnə qalsam, dözərəm.

Ancaq dözmür hiddətim, siğmir qəzəbim bəndə,
Sərraflar sənə baxıb mənə qiymət verəndə.

Yarı tülkü, yarı şir
Bir kəmsavad irişir:
– Hi, hi... bizim şerimiz...
gəda şərə girişir.
Onun peysəri, mənim yumruqlarım gicişir.

Qulaq as, möhtərəm sədr,
Bir zamanlar umardım,
Umardım ki, indicə maşın göndərəcəksən,
İpək zərf, dəvətnamə. sonra... söz verəcəksən.

Heç ne ummuram indi,
Sula, meydan sənində!
Nə fərqi var, səninçün, kim ensin, kim ucalsın,
Kürsüdə şeir oxuyan qoy lap ölü can olsun,
Təki sənin vəzifən, hökmün yerində qalsın.

Təki ipək yaylıqla silib tərli qaşını,
Sədrlik etməsən də girləyəsən başını.

Nə qəm, gərək kim kimi?
Odur, təmkinlə gelir XXI əsr – XX-nin hakimi!

Sağlıq dilərəm sənə, görmək üçün o günü,
Neçə qalın peysərin gübrəyə döndüyüünü.

Neçə boş-boş şöhrətin
Gübrədən, küldən belə əskik göründüyüünü.

Sağlıq dilərəm sənə, görmək üçün o günü.
Yaşa, ölmə, amandır.
Ölmə bil ki, söz verən sədr deyil, zamandır!

1980

Satqın kimə deyirlər?
Elə yalnız cəbhədə əlini qaldırana?
Yox, satqınlıq dünyada çeşid-çeşid, növbənöv...

Bəzən könlüm üzünür,
Məni çox düşündürür
Bir misqal, yarım misqal şöhrətə satılanlar,
Atasından xəbərsiz adətə satılanlar.

Nə qədər növləri var:
Biryolluq satılanlar, tədricən satılanlar,
Çağırın gecə yarı,
Hətta gözüyumu göstərərəm onları.

“Satım, satmayım...”
deyən miyanə satqınları,
Qiyabi satqınları,
əyani satqınları.

Eləsi var... andırır
bazara çıxarılmış
saplıcanı, satılı.
Heç alan yox, satılır.
Satış qiyməti növ-növ,
enir, qalxır bir daha:
– Beş min!
– On min!
– Əlli min!
Məzəndəsi qalxdıqca, satqınlığı tündləşir.
Kor eşşək dərisinə dəyməsə də vücudu,
İş başında şirdi, “şir!”

Neçə traktor salıb
qədim bir qəbiristanı
Qara şuma döndərən,

Hökmdar çinarları şah təxtindən endirən,
Qırqovulu, ceyrəni o dünyaya göndərən
Minillik abidəni ilim-ilim itirən,
Yerində kəfən kimi şöhrət kolu bitirən
Satqınlar görmüşəm mən.

İmansızı, qansızı
yalandan məhv eləyen
Alçağı ülvı kimi
əzizləyən görmüşəm.
Qatilini əllərini qızıl qan lekəsindən
təmizləyən görmüşəm.
Məni görsə saralır, dönüb olur bir cüçü.
Məsti ayıq tanıyır, fərarını döyüşçü.

13 dekabr, 1980

SUAL-CAVAB

- Kimdir ən böyük şair?
- Mənim babam Nizami!
- Ən qəhrəman sənətkar?
- İmadəddin Nəsimi!
- İldırım süretli at?
- Koroğlunun Qıratı!
- Qısa, qaynar bir həyat?
- Cabbarının həyatı!
- Dünyada ən gözəl səs?
- Xanın, Bülbülün səsi!
- Ən doğma, yaxşı ölkə?
- Azərbaycan ölkəsi!

1980

EHKAMÇILARA QARŞI

İçimde dəli bir hiddət yaşıyır.
Dümanda, tüstüdə boğulanları
Xilas etmək üçün min verst yol gələn
Küləkdə belə bir hiddət olurmu?

Kar kimi, kor kimi dumanlıqları,
Göz deşən, ən qatı qaranlıqları
Qızıl qayçıyla kəsib doğrayan
Şimşəkdə belə bir şiddət olurmu?

İçimde... gözünü heç vaxt yummayan
Bir ayıq baxışlı nifrət yaşıyır.
Yolkəsən dağları külə döndərən
Vulkanda belə bir nifrət olurmu?

Ən böyük ümmanın dərinliyini
Qayalar başına qaldıra bilən
Tufanda belə bir qüdrət olurmu?

İçimdə qışqırır sellər, selablar.
Yixir boz qayanı, sal daşı oyur.
Qaynar damarları qan yox, atəş yox,
Yüzlərin, minlərin öhdəsindəki
İntiqam eşqini yalqız daşıyır.

Sənə elə gelir bitib döyüşlər,
Daha yerli-dibli sənindir zəfər.
Yox, ədalət adlı ordu məndədir,
Susan vuruşların ardi məndədir.

Ölümə layiqi qırmaq, dağıtmaq,
Həyatı ucaltmaq təşnəsiyəm mən.
Çatılan qaşlarım – qəzəb yarağı,
Uzanan qollarım – döyüş bayrağı,

Həkim, nüsxə yazma, əvvəl öyrən, duy
Elə bitib kimdir əsəbləri çəkən tarıma.
Sonra xan Arazı məlhəm kimi qoy
Göze görünmeyən yaralarına.

1980

Sen əlində fenəndoskop bacarıq etməyən
- Nefəs alıb

Endi, qələb qəsəbənən qalxır
Mon bilmədim, kırclanıb, ya zədə qaz daraları.

Ancaq gözəl hələm kıl, dəmirdəməli mətbə
Milyon qolba qaz

Bir gün qötürən qızılında, hərəkətənən yuxarı qoşit
Mindo burq təyinəsiz təsəssüd qələmənələr

Bir gün qötürən qızılında, hərəkətənən yuxarı qoşit
Mindo burq təyinəsiz təsəssüd qələmənələr

İnam təxəsp ləz, jinnə
Bir gün qötürən qızılında, hərəkətənən yuxarı qoşit
Mindo burq təyinəsiz təsəssüd qələmənələr

İnam təxəsp ləz, jinnə
Bir gün qötürən qızılında, hərəkətənən yuxarı qoşit
Mindo burq təyinəsiz təsəssüd qələmənələr

İnam təxəsp ləz, jinnə
Bir gün qötürən qızılında, hərəkətənən yuxarı qoşit
Mindo burq təyinəsiz təsəssüd qələmənələr

193

MİNDƏ BİR

— ... Bu xəstəliyə tutulanlardan
heç tam sağalımı olurmu? —
— Mində biri! — deyə həkim cavab verdi.
O mində bir elə mənəm! — dedim.

Canım həkim, gözüm həkim,
Düzdü sənin sözün, həkim!

Bu dünyadan kam alanlar, qəhrəmanlar mində birdir.
Mərdlər, ərlər, hünərvərlər, bəxtəvərlər mində birdir.
Elə mənəm o mində bir.

Zirehlənmiş iradəmlə hələ güclü, hələ sağım.
Mərəz bir əjdaha olsa,
Onu polad caynağımla boğacağam!

Büdrəməyə, sustalmağa nə haqqım var, nə də vaxtim.
Xəzərimin ortasında al qırmızı dan yeridir mənim baxtım!

Azərbaycan – sonsuz ümman, onun sahil qayası – mən.
Qranit, sal qayası mən!

Odur, döyüş gəmiləri üzüb gəlir üzü bəri.
Nəfəsimdir bu dənizin yelkən qovan küləkləri.

Şəlaləyəm, hələ gərək min ürekde bəstələnim.
Haqqım yoxdur xəstələnim.

Bayraqımı Savalanın zirvəsinə sancılıyam.
Yol bağlansa, lağım atıb yeraltı yol açmalıyam.
Qanadlarım zəncirlənsə ürəyimlə açmalıyam.

Canım həkim, gözüm həkim, dirlə, canda qalmasın ox.
Sən hər şeyi görə bildin, bircə mənim ruhumu yox.

H₂O deyil yalnız fırtınalar doğan dəniz.
Bədən əldən gedərkən də bir ümməndir ürəyimiz.

Qarşımızdadır dalğatutan, Tebrizimi dinləyirəm.
Elə bil ki, öz qəlbimi, öz nəbzimi dinləyirəm.

Nəfəsindən, nəgməsindən qüvvət gəlir yarayıma.
Hər cümləsi, hər hecası işiq verir bəbəyimə.

Sən əlində fonendoskop baxdın açıq kürəyimə.
— Nəfəs alın!

— ...
— Nəfəs verin!

Endi, qalxdı nəfəstutan gah aşağı, gah yuxarı,
Mən bilmədim, kirəclənib, ya sağdı qan damarları.

Ancaq gözəl bilirom ki, dəmirdəndi sınırlarım.
Milyon qəlbə qan daşıyır “Araz” adlı şah damarım.

Canım həkim, gözüm həkim.
Düz söylədin,
bu dünyada qəhrəmanlar mində birdir.
El dərdini dağ çıynində daşıyanlar mində birdir.

Bir gün qəbrim qazılonda, heyrətlənmə yansa qəbir.
Mində birin baş daşı da məşəlləşir.

1980

Qərarlılıq, işlək, nəmək becərmişə.
Durısan, övladını gül yastığı gəndəcmişə.

Ama, sonnun övladına döyüşlər qeynundadır.
Döyüşcən dalğat onu tli boyunudsadır.

Onun hər atrafı gül yastığı qeymə abası.
Oğlusa, yata bilərəz.

Inəq aza uyuyub dincəlmək istəyirken.
Neqə qızıl ildırım soxular pəncərəməndən.

YÜRÜŞDƏYƏM

Həmişə yürüşdəyəm, mənzil uzaq, yol kəsə.
Qarşıma dağ da çıxsa, aşıram birnəfəsə.

Qartal könül sığışdır cahan adlı qəfəsə,
Dəniz çıxsa qarşıma, üzürəm birnəfəsə.

Güman etmə yolumu yanar cəhənnəm kəsə,
Min-min yolun içindən yol seçmişəm, yol kəsə.

İlişirəm, vaxt olur, bir xəbisə, nakəsə,
Yürüş dayanır bir an.
Yanacaq götürürəm qəzəb qaynaqlarından.

Gedin xəbər verin siz her qafile;
Nə söylər, köksümü yandıran nəfəs:
Nə mərəz, nə qərəz... heç ölüm belə
Məni öz yolumdan saxlaya bilməz!

1980

Azərbaycan obnisi-nəşriyyat, əhəmiyyətli mənbələr. 1980
Qəzet, sal qayğısı şəhər.

1980 təsdiq orqanlılığından, əhəmiyyətli mənbələr. 1980
Qəzet, sal qayğısı şəhər.

Sədətçəm, hərəkət, əmək, əməkdaşlılıq, həstələnmə.
Hərəkət, əməkdaşlılıq, əməkdaşlılıq.

Bəyənəm, əməkdaşlılıq, əməkdaşlılıq.
Yol buglara, əməkdaşlılıq, əməkdaşlılıq.
Qızıl darvazə, əməkdaşlılıq, əməkdaşlılıq.

Cənab həkim, əməkdaşlılıq, əməkdaşlılıq.
Sen hər şəyi göv, əməkdaşlılıq, əməkdaşlılıq.

Hə, o deyil yalnız rüyada, əməkdaşlılıq.
Bədən əldən gedənə, əməkdaşlılıq, əməkdaşlılıq.

GÜL YASTIQ

Gecə yatanda bildim,
Qızılgülün ətrinə birdən batanda bildim:
Yastiqa gül doldurub hədiyyə göndərmisən.
Ana, sən bu gulləri bircə-bircə dərmisən.

Sərmisən, qurutmusan...
Əllərinlə süslənib bu dördkünc, yüngül yastıq,
Yaz köynəkli, gül yastıq.
Hardan gəlib ağlına belə bir yastıq növü?
Hər ilməni bəzəmiş göz nuru, can alovu...

Ah, analar, analar!
Gecə, gündüz, vaxt-bivaxt balasını düşünüb,
övladını, analar!
Əlacın olsa, yəqin
Mənə otaq yerinə kəhkəşəni verərsən,

Mənə yataq yerinə gülüstanı verərsən.
Gözlərini üstündə ciğara döndərərsən...

Nədir bu eşqin adı, əziz ana, can ana?
Heyrandır bəşəriyyət ana istedadına!

Qərənfillər, lalələr, nanələrbecərirsən,
Dərirsən, övladına gül yastıq göndərirsən.

Ana, sənin övladın döyüşlər qoynundadır,
Döyüşlərin dalğası onun fil boynundadır.

Onun başı altına gül yastıq qoyma əbəs,
Oğulsa, yata bilməz.

İnan, azca uyuyub dincəlmək istəyirkən,
Neçə qızıl ildirim soxulur pəncərəmdən.

Sən oğluna rahatlıq, dinclik arzulayırsan,
Tufan nebzi arzula!
Maneə dağlarını yıxməq əzmi arzula,
Namərdlərin içindən alnıaçıq, üzüağ
çıxmaq əzmi arzula!
Dincliq arzulayırsan, mənim dincliyim özgə...
Qəhrəman bir şerimi, qorxaqların əlindən
xilas eleyə bilsəm,
dincələrəm bir azca.

SONRA...

Mən ölündən sonra ikinci ömrüm,
Ən gözəl həyatım başlanmalıdır.
Sən ey tabutumun girib altına,
Günəsi ciyinə alan bahadır!

Sanma soyuq qəbrə biryolluq uymam,
Nə göz yaşı gərək, nə kədər, nə qəm.
Öylə hesab et ki, gül toxumuyam,
Topraqa düşdümmü gövərəsiyəm.

Nə fitnə qalacaq, nə şər qalacaq.
Onların kövrünü sağlıqda bildim.
Qəbrimin üstündə mərmər qalacaq.
Bir də mərmər kimi ikiyüz cildim.

Əklillər yanında dayandığın an
Türkün tarixini bir də varaqla.
Silahın yoxdursa bir misramı an,
Yaxud kəmər kimi belinə bağla!

Sonra qoşul mənə elə həmən gün,
Hara? Arif olan işdən halıdır:
Mən ölündən sonra mənim ömrümün
Yüksək mərhələsi başlanmalıdır.

Türkan, 28 may, 1979

QURBAN OLDUĞUM

Uzaqdan alıram rayihəsinə
Gəlir gözlərinə qurban olduğum.
Hələ oğrun-oğrun gözündən gülür,
Gülür, gözlərinə qurban olduğum.

Qopardıb qəlbimi gərək sinəmdən,
Ona gül yerinə bağışlayım mən.
Özü də bilir ki, mənim dərdimdən
Ölür, gözlərinə qurban olduğum.

Nə Xəzərə bənzər. Nə də Goy gölə
Canlı müsiqidir, qulaq as dirlə.
Hər bir sevincini yalnız mənimlə
Bölür, gözlərinə qurban olduğum.

Yolumu kəssə də yanar cəhənnəm,
İnan, od-alovu yarib gələrəm.
Axı, onun üçün mən də ölürmə,
Bilir, gözlərinə qurban olduğum.

Gəlir Firəngizim, qarlı nərgizim,
Gözüm, gülbənizim, günəşbənizim.
Bütün gözəllərin əlindən məni
Təkcə özü üçün qapan əzizim!

Gəl, gəl, köksümə qoy məğrur başını,
Hiss elə qəlbimin çırpinışını.
Yanaşır... gözümün sevinc yaşını
Silir, gözlərinə qurban olduğum.

HƏQİQƏT

Yalnız qəzetlərdən öyrənmək olmur,
Bir az dərindədir işin çətin.
Dəmirdən qoparır, daşdan çıxarır
Kişi kəşf etdiyi həqiqətini.

Qırx arşın quyunun dibinə salıb
Bəzən gizlədirlər Yusifi – haqqı.
Sən kəmənd eləyib damarlarını,
Dardan qurtarasan gərək dustağı.

Ürəyi olanlar, başı olanlar
Görür, seçə bilir, ağı qaradan.
Min yalan füvqündə bir həqiqət var,
Həqiqət – ən böyük Tanrı, yaradan!

Mənim çoxlarına yazığım gəlir,
Çırpinır bir ömr yalan torunda.
Dibsiz bataqlığı gülüstan bilir,
Bəzən ayılır da... gec olur onda.

Sözdən qana keçsin, görək haqq işi,
Söz üydən gəda, çalışma əbəs.
Haqqın döyüşüsü olmasa kişi,
Haqqı heç bir vədə dərk edə bilməz!

Ürəyi, vicdanı piy bağlayanlar
Haqqı zəncirləyən qara qüvvədir.
Yalnız rütbəsinə qucaqlayanlar
İşiqli dünyaya kor gəlib-gedir.

Qanadlı raketdən min dəfə güclü,
O adı, gülərz qəhrəmana bax!
Tapdayır heyvərə səltənətləri,
Dağ boyda düzlüyə güvənir ancaq.

Suya tullasalar, atəşlənər su,
Zindana salsalar, dağıdar dağı.
Torpağa gömsələr, firlanmağını
Bir az da artırar Yer yuvarlağı.

Beş dəfə, on dəfə, hətta min dəfə
Döyülsən, əzilsən, üzülsən belə,
Usanma döyüsdən! Dik bax hədəfə!
Dön canlı məşələ öz atəşinle!

Şerim! Məğrur dayan öz səngərində,
Sevincdən üstündür çəkdiyin dərd-qəm.
Dünyada ən böyük cahangiri də
Bir gün haqq öндə susan görmüşəm.

Türkan, 31 yanvar 1980

SƏADƏT ZƏNGİ

Tıp-tıp edir ürəyim,
Bir də basdim düyməni.
Görəcəyəm indicə sənin günəş çohrəni.

Min dəfə görüşmüşük,
Yenə minbirinci yol görüş tamarzısıyıq.
Bir dadlı, bir sürəkli öpüş tamarzısıyıq.
Dolğun dodaqlarında səadətin rəngi var,
Güləzər yanaqlarında şəriyyətin rəngi var.
Ağ örəpəkli başında məhəbbət çələngi var,
Səndə, günüm-gündüzüm, ağ günlərin rəngi var.
Nə yaxşı ki, dünyada
Barmağımla işinən bir səadət zəngi var...

Min dəfə soruşmusan. Soruşursan bir daha.
– Nə var, nə yox?!
– Muştuluq! İslərimiz yaxşıdır.
“Yaxşı sözü” səninçün bir zəfər alqışıdır.
Sarılırsan boynuma: –
– Nə var, nə yox?
– Muştuluq!

Artırılıb bir azca kitabın çap yarpağı.
“Bir azca...” sənin üçün minbir sevinc qaynağı...
Fərəhindən, şövqündən gözlərini yumursan.
Bir göz yumub açınca, təzə müjdə umursan!

– Nə var, nə yox?
– Muştuluq!
Radioda bu axşam səslənəcək şerimiz.
Eyni candan qol-boyun çıxan sətirlərimiz.

Vaxt olur ki, mən işdən bir az yorğun gəlirəm.
Yorğun-arğın gəlirəm.
Bir az solğun gəlirəm.
Fəqət səni gördümmü,
Gülürom, yüksəlirəm.

Nə qəm, yorğun gəlirəm!..
 Ən vacibi budur ki, sənə vurğun gəlirəm.
 Uzaqda ağlasam da gülürəm görüşəndə.
 Özün yaxşı bilirsən; səndən ayrı düşəndə
 Cəbhələr yarırəm mən.
 Bir çinqı səadəti –
 Bəlkə yetmiş min tonluq
 Daşdan qoparıram mən.
 Müjdə çətin yaranır, müştuluq ondan çətin,
 Nə yaxşı ki, məğziyəm, çətin qalibiyətən!
 Baxma yorğun gəlirəm,
 Sənə vurğun gəlirəm!
 Nəfəsin toxundumu, solğun üzüm odlanır,
 Çatlamış dodaqlarım –
 Sənin adı cümləni dirilik suyu sanır.
 Bayaq batan sinəmdə şəlalələr atlanır.
 İncik könül bir anda şadlanır, qanadlanır.
 Yenidən gülür üzüm,
 Çünkü, günüm-gündüzüm, səndə bahar rəngi var,
 Yaxşı ki, bu diyarda, sən açan qapılarda
 Bir səadət zəngi var.

Bakı, 20 yanvar, 1981

ATA İFTİXARI

Dan üzü oyanıb Təbrizi gördüm,
 Yatırıdı yanında səssiz-səmirsiz.
 Yandı gözlərimdə xoş bir təbəssüm,
 Yetgin, qol-qanadlı oğuldu Təbriz.

Daha sığışmirdi çarpayısına
 Uzun ayaqları, uzun qolları.
 Maşallah, az qalır çarpayı sına!
 Büründü könlümü ata vüqarı.

Yenicə tərləyən bığ yeri bəlli.
 Şabalıd rəngində saçları qıvrırm.
 Yorğanın üstündə görünən əli
 Bəlkə beş saxəli lal bir ildirim.

Dilimin ucuna bir misra gəldi:
 Nübar üstündədir hələ bizim bağ.
 Hələ yatmış ikən bunca gözəldir,
 Təbriz oyananda aləm olacaq!

Türkan, 29 mart, 1981

NİZAMİ

Yüksəlib heykəli buludlaracan
Bəlkə yüz bağcada, bəlkə yüz bağda.
Məndən səkkiz əsr arxadadırı,
Yoxsa səkkiz əsr məndən qabaqda.

FİRƏNGİZ ÜÇÜN

Uzun kirpiklərin islanmasın, yox,
Qiymaram şəh düşə,
bir gülüşünə.
Yer üzünün bütün qiyamətləri
Qurban olsun sənin bir gülüşünə.

GÖZƏL BİR SƏNƏT

Çox gözəl sənətmış tərcüməçilik –
Firdovsi, Şevçenko, Neruda, Blok...
Gör mənim köksümə axıb – töküür
Nə qədər şəlalə, nə qədər bulaq.

AFRİKA

Afrika qıtəsi – nəhəng bir ürək,
Min il Avropaya qan axdı, qan.
Böyük Səhradakı yad tələsini
Bir gün parçalayır qaradöş aslan!

SÖZÜN QÜDRƏTİ

Tez coşmaq ürəyi taqətdən salar,
Tez susmaq qocalar, saçə dən salar.
Söz var ki, insanı döndərər dağa,
Söz də var yüzillik hörmətdən salar.

SEVİNDİRƏ BİLSƏM...

Mən ögey – doğmaliq bilmirəm düzü,
Bütün çocuqları balam sayıram.
Sevindirə bilsəm qəmli bir üzü,
Elə bil dünyani qucaqlayıram.

NƏSİMİ KİMİ

Biz nəyik?
İldirim!
Torpaq!
Su!
Külək!
Əsək yer üzünün nəsimi kimi.
Yaşayaq,
yaradaq!
Ölsək də ölek
Bir ömrə sığmayan Nəsimi kimi!

HƏR SÖZÜN YERİ VAR

Həmişə kükrəmə, bəzən yavaş əs.
Demə ki, tufanlar qəddimi əyməz.
Vaxtında güllətək açılmayan söz
Sahibinə dəyər, hədəfə dəyməz.

DÜRLÜ-DÜRLÜ İNSANLAR

Dünyaya zinyətdir təmiz insanlar,
Dünyaya bir dərddir xəbis adamlar.
Heyif ki, qalıbdır hələ cahanda
İnsan qiyafəli iblis adamlar.

SÖZ-QƏLPƏ

Kor, ocarlıq tur, kimi keçdin.
Sən bu yolu
Dedim: ağsaqqaldır,
söz qaytarmadım,
İndi qurcuxuram səhərə kimi.
Sən demə,
vaxtında deyilməyən söz
Ürəkdə qalarmış bir qəlpə kimi.

TORPAQ

Bizə hər neməti odur bəxş edən,
İylə, nələr deyir gör adı nərgiz:
Torpaqdan o qədər borc almışq ki,
Axırda torpağı qoyuluruq biz.

QIYMA!

Ona işin düşüb.
– Gedək! – deyirsən.
Buyur sənin olsun, çıxım evimdən.
Qıy mənə:
çiynimdə dağlar yaşıyım,
Qıyma ki,
namərdə ağız açım mən.

UCALIQ

Gün hələ çıxmayıb,
ancaq fikri var:
Uca pəncərələr parlayır par-par.
Ucalıq belədir:
min-min göz üçün
Günü dan yerindən ərşə qaldırar.

ÇƏTİN YOL

“Duman, gəl get bu dağlardan”,
Dağlar təzə bar eyləsin.

Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin”.

Dəli könlüm, nədir yenə bu qəm, qubar?
Mən bilirəm bu cahanda bir qanun var:

Yaxşı gündə, yaman gündə
Bulaq axar, irmaq axar.

Ancaq dəniz ürəkleri
Sökər bəzən qasırğalar.

Zəlzələlər gurlayanda,
Bəzən zirvə gedər bada.

Yadindamı, sən bu yolu özün seçdin.
Qarşına sel, qaya çıxdı,

Nə sıvişdin, nə yan keçdin,
Bir külüngə bütöv dağı hədəf seçdin.

Dəmir yardım, zireh deşdin.
Nə Herkules, nə də Fərhad, sən adicə bir insandın.

Fəqət, şərlə döyüşəndə
Sən özünü Tanrıdan da güclü sandın.

Dağlara yox,
Öz ruhuna arxalandın!

Tüstüləndin... su tapmadın,
Cəhənnəmdə alov içdin,

Kor, qaranlıq tunellərdən qızıl qatar kimi keçdin.
Sən bu yolu seçməsəydiñ gözümüzzdə bəlkə heçdin.

Nə yaxşı ki,
Ən şərəfli yolu seçdin!

Nə qeyzini cilovladın, nə qüvvəni ölçüb biçdin,
Sən bu yolu özün seçdin.

Həzər vurdú ağciyərlər:
– Təkcə, yalqız qalacaqsan.

Bircə özün anladın ki,
Cır meyvəli bu bağda sən
Bir calaqsan

Birsən... yüz min olmalısan!
Heçsən... hər şey olmalısan!

Fərdsən... Vətən olmalısan!
Gülsən... Bahar olmalısan!

Kəsafəti alt-üst edən təzə rüzgar olmalısan.
Asandımı?

Külüngləşən barmaqların dağ çapmaqdan usandımı?

Çətin yolu seçənlərin səadəti bəlkə də kəm.
Fəqət qəlbə Elbrusdan, Himalaydan uca, möhkəm.

Qəmginsənmi? Vur saçısın qəm çinqısı çəkicindən.
Sənin qəmin qiyətlidir çoxlarının sevincindən.

BƏS HARDA DİNCƏLİRŞƏN?

Bəzən sual verirlər: – Xəlil Rza, söylə sən
Bəs haçan dincəlirsən?

Başdan aşan min işin öhdəsindən gəlirsən,
Bəs haçan dincəlirsən, bəs harda dincəlirsən?

– Dincəlirəm, vaxt olur, metro pillələrində,
Mindiyim avtobusun lap narahat yerində.

Gözlərimi yumuram, kirpiklərim dincəlir.
Yerdən, göydən, havadan,
Bal qoxulu səmadan mənə qüvvət, güc gəlir.

Türkanda bel vurmaqdən gizildəyən əllərim.
Rəfiqəmin ətirli saçlarında dincəlir.

Aprelin altısında sən bizim bağa gəlsən,
Yaşılığa od salan al qönçələr görərsən.

Doğrusu, heç bilmirəm dərməzsən, ya dərərsən.
Ancaq budur bildiyim:
Qanadı al qırmızı narların sərin-sərin
odunda dincələrsən.

Çiynin daş olsan mənə, yatıb qalmazsan qında.
Planet silkələnər külüngünün ağızında.

Hədəflərim az deyil... neçə nakəs, kalpeysər.
Mərəzini tapmağa qanım, qeyzim tələsər.

Gücum çatdı, çatmadı...
Dar gözlərin içində göz qırpmadan baxaram.
Qəzəbimi alınına ildirim tək çaxaram!
Gündüzlər möğlub olsam, mənə göz qoy gecələr,
Yüz milyard ulduz gəlib gözlərimdə gecələr.

Yarı canım həmişə çaylar çırpinışında,
Dörd okean dincəlir ürəyimin başında!

Mən adicə havanı şərbət kimi içirəm,
Cəhənnəmlər içindən cənnət kimi keçirəm.

Bir gözəlin cilvəsi, dost baxışı, təmiz nur
Yanmış ciyərlərimə elə bil məlhəm qoyur.

Adicə su mənimçin zəmzəmdir, abi-zəmzəm,
Yurdun şah damarıdır gündəlik mübarizəm.

Mən harda dincəlirəm: istəklimin gözündə,
Türkanda olmasam da, doğma Türkən sözündə.

Otaq mənzərələrinə inşaatlıq qəlini
Döyüş, xəzərəlilikə təhlükəsizliyi
Həradsa Qara Aşırı qəfəlinin ümumiyyəti
Orta kim yığın? Bəs üç gəzədər.
Birinci obyektdən rəqəq pənahlığı
Hündür sədridiçək mənzərəli məplex

Otaq mənzərələrinə inşaatlıq qəlini
Döyüş, xəzərəlilikə təhlükəsizliyi
Həradsa Qara Aşırı qəfəlinin ümumiyyəti
Orta kim yığın? Bəs üç gəzədər.
Birinci obyektdən rəqəq pənahlığı
Hündür sədridiçək mənzərəli məplex

Dartlıq qəndili ob yaxşı qəndili
Zəka hər, mənzərələrinə inşaatlıq qəlini
Orta yəgənələrinə inşaatlıq qəlini
Kürçədər, ösfəndən qəndilər keçir,
Bulaqçı, qəndilər keçir, həm həm
Qızın qəndili, mənzərələrinə inşaatlıq qəlini

Zəkaya, qəndilər keçir, mənzərələrinə inşaatlıq qəlini
Kimsə qəndili, qəndili, qəndili
Aydın işlər, qəndili, qəndili
Zəhmətli, qəndili, qəndili
Xalqı qəndili, qəndili, qəndili

MƏMMƏD ARAZA

Mən səni görmüşəm, tunc yumruqların
Yerlərə, göylərə hökm eləyəndə,
Qarlı Ərzurumdan əngin Xəzəre
Can atan, hayqıran Araz axarı
Sənin ürəyindən yol isteyəndə!

Mən səni görmüşəm söz sərkərdəsi:
Alovlu, qüdrətli, cürətli, mətin.
Bu gün addımların bir azca ürkək,
Üfüqlər aşmağın bir azca çətin.

Dayanıb silirsən alın tərini.
Mən səni görmüşəm: od ciyərlərin,
Alov ciyərlərin tələb edəndə
Bütün yer üzünün küləklərini!

Dinləyib şerini piçildamışam:
Xalqımın sənətkar oğludur Araz.
Xalqımın yaralı bağırıdır Araz.

Cəsur oğullara qiymət verməkdə
Ah, xalqım deyəsən gecikir bir az.

Qınamaq olarmı? Bəlkə də olmaz.
Kimsə çörəyini daşdan çıxarıır,
Bizim odlar yurdun odun içindən.

Əkindən, biçindən ayrılmır başı.
Daş-dırnaqla yarır qayani, daşı.
Dəmirdən od alır, dənizdən işiq.
Traktor dizləri, kotan əlləri
Şumlayır çölləri ciyərinədək.

Səpir səhralara dən ətək-ətək.
Körpülər yaradır göyqurşağı tək.

Dağ çayından qüdrətli kəmərləri partladan
Neftin hər bir daması
Zavodlara sığmayan pambığın hər ələimi
Uğrunda döyüş gedir.
Zəhmət səngərindədir.

Orda, or Ənlik, kirşan yerinə
Orda, Maşın təkərlərindən qopan tozu, torpağı
Camalında hiss edən gəlinlərə fikir ver,
Bu Vətənin oduna yanmaq yarışındadır.
Xalq səngər başındadır.

Yeri qu Haqq-nahaq cəngində susmayanların,
Qəhrəman fikrini qismayanların
Bir oca Geciksə qiyməti, qınama... dərk et,
Get... Əlincə çayı yaxasına çıx:
Gurhagurla gələn çay daşlarından
Özünə ev tikir gəlir, bəy oğlan.

Əmək meydanından, iş meydanından,
Döyüş meydanından xeyli uzaqda
Hardasa dumanlı bir guşəcik var.
Ora kim yişir? Beş-üç gözü dar.
Birinci səngərdə vuruşanların
Hünər çələngini oğurlayanlar!

Darıxma, fikirləş, yanarkən nəfəs
Zəka hər yetəndən tac uma bilməz!
Özü yerin, göyün tacidarıdır.
Körpüdür, üstündən nəsillər keçir,
Bulaqdır, suyundan təşnələr içir,
Qışın qucağında ruh baharıdır.

Zəkaya, zəhmətə qiymət verməkdə
Kimsə gecikərsə, özün gecikmə:
Aydan işiq umur göy gecə yarı.
Zülmətdən işığa, dərədən dağa
Xalqı kim çıxarıır? Xalq oğulları!

Hər misran hədəfə sərrast dəyən ox,
Hünərdir işıqlı zirvələr aşmaq.
Həyatın mənası çələngmidir? Yox,
Gözəl yaşamaqdır, gözəl yaşamaq!

Öz ilhamın versin güc, qüdrət sənə,
Qələm, qılinc tutan əl sustalmasın.
Nə qəm, borclu qalsın qoy qismət sənə,
Təki cəmiyyətə borcun qalmasın!

1982

216

OCAĞIM

Hara getsəm, harda olsam, çəkər məni doğma ocaq.
Bir ocaq ki, daim onun – ağ əlilə alışacaq.

Orda, onun qədəmində qızılgüller qucaq-qucaq.
Orda, onun şöləsilə işıqlanıb hər bir bucaq.

Hara getsəm, harda olsam, çəkər məni doğma ocaq.
Zəngi basıb qışqıraram; – Gəl, birlikdə, uçaq-uçaq!

Yeri qucaq, göy qucaq, nə daşdındı, nə kərpicdən.
Eşqimdəndir bu od, ocaq.

Bir ocaq ki, daim onun – ağ əlilə alışacaq.
Əli iş-güclə uğraşsa, nəfəsilə alışacaq.

Ya ətrilə, hənirilə, ya səsilə alışacaq.

Hara getsəm, harda olsam, çəkər məni doğma ocaq.
Taleyi ağ, qucağı – bağ, şən gözləri bir cüt bulaq.
Bir ocaqçım yaşar orda.
Nə zamandır bu od-ocaq paytaxt olub ana yurda.

Cünki mənim baş ocaqçım yaşar orda.
Çalışar da uyuyar da, hara getsəm, harda olsam
Yarı canım qalır orda
Ana evim, ata evim, indi mənim eşq evimsən.
Qədim ulu kainatın, kökü sənsən. Köşk – evimsən!

Harda olsam... ürəyimə
Söylərəm ki, – tez ol, qaçaq. Qanadların varsa, uçaq.
Onun pak əlləri dəymış qapımızı bir də açaq!
Bizdən iti uça bilməz, nə bir qatar, nə bir uçaq...
Uçaq, teki onu qucaq, hənir, etir saçın bize.
Baş ocaqçı, doğma ocaq.
Çox gözəldir Leninqrad, əfsanədir İstanbul da, Ankara da.
Tab etmədim mən orada,
Yarı canım bütövləşdi, qanadlandı doğma yurda.

217

Hər gün yurda
Çünki mənim baş ocaqçım burda yaşar, burda, burda!..
Canım qurban doğma yurda!
Burda mənim ocaqçım var, ocaqçım var...
Çalışır da, uyuyur da, elə burda!
Ocaqçımı tapan gündən evim paytaxt olub yurda.

Türkan, 6 yanvar, 1982

Hər gün yurda
Zəngi ocaq - qurban - Qızı, hərəkət, növbə-nəsdi!

Yəli ocaq, yəli ocaq, en kənddən
Ezdiyənəyi nə de, ocaq
Bil ocaq id, qurban ocaq - işlər işlərə
Qılı-əti-qurban, işlər işlərə, işlər işlərə

Yəli ocaq, nəməni, işlər işlərə
Hər gün yurda
Təcili id, ocağı - gəl, zəngi ocaq, pi cüt puhad
Bir ocaqlıva, azərənər,
Nə xəməngə, pi qəcəd pərvəzə, qurban, nəməni

Çünki mənim piş ocaqları, azərənər
Çitizət nəzərənər, qurban, pərvəzə
Yəli ocaq, dərin ocaq

An eñim, aña eñim, hər gün yurda
Qərim nüziñənər, fərdi şəxsiyyət, Nəñiq - cəvərənər
Hər gün yurda
Söyləşən id, - işlər işlərə, qurban, vəzən ocaq
Onu bək səlli qəbuluş dəliliyən id qəzəbdə
Bisənən id, işlər işlərə, işlər işlərə, işlər işlərə
Üzəd, işlər işlər işlər, işlər işlər
Bəzəcəldə, qurban ocaq
Çox gələşənər, Lütfənər, qəməntər, təzələndə
Təzələndəmən ocaq
Yəli ocaq, pərvəzə, qurban, vəzən

MƏRDİLƏŞ, ÜRƏYİM

Şair qardaşım Şahmar Əkbərzadə üçün

Nədir bu təlatüm, bu haray-həşir,
Neçün mələyirsən, ürəyim mənim?
Quzu olmamalı, şir olmalı, şir.
Sənsən özüm mənim, özəyim mənim?!
Nesin mələyirsən, ürəyim mənim?!

Deyirlər bir yığın damarsan, ətsən,
Cismə qan paylayan gücsən, qüvvətsən.
Yox, mənim gözümüzə bəşəriyyətsən,
Sənsən kainatda hər şeyim mənim,
Bir azca kişi ol, ürəyim mənim!

Bir azca, bir azca mənə bənzə sən,
Müləyim, amansız, vüqarlı, mətin.
Əbədi yaşırsan, mənə bənzəsən.
Övladı olarsan min bir millətin.
Müləyim, amansız, vüqarlı, mətin.

Bir azca, bir azca mərdləş, kişi ol!
Döyüş amansızdır, yoxdur orta yol:
Ya cəsur olmalı, ya da ağciyər,
Ya mərd yaşamalı, ya da birtəhər.

Ya baş girləməli, ya baş olmalı!
Cahana arkadaş, qardaş olmalı!
Döyüş amansızdır, yoxdur orta yol,
Bir azca kişi ol, ürəyim, mərd ol!

Bir azca, bir azca mərd ola bilsən,
Hamı görəcək ki, mənə köməksən!..
Özünü ləpə yox, bir ümman bil sən,
Ləpəsən, dənizə çevriləcəksən!..
Axı sən ürəksən,

Xəlil Rzanın

Köksündə çırpınan nadir bir ürək.
Daşı ildirima, gülü gülsənə,
Qoru gur tonqala, heçi bir şeyə,
Döndərə biləcək qadir bir ürək!

Bu gün müdafiə, ölüm deməkdir,
Yalnız hücumda ol, yalnız irəli!..
Dəmir pəncən altda gəbərəcəkdir
Tor quran hörümçək, qan soran zəli!
Yalnız hücumda ol, yalnız irəli!

Bir azca, bir azca mənə bənzə sən,
Aramsız döyüşdür, gündəlik peşəm.
Bircə saniyəmi, özün söylə sən,
Haçan, haçan mərddən əsirgəmişəm?!
Solaxay şilləmi, dim-dik sözümüzü –
De hansı namərddən əsirgəmişəm?

Hansı ocaq qaldı, orda yanmayaq?
Hansı göy? Qoynunda qanadlanmayaq?
Hansı qandal qaldı, qırmamış olaq?
Hansı cəbhə qaldı, yarmamış olaq?!..

Bəs niyə ciyində dağlar var yenə?
Bəs niyə qolunda bağlar var yenə??
Bəs niyə ürəyi ağlar var yenə?
Haqqı tapdalanan xalqlar var yenə?

Sən bu döyüşlərin ön səfindəsən,
Məşəl ürəklərin tərəfindəsən!
Elə buna görə mərd olmalısan,
Daşdan, ildirimdan, oddan, qılıncdan
Kəsərli, sarsılmaz, sərt olmalısan.
Haqqın yox enməyə! Mərd olmalısan!

Bütün qorxaqların sarı alına,
Qəzəb güləmizi sıxmalıyıq biz!..
Bütün vuruşlardan öz qanımızın

Qızıl çələngilə çıxmalyıq biz!

Maskalanmışları, fərari ləri
Bütün daş sədləri yıxmalıyıq biz!

Nəfəsin çatmırsa, borc almalısan!
Mərdlərin alovlu od nəfəsindən!..
Güçün azalıbsa, güc almalısan –
Üstündə qılınclar baş-başa vermiş
Ulu Şeyx Səfinin məqbərəsindən!..

Mən səni elimdən buraxmayacam,
Ölsən də yenidən yaranmalısan!
Mən sənin dösüne gül taxmayacam,
Güllələr altında daranmalısan,
Ölsən də yenidən yaranmalısan!

Bəşər sənə dikib ümid gözünü,
Bütün əsrlərin başı üstəsən.
Mənə yox, cahana söylə sözünü,
Sən solmaz-saralmaz bir güldəstəsən!
Bütün əsrlərin başı üstəsən!

Mərdləş – Qardaş kimi, verək əl-ələ.
Bilsinlər dünyada bir belə can var.
Gülə, xəzələ yox, dönüb məşələ,
Daşkən, qaya ikən çevrilib lələ
Bir şair köksündə Azərbaycan var!
Bir şair qəlbinin şah damarında
Bütün asiman var, bütün cahan var!

“KİMSƏ TUTUB GƏLİR İŞİĞİMİZİ...”

Cəsur şairimiz Zülfüqar Şahsevənli üçün

– Kimsə tutub gəlir işığımız!
Nə gözəl, nə büssür bir misra dedin.

Sənin bu misranı bal kimi yedim,
Ay bizim dağurək sənətkarımız,
Hələ qında qalan Zülfüqarımız!

Saqqallı. Ucaboy. Vüqarlı. Mətin,
Qanımı qaynatdı misra qüdrətin.

– Kimsə tutub gəlir işığımız!
Misrada inama, ehtişama bax.

Külündür. Zərbilə dağ yarılacaq.
Qandal qırılacaq. Bəlkə bir ocaq
Araz yaxasında alovlanacaq.

Yüz dəfə, min dəfə görmüşəm onu,
Gecə nur bürüyüb sahil boyunu.

Araz yaxasında bir uca tonqal,
Sənin yaşın qədər qos-qoca tonqal.

Sənin qəlbin qədər up-uca tonqal,
Alovu narıncı, sarımtıl, göy, al...

Gecənin sıyrılmış qılıncı tonqal,
Bir ucu Azadlıq, bir ucu tonqal!

Odu ərşə dirək. Nəzər sal. Mat qal.
Buludlar üstündə alışan tonqal!

Aypara göylərin yadigarıdır,
Ulduzlar elə bil çinqilləridir.

Kim çatıb tonqalı? Bir göylər qızı!

– Kimsə tutub gəlir işığımız!

Kimsə mayak bilir çırağımızı,
Kimsə çiraq bilir varlığımızı.

Kimsə məşəl sanır ocağımızı,
Açmışıq dünyaya qucağımızı.

– Kimsə tutub gəlir işığımız!
Bələkdə südəmər usağımızı.

Alovu qırmızı... sarı, yaşıl, al,
Gecəni qovmağa çalışan tonqal!

Dağların ucunda, yol ayricində,
Bir kişi ovcunda alışan tonqal!

Yüz dəfə, min dəfə çırçıyıqmışan,
Bəzən üst-başını çırpıb yıqmışan.

Bəzən son kibriti əzizləmişən,
Yeldən gözləmişən... yeldən, çovğundan.

Çıxardıb qoynundan... ehtiyat ilə
Arxa çevirmişən tufana, yelə.

– Mütləq bu son kibrit yansın! – demisən,
Az qala üfüqün ətəyindəki
Sonuncu ulduzdan od istəmisen.

Qasırğa bağırır, tufan hayqırır!
Varlığın atəsi, odu çağırır!

Son kibrit sönsə də, özün yanmışan,
Özünü buludda tonqal sanmışan.

Tonqal nəfəsindən alışib yanıb,
Qeyzindən, hirsindən od alıb yanıb.

İşiq şurhagürlə axıb Arazda,
Nəhr aşıb-daşıb.

Çinqıllar çınlayıb ildirimləşib.
Çatlayan, partlayan qıgilcıma bax,
Yanır bəbeklərdə neçə min ocaq.

Göz qoyur tonqala o tay, bu tay da,
Qoşulur tonqala od tutan çay da.

Bax, biri o tayda, biri bu tayda –
Alışır tonqallar nəfəs-nəfəsə.
Sığmır heç bir bəndə, heç bir qəfəsə.

Göydə haray çəkir bir göylər qızı:
– Kimsə tutub gəlir işığımızı!

O işiq alışan varlığımızdır,
Günəşdə yellənən bayraqımızdır.

O işiq beşikdə qundağımızdır,
Dünyaya açılan quağımızdır.

Haray! İşıqların min kəndə düşsün,
Kərkükə, Təbrizə, Dərbəndə düşsün!

Zülmətlə deyişsin, döyüşün tonqal,
Zamanın rəngini dəyişsin tonqal!

Alovu sarımtıl, özü bir xəyal,
Gecənin hüsnündə qırmızı bir xal.

Tonqal Xətainin alına bənzər,
Tonqal işığına qərq olan Xəzər.

Döyür Aşqabadı, çəkir Bakını,
İstəyir atəşin, odun pakını.

Kimsə tutub gəlir işığımızı!
Tərk edə bilmərik ocağımızı.

Təmiz saxlayalım yarağımızı!
Sancaq al günəşə bayraqımızı.

Məşəl sanmalıyıq qundağımızı.
Çıraq bilməliyik uşağımızı.

– Kimsə tutub gəlir işığımızı!
Nə gözəl, nə bülür bir misra dedin.
Bal kimi yedim.

Saqqlılı. Ucaboy. Vüqarlı. Mətin,
Dağlarda yaşayan gizli qüvvətin.

Bir şair cismində aşkarlanması, –
Budur qardaşının nurlu siması.

O işiq özünsən, ey gəncliyimiz,
Nə səbrimiz qalmış, nə dincliymiz.

Ey Kurdən, Arazdan gür gəncliyimiz,
İşiq gəncliyimiz, nür gəncliyimiz.

Enməsin göylərdən o göylər qızı,
– Kimsə tutub gəlir işığımızı!

RƏSUL RZA HƏSRƏTİ

Bir möcüzə umuram:
Səhər evdə əyləşib şeir yazdığını çagda,
Haray çəkə telefon.

Qaldıranda dəstəyi
Şadlıqdan, iftixfordən üzüm alışib yana:

– Salam Rəsul müəllim!
Hara, bizim Salyana?

Aman nə gözəl səfər!
Yaman sevinəcəklər!

Bizim ünvanı deyim: Əli Bayram, 25.
Hüsü Haciya yandaş.

“Yandaş” sözü dad verə damığına ustadin.
– “Paralel” əvəzinə bu sözü yaxşı tapdın.

Maşın gələ bir azdan.
Öndə sürücü Fikrət, yanında Fikrət Qoca,
Mən ustadla yanaşı əyləşəm arxadaca.

Kimsə maşınla gedə, qanadlarla uçam mən,
Rəsul xəzinəsinə yavaş-yavaş açam mən.

Yollar boyu şairi əzbər deyəm özünə,
Hərdən baxam, göz qoyam nurlu təbəssümünə.

Xəzərmi, Göt gölmürdər uzun kirpikli gözlər?
Bir cüt gözdə yerləşə sonsuz mavi dənizlər.

Qızılı saçlarına təşbeh axtaram...
hanı?

Yada düşə Götçayın hansı obasında
Rza babanın bir vaxt vol sürdüyü xırmanı.

Bir həsrət var canımda...
Təndir başından gələ Anam unlu əlilə
sıxa şair əlini.

– Ay oğlumun ustadi, xoş gəlmisən bu evə...
Öpə Fikrət Qocanı, sürücü Fikrəti də:

– Şair balalarım, xoş gəlmisiniz?
Sizin hamınıza qurban olum mən.

Pəhləvan Tofiqimiz çirməyərək qolunu,
Qonağın qədəminə yixa qumral toğlunu.

Qərənfil bükümündən bala sığırçımadək
Hamı xoşbəxt, hamı şad.

Yavaş-yavaş qalxanqda daş pilləkəndən ustad,
Dünyada ən üca ev bizim evimiz ola.

Haray düşə Salyana,
Qucaq-qucaq qızılqül çıxa bağlardan yola.

– Rəsul Rzadır gələn!
Bu misilsiz xəbərdən
Bağrı yanıq çöllərə bulaq suyu süzüle.

Xəzər dös vura Kürə, Kür bir az Xəzərləşə.
Bənd üstünə bir çıxaq,
Yumruq boyda qəlbimdə dörd okean yerləşə

Bir Rəsul həsrəti qəlbimdən keçir,
Əcelin zülmündən yaman asiyam.
Kişi bir ustadin, qoca bir gəncin,
Bir şair mehrinin tamarzısıyam.

GÖLDİN

Sən incə çiçəklərdəki jaləm kimi gəldin,
Bir qan bahası bağçama laləm kimi gəldin.
Aldın da, apardın məni əflakə özünlə,
Endikdə, müqəddəs, yeni aləm kimi gəldin.
Doldum nəfəsindən saçılan rayihələrlə,
Getdikdə apardın fərəhi, qəm kimi gəldin.
Mən məstəm, əzizim, sənin eşqin ilə məstəm,
Sən içməmisən, bəs nə üçün dəm kimi gəldin?
“Bir qanlı gül ağızında və mey kasəsi əldə”,
Bir cənnət ikən, ömrə cəhənnəm kimi gəldin.
Bircə telinə gözlərimin nuru da qurban,
Eşqim, fərəhim, ah ilə naləm kimi gəldin.

Dünya bağlı qarlı, mən üzülmüş, qoca bağban,
Ruhunda qərənfil, mənə həmdəm kimi gəldin.
Qüdrət də, məhəbbət də, mətanət də özünsən,
Yığdırın dağınıq gülləri, bir cəm kimi, gəldin.
Verdin... alıb içdim meyi... könlüm dağa döndü
Dağdan tökülen nurlu şəlaləm kimi gəldin.
Aləmlərə bildir ki, Xəlil heç zaman ölməz,
Çün ovcuma əfsunlu piyaləm kimi gəldin.

19 fevral, 1983

MƏNİM MÜKAFATIM

Bu hərcmərc, basabas, ələk-vələk mühitdə
Bir-birinə qarışib ağciyər də, igid də.
Mən bu adı, bu ülvi, bu qatqarış mühitdə
Bir diqqət istədim ki, mərdə namərd gülməsin!

Hər hoqqabaz, hər dəli
Palçıqlı çəkməsini üstümüzə silməsin.
Mükafatmı istədim?
Bəlkə hörmət, ehtiram, izzət umdum özümə.

Bir diqqət istədim ki, tapdanmasın namus, ar.
Gəlib keçməsin başa boşqab dibi yalayan,
Yal ilə yallananlar.

Sürünənlər özünə tay bilməsin tərləni,
Yerdə iməkləyənlər dağ başına çıxanı!

Bir oxucum dedi ki, ağızımızın dadısan,
Mükafat istəmə, dost,
Sən özün xalqımızın canlı mükafatısan!

Göz yetirdim çiçəkli, çıraqban bir salona,
Göz yetirdim xalqımın sənət, söz qədri bilən
Yüz qızına, oğluna.

Dedim: qədirbilənlər qolumdur, qanadımdır.
Şeri, şairi sevən bu qaynar salon özü
Mənim mükafatımdır.

Bir macal istədim ki, qərbə, şərqə tanıdım
Arazın sağ-solunu.
Şair üçün qış günü yüz-yüz çiçəyi, gülü
Salofan arasında əzizləyen salonu!

Girəvə istədim ki, uçarkən Təbrizə mən
Heç kəs tuta bilməsin qanadımı, qolumu!
İldirim özü açsın qıffılanmış yolumu.

Mənim asimanımdan heç bir ulduz axmasın,
Gözləri görməyənlər
Heç çıraqban sətrimə zərrəbinlə baxmasın!

Gözəllik təşnəsiyəm,
Gözəllik – etiqadım, soyadımdır, adımdır.
Bu yolda qurban getmək mənim mükafatımdır.

1984

230

QRENADA, QRENADA!

Oyandım gecəvari.

Gördüm göy sipərinə odlu qılıncılar kimi
sancılmış ulduzları.

Od saçan, hiddet saçan ürəklərmi ulduzlar?
Heyrətindən

dünyaya geniş-geniş açılmış
bəbəklərmi ulduzlar?

Ulduz oyaq, mən oyaq, beynimdə ildirimlər...
Silkələmə dünyani, əl çək, qanlı qəsbkar!
Kiçik, uzaq adada sənin nə ölümün var?

Dünyaları tutsan da, sönmür quduz tamahının
Dislərindən qan daman vırtıcıdır istahın.

Od töküb suyun üstə, elin-obanın üstə,
Təyyarəylə, tank ilə gəlirsən dəstə-dəstə.

Bomba düşür gō
uşaq bağçalarına

Mermi düşür gör hara?
Gelin boğcalarına.

İşdən, gücdən ayırsan yaradəni, qurəni da,
Ürəklərdən fəryad qopur: QRENADA! QRENADA!

Qasırğalar karşısında sal qaya tek duran ada,
Balasının besiyini, sular üstə quran ada,

ORENADA

ORENADA

Rødd ol. fateh!

Əriyərsən ürəyimin qəzəbində, qürurunda,
Dəniz icrə qan gölünə çevriləməsin ORENAD

231

Bizim gəlin planetin yanağında xal kimidir,
Havasını nuş eləsən, görərsən ki, bal kimidir.

Qeyzi kimi girməz qına,
Dözməz yadlar tapdağına,

Qəzəb odu tutar suyu, qurunu da,
Öz bəxtinin bayraqıdır QRENADA!

Asiyadan, Avropadan qalxır hiddət, üsyan səsi:
– Tabut boyda raketlərə yer verməsin Yer kürəsi!

Cahan külə dönə bilər... yer verməsin, yol verməsin!
Yüzmərtəbə sarayların çürümüşdür bünövrəsi,
Qoy üzülsün biləyindən fatehlərin qan pəncəsi.

Fal açdırmaq fikrin olsa, nə qəhvəyə, nə karta bax,
Min qəsbkar gorbagora, başı batmış cəllada bax,

Arxayı ol, ey xalqların boğazına keçən caynaq:
Götürdüyüñ qanlı çanaq öz başında çatlayacaq!

İnanmasan, Reyxstaqa,
Hitlerizmin qəbrinə bax!

Qoca tarix çox görübdür millətləri qırani da,
Sizi nifrət divarına mixlayacaq QRENADA!

Tarix nəhəng addımlarla qanadlanır gələcəyə,
Maskalılar əbəs yerə bürünməsin büruncəyə.

Qəsbkarlar layiq ancaq üzündəki tüpürçəyə.
Qoşulsunlar insana yox, kor timsaha, hörümçəyə.

Əridəcək ol nəfəsim qarı, buzu, boranı da,
Batır, çıxır... üzür suda gül dəstəsi QRENADA!

Bu sərt, cəsur misraları mən yazıram Türkanımda,
Yaman gözə ox kimidir burda quru tikanım da.

Bu gün qəzəb vahəsidir Şirvanım da, Muğanım da,
Təndirdənmi, ya bağrımdan qopub gəlir səda, nida:
Gülzar olsun, raketlərə yurd olmasın QRENADA!

Türkan, 8 noyabr, 1983

KƏSƏ YOL

Mən sevirəm öz yolunu birnəfəsə gedənləri,
Baş mənzilə büdrəmədən, dümdüz, kəsə gedənləri.

Kimi şöhrət divanəsi,
Kimi sərvət divanəsi,
Kimi tüstü, duman içrə
Eyş işrət divanəsi.

Təbəssümələ göz qoyuram
Üzü qızıl,
İçi zülmət saraylara.
Çələng üstə boğuşmağa,
Vurçatdasın haraylara.

Məni əsla cəlb eləməz
Əbəs, hədər,
Gəldi-gedər
Dəbdəbələr, təntənələr.
Tamam başqa bir eşq üçün mən səfərbər!

Ürəyimdə dörd ümmənin nəbzi vurur.
Hər addımın qitələri birləşdirən bir ekvator.

Gah tüstüyə, gah alovə girə-girə
Aparıram amalımı iyirmidən iyirmi birə!

Əsrləri birləşdirən qüdrət mənəm, cürət mənəm,
Söz dəzgahı arxasında qol çırməyən bir vətənəm!

Qudurmasın acı ruzgar. Ruhum memar, qanım, qaynar.
Karvanımı saxlamağa deyin, kimin gücü çatar?
Vaxt – əlimdə zər qutusu,
Saniyəmi qızıl kimi xərcleyirəm.
Misraları sünbül kimi dəcləyirəm.

Xoşlamıram nişanına aşiq olan gədələri,
Xoşlayıram yolu kəsə gedənləri.

Qorxaqları, misginləri kəsə-kəsə gedənləri,
Beş ömürlük məsafləni birnəfəsə gedənləri!

Ocağı söndürüb kılıç qışsan.
Qanınazır pərvəndə dönsədən qışsan.
Qanınlar yanında gözən dönsədən qışsan.

Özün yəvəy - yəvəy pişiklərinin nəle ənənətərəfə
Oğuzluşu qışsan.

Pişiklərin nələ pişiklər? "Məm! Məm!" ityad edir.
Özün yəvəy - yəvəy pişiklərinin nəle ənənətərəfə
Vay o gün Xəlil İctəri.

Ölümündən hərbiyi "Xəlil"!
Hərbiyi qışsan.

O gün gəlib cətənəqə.
Yer yarışın, təpil yero.

Çəma yaza, yanaq ələna strəməz. Xəlil İctəri
Son mən! Gələnən qışsan.

Bəzən mənimmən möstəqil qışsan.

Hec kənən, qışsan.

Vəzifə, qışsan.

Qarşında bir zəmnən vəzifə, qışsan.

Mən qorxun, sər səcənli vəzifə, qışsan.

Vəzifə, qışsan.

Mən qorxun, Kəlli-qızı, İshən həq qışsan.

Uzun qışsan.

İşən qışsan.

İşən qışsan.

İşən qışsan.

İşən qışsan.

VAY O GÜNƏ!

Qarşında bir mərhələ var,
bir mərhələ – bir aşama.

Qorxuram o aşamadan.
Qorxuram o aşamadan aşım, batım.

Çünki çoxu aşib... batıb.
Qorxuram o aşamadan.

Mən qorxuram çələng alan və başını təhvıl verən
çələngliyə oxşamaqdan.

İllər boyu “Mən! Mən!” deyən,
Fəqət çələng alan kimi
Mənliyini təslim edən bir yazığa oxşamaqdan.

İllər boyu “Dilim！”, “Elim！”, “Yurdum” deyə
Haray çəkib hayqırardı,
Qandal qırar, səd yarardı.

– Qa! – elədi,
ağzına bir ət adılar. Susdu dərhal.

Nə yamandır bir medalın üzəvari şöləsinə
qurban gedə illər boyu car çəkdiyin məslək, amal,

susdu dərhal.
Vay o günə Xəlil Rza!

Vura qəza,
sənə qızıl medal yaza,

qışdan çıxıb qovuşasan gülli yaza,
ancaq lapdan damarında qəzəb susa, üsyan susa,

Vay o güne, Xəlil Rza!
Ölümündür o gün sənin,
Ölümündür həmin qəza, Xəlil Rza!

Kaş biləsen nə yamandır:
Çiyində saçaqlı epoletlərin,
Quzuya çevrilə qəlb adlı şirin.

Ocağı söndürüb külü eşəsən.
Qanmazlar gözündə dönəsən dağa,
Qananlar yanında gözdən düşəsən.

Qəhrəman deyələr adına sözdə,
Özün əfelləşib miskinləşəsən.

Pişiklərin səni pələng bılələr,
Özün yavaş-yavaş pişikləşəsən.

Vay o güne Xəlil Rza,
Ölümündü həmin qəza, Xəlil Rza!

O gün gəlib çatacqsa,
Yer yarısın, təpil yere,
Çıxma yaza, yamaq olma sıramıza, Xəlil Rza!

Sən məni qınama, ey dəmir ada,
Bəzən müsəlmani müslim görmüşəm.
Heç kəsə baş əyməz qəhrəmanı da
Vaxt olub, terifə təslim görmüşəm.

Qarşıda bir aşama var, qorxuram o aşamadan.
Mən qorxuram, zər saçaqlı tabut kimi
gəzənlərə oxşamaqdan.

Mən qorxuram, Xəlil Rza,
Uzaq olsun səndən qəza, Xəlil Rza!

İNSANLIQ HİMNI

Düşünməyə macalım yox, gecə-cündüz mən işdəyəm,
Su içində, od içində, buz içinde yürüşdəyəm.

Əlimdə bel. Şirimplara axan sumu, yoxsa qanım?
Mənim şəklim – su arxına əksi düşən kəhkəşanım.

Fabriklərdə dəzgahların çapqıçaklı – mənim haqqım,
Bircə budur, təsəllim ki, sağdır körpəm, anam, xalqım.

Çəkicimin zərbəsindən od sıçrayır gecələrə,
Dönür göydə parıl-parıl ulduzlara, qönçələrə.

Sağda taxıl xəzinəsi, solda pambıq çiraqbani,
Öndə qara qızıl nəhri, dalda çanlar – neft ümmani.
Bəs umduğum, gözlədiyim hanı, hanı?..

Gözlərimin işığını, ürəyimin şirəsini,
Bal yuxumu, var-yoxumu,
Hər şeyimi bəxş edirəm insanlığa,
Can qoyuram milyard tonu misqal-misqal yiğə-yığa.

Mən – Atlantam, mən – Tanrıyam, Qəlbim dolu, əlim boşdur.
Xoşbəxt olsun təki aləm... Mənə elə bu da xoşdur.

Raketlərə qanad verən öz əlimdi,
Bu dünyadan özülüyəm, dünya mənim özülümdü.

Səba mənim pak nəfəsim, ulduzlardan gəlir səsim,
Bəs nə üçün səadətim doğram-doğram, kəsim-kəsim?!

Kürəyimdə ter şırımı, daim əkin-biçindəyəm,
İldirimin, qasırğanın, leysanların içindəyəm.

Bəşəriyyət qarşısında əla verdim imtahanı,
Bəs o mənə vəd olunan üfüq hanı, hanı, hanı?!

1984

ŞÖHRƏT

Bu axşam deyəsən məlulsan bir az,
– Şöhrət yaxşı şeymiş! – piçildayırsan, –
Bayaq filankəsi yola salıblar,
Az qala gullərə qərq olub qatar.

Yəqin ki, o cür də qarşılanacaq,
Çıxacaq yoluna təzə “Volqa” lar.
ALqış salon-salon, gül qucaq-qucaq,
Onundur efirdə bütün dalğalar.

Sənin bu halına yazığım gelir,
Gülüm, mənasızdır inan bu xiffət.
Dürüst qazanıbsa, halalı olsun.
Ucuz qazanıbsa haramdı şöhrət.

Səni ər şöhrəti maraqlandırır,
Düşün, yaxşı düşün nə deməkdi ər.
Ər əger ərdirsə, onun gözünə
Nə şöhrət görünər, nə sərvət, nə zər.

Çoxları bu yoldan bezdi, usandı.
Mətin olmalıdır, hər şeydən mətin.
Çələngi hardansa çalmaq asandı,
Çələngi şorəflə daşimaq çətin!

Gülüm, ayırd elə tikani güldən.
Tarix əyriləri gec-tez tanır.
Özünə yalandan şöhrət düzəldən
Xalqın şöhrətini çapib talayır.

Dünən başına gül səpilənlərin
Vaxt olur, sabaha yolu bağlanır.
Çoxları şöhrətin kabab iyinə
Gəlib gördülər ki, ulaq dağlanır.

İşləyək, çalışaq səssiz, əzizim.
Qoy səssizlik özü tufan yaratsın.
Gel vuraq boynunu şöhrətimizin,
Təki amalımız şöhrətə çatsın.

Gün yox, əsrlərdir sənət meyarı.
Gündəlik zəhmətdir ömrün özülü.
Bütün şöhrətlərdən üstün dayanır
Şöhrətə bigane kişi dözümü!

Yerində dağ kimi dursa sənətkar
Yüksələr qəlbinin ucalığına.
Əsirlər, nəsillər əlində çələng
Gələr ayağına, baş əver ona!

Həyat nəyə bənzər?
Ağ şəlaləyə!
Cəmi bircə dəfə bar verən bağa.
Tələs mərd yaşayıb gözəl ölməyə,
Tələsmə söhrətə dustaq olmağa!

Bənd olma zahiri ad-sana, mülkə,
Dürlü nişanların yaraşığına.
Yetmiş cahangirin şöhrəti dəyməz
Mənim gözlərimin şer işığına.

Danmiram, yaxşıdır şöhrət çələngi,
Oğurluq deyilsə, saxta deyilsə.
Hətta lap əladır: kişi şöhrəti
Xalqın şöhrətinə çevrile bilsə.

Türkan, fevral, 1984

GÖZƏL YAŞAMAQDAN ƏL ÇƏKMƏK OLMAZ!

Balınc əvəzinə Yer kürəsinə
Başımın altınə qoyub yatırıram.
Məger yatırammı?
Beynim – cəhənnəm.
Yedinci qitəyəm, – od qıtəsiyəm.

Fikir qırıq-qırıq, söz tikə-tikə.
Ürəyim üsyankar bir müstəmləkə.
Yaxşı ki, çarpayım dəmirdən imiş,
Taxtadan olsaydı yanardi bəlkə.

Gələcək bir azdan üzü ağ səhər,
Qalxacaq ayağa nə qədər bəşər.
Hər kəs bir qapını açacaq yəqin:
Kimi ümid qapısını,
Kimi nicat qapısını,
Kimi həyat qapısını.

Bəs sən? Canım, gözüm, neyləyəcəksən?
Sən açmaq istəyən qapılar bağlı.
Gəzsən də hər yanı əli çırqlı,
Hamısı qıflı, qadaqlı, bağlı,

Toxunma, yandırar barmaqlarını,
Qalxar gürze başı, çəkilsə adın.
Gözel yaşamağın son ucu buymuş.
Gör neəə qapının özün qapadın.

Qapılar dalında hörmçək toru,
Taqsırkar qapımı? Düşün bir qədər.
Ən uca qəsr də düşər gözündən,
Dəvəndə dəstəyə natəmiz əllər.

Qapılar dalında bümbüz ürekler,
Yüz-yüz çinløyenlər, dəst-dəst sayanlar
Kekliyi ovlayan kərkəsdən betər
Kirli caynağını qanla yuyanlar.

Cəsur yaşamağı amalmı seçdin?
Bildinmi nə qədər cəfəsi varmış!
Cəsur yaşıyanın üzünü bəzən
Qapılar yer-yerdən qifillanarmış.

Bəlkə vaysınırsan? Peşmansan bəlkə?
Bəlkə yixır səni götürdüyüñ yük?
... Biri kor əjdaha xəzinə üstə,
Biri yolumuzda içiboş kötük.

Birinin ağızına sümük verilib,
Axtarır ən yağlı, təzə bir sümük,
Yepiekə qazandan ətlili bir sümük.

Qapılar dalında gör neçə sümsük,
Çoxu öz nefsindən bixəber, qafil.
Şöhrət sümüyünü gəmirən dönük
Sərvət sümüyünü sümürən səfil.

Hər şeyi anlaşan, duysan da yəqin,
Qeyzini saxlaya bilməyəcəksən
Hansı qapınısa, pəncərənişə
Qanlı yumruğunla, tunc təpiyinla
Qırıb darmadağın eləyəcəksən!

Duzlu pomidora, turş badımcana
Yeriklər hamilə qadınlar bəzən.
Sən bir az başqasan: daş qapıları
Dağıdan döyüşə yerikləyirsən.

Nə qəm, ümidlərin çox da kəm deyil
Baxma ki, yataqda tənhasan, təksən.
Ayağa qalxanda milyonlaşacaq –
Xalqınla, bəşərlə birləşəcəksən!

Uzaqda dan yeri yol gəlir hələ,
Sənin beynin – atəş, iradən almaz.
Üzünə yüz qapı qapansa belə,
Gözəl yaşamaqdan əl çəkmək olmaz!
Cəsur yaşamaqdan əl çəkmək olmaz!

Türkan, 17 iyun, 1984

MƏZAR KEŞİKÇİSİ

Müdirlə xalq arasında dəmir sədlər çökənlər var.
Diz qoyuban ədlil, haqqın boğazına çökənlər var.

Boyalanan, pudralanan, güzgülənən ey katibə,
Səni gördüm. Bir də görmək istəməzəm. Tövbə, tövbə!

İlk baxışda görən deyər al dodaqlı mələksənmiş,
Yox, bu qapı ağızindəca başımıza kələksənmiş.

Dedim: – görmək istəyirəm... yoxdu burda müdir! – dedin,
Hava udmaq əvəzinə yalan uddun, yalan yedin.

Çay dəmləyib apararkən ona gümüş bir sinidə,
Eşitmışdım ön qapının arasından səsini də.

Getdim, gəldim bir ayrı vaxt, hiddətim çox, hövsələm az,
– Bərk məşğuldur müdir! – dedin. – Olmaz bu gün.
Olmaz! Olmaz!

Cıxbı getdim. Yol üstündə zəng elədim avtomatdan,
– Olmaz! – deyən səsin gəldi on birinci uca qatdan.

Dəstək sənin öz əlində. Mən çarəsiz, sən də harin.
Bildim sıxır ağ dəstəyi manikürlü barmaqların.

Telefonlar dürlü-dürlü. Biri ölü, biri diri.
Səslər növ-növ acı, şirin...

Bildim səni çəkir yalnız yuxarıdan zəng edənlər,
Başqaları əbəs, hədər... qulağını dəng edənlər.

Ertəsi gün bir də kəsdim qapısını idarənin,
Müdir şama, ya axşama bu qapıdan çıxar yəqin.

Çox gözlədim, cəbrə dözdüm, özün gördün neçə saat,
Sən axırda gülümsədin, gec bildim, ey dadi-bidad.

Sən demə bu zatiqırıq dal qapıdan əkilibmiş,
Bu binadan bəlkə də çən, duman kimi çəkilibmiş.

Anladım ki, boş kabinet əslində bir gen məzarmış,
O, məzarın qapağını açsa bəlkə uduzarmış.

Katibə qız, inciməzsən, bu gün cümə axşamıdır.
Sənin böyük kədərini duya-duya, ana-ana,
Gəldim verim baş sağlığı bu məzəri qoruyana!

1985

GÜNƏŞƏ QANADLANAN TABUT

Azərbaycan teatr mədəniyyətinin
fədakar xadimi Mehdi Məmmədovun
parlaq xatirəsinə

Ağır bir tabutu götürdük yerdən,
Addımlar cərgəsi gör nə qədər sıx.
Tabutda yatanın böyüklüyündən
Elə bil güc aldıq, biz də ucaldıq.

Dərya bir ürəyə susayıb bəlkə
Qiş vaxtı köksündə bahar gülləri.
Tabutu yuxarı kimlər qaldırib?
Sevdiyi millətin güclü əlləri.

Doğma Bakısında matəm cəlalı,
Gözləri qapalı, idrakı oyaq.
Sanki çıynımızdan bir dağ qartalı
İndicə göylərə qanadlanacaq!

Yatır söz sərrafi, sənət memarı,
Fikir mədənində ən parlaq almaz.
Həyatı məşələ oxşayanları
Tələsmə, torpağa tez vermək olmaz!

Ürəyi dağ boyda möğrur sənətkar
Yüz payız bəhrəsi verən bahardı.
Fərhad külüngüylə qayalar yarar,
Külüngü susanda Hamlet olardı.

Beynində yüz sorğu: "Nə üçün", "Niyə?"
Ginayətlər növ-növ, canılər təzə...
Üsyankar beynini ram etsin deyə
Ağzını əlilə qapardı bəzən.

Əbəsmi yarandı Şekspir, Qorki?
Dağ boyda zəhmətlər getdimi hədər?
Dünya özü boyda dərdlər kələfi...
Ha vaxt açılacaq bəs bu dügümlər?

Nə qədər igidlər, nə qədər mərdlər...
Bəs hansı verəcək nicatı, hansı?
Qərbin renessansı azlıq edirsə,
Qoy gəlsin yardımına Şərq renessansı!

Cəbhəni yarmağa çatarmı gücü
Royalin, firçanın, şerin, Molbertin?
Yox, səngər səhnəyə sığdırmaq gerək
Bütün qüvvəsini bəşəriyyətin!

Cavid, ulu Cavid, özün kömək ol!
Agahmı iblisə bəşərin dərdi?
Ulu dahilərə üz tutan oğul
Bəzən sübhə qədər fikirləşərdi.

Alqışlar ayağa qaldırır zalı...
Onunsa qəlbində başqa bir arzu.
Yox... gərək səhnəmiz bütün xalqların,
Bütün tarixlərin aynası olsun.

Ucaboy, ağ üzlü, məğrur bahadır,
Günbəgün, anbaan boy atan alim!
İnanmaq olarmı tabutda yatır,
Nə qədər yatmış oyadan alim!

Bu gün dəndlərimiz canda cəhənnəm,
Adın üzə dəyən bir sərin mehdii.
Teatr adlanan ülvü məbədin
Özülü, sütunu, çıraqı – Mehdi!

“Ölvida” deməyə ürəyim gəlməz,
Canlısan həmişə, Mehdi müəllim.
Elə bil qaldırıb öz tabutunu
Aparır günəşə Mehdi müəllim!

1985

VAR OL, REDAKTOR ƏVƏZİ!

Çiyrinmişdim qəzətdən.
Dəymə-düşər şeirlər,
madmazel məqalələr,
yüngül-müngül təmsillər.

Bir çırtma da vurmayan tənqid adlanan tərif.
Cümələləri basan kif
bezdirmişdi lap məni.
Oxumadan gördüm bütöv bir səhifəni.

Bu gün baxdım.
İnan ki, inanmadım gözümə:
Qəzətin hər sətrindən şolə düşdü üzümə.

Burda şeirlər var ki, hər sətri bir şəlalə
Burda “sak”lara dair misilsiz bir məqalə!

Kim buraxıb qəzeti?
Çevirdim səhifəni, göz yetirdim lap sona,
Aşkar oldu sırr, aha!

İmzalayıb qəzeti baş redaktor əvəzi.
Ah, redaktor nə qədər görün şad edib bizi.

Gedib istirahətə, ya uzaq səyahətə.
Özü bilir qoy getsin istədiyi cənnətə.

Gör nə keçir könlümdən, canım-gözüm mühərrir!
Bu şəhərdən getməyin ən gözəl bir şeirdir.

Mən istərem gəzəsən on bir iqlimi bol-bol.
Övliyə Çələbi ol, Mark Polo, Kolumb ol!

Təki bir də qayıtma gözündə ölgün ziya
Sənsiz daha işiqli, cəsur redaksiyaya!

Türkan, 22 dekabr, 1985

QAYALAR ŞAHİD OLSUN!

Köksü, ciyni zirehli,
sərt, ucaboy, ağırbaş
Qayalar arasında gəzirəm yavaş-yavaş.
Başında od fikirlər,
əlimdə bir soyuq daş,
gəzirəm yavaş-yavaş.
Düşüncəmdə bir sual:
bizimkilərin sayı.
Dolaş, o tay, bu tayı.
Hesabla, gör neçədir
bizimkilərin sayı.
Ürəyimdə gülürəm
özüm öz sualıma.
“Get hələ xamisən hənuz”
Hələ uşaqsan, bala!
Öyünmək istəyirsən...
Millətin saniyla yox,
siqləti, qüdrətilə
fəxr eləmək gərəkdir.
Millət – milyon köksdə vahid ürək deməkdir!
Hesabla, gör çoxmudur
o sal qayalar kimi
söykənməli oğullar?!
Hesabla, gör nə qədər
Sözdə “Vətən!” söyləyən
Vətən dəyyusları var.
Qoparaq dargözləri,
Ataq ürəksizləri
Silək məsləksizləri
ölkənin ayağından,
görək nə qalır onda.
Rədd ol! – buqələmun tek
gündə yüz rəng alanlar!
Rədd ol! – hörümçək kimi
tor qurub qan soranlar!

Rədd ol! – yalnız kürsüdə
el dərdinə qalanlar.
Yalnız öz arvadının
yanında ər olanlar!
Bu günəş ölkəsində
bataqlıq yarananlar,
Təfəkkürü qoturlar!
“Baş” sayılın boşların
keçəl, küçəl müavini!
Qopardaq stolundan
müasir Maviyəni.
Bir santi şöhrət üçün
ləhləyib axşam-səhər,
Vəzifəsi üstündə
əsim-əsim əsənlər.
Rüşvətlə can bəsləyən,
pambıqla baş keşənlər,
Üstü bərli-bəzəkli,
Xalqının sinəsində
qansız xərçəng kimilər...
Hələ kül olmamışlar
onlar mənim odumdan.
Kürsüyə dartinirlar
Vətən, millət adından,
Partiya, xalq adından.
“...şəir... gəncliyə qayğı...”
Yağlı sözləri əzbər.
Ancaq imkani olsa
gəncliyi güllələyər.
Yırtılmamış maskası
hələ heç bir əsərdə!
Ayağı burda,
özü
on doqquzuncu əsrə
Budur sənin yurdlaşın!
Bunamı güvənib sən,

Gecə-gündüz odlanıb
 – Araz!
 – Təbriz! – deyirsən!
 Dəb düşdü bir arada
 “Azər”, “Azəri” sözü.
 Şadlandırmaq istədi
 guya qəzətlər bizi...
 Mən çırçıram bu sözü
 maskalanmış üzlərə.
 Mən nifrət bəsləyirəm
 çiçəyə də, gülə də –
 namərdərin əlində.
 Mən nifrət bəsləyirəm
 Hetta Aya, Günə də –
 onların mənzilində!
 Ey təmkinli qayalar!
 Səbrin böyükdür sənin.
 Bu vətənbaz hərzələr,
 İnsanvari gürzələr
 çiyində yükdür sənin.
 Səbrin böyükdür sənin.
 Sərt duruşlu qayalar!
 Sine dağları çarpaz,
 ağır başlı qayalar!
 Bu dünyaya gəldiyin
 On doqquz min ildə sən,
 Nə qədər goreşənlər
 və aslanlar görmüsən.
 Azərbaycan!
 Köksümdə arzuların Xəzəri!
 Mənim gözümün zəri,
 ürəyimin atəsi,
 Gecəm-gündüzüm, yuxum!
 Həyəcanım və qorxum!
 Məhəbbətim, nifrətim!
 Görünməz yarasından
 Araz uzunluğunda qan axsa da,

sarğısı açılmayan Vətənim!
 Azərbaycan! Od yurdı – gündoğanın gövhəri.
 Yüz min sözün içinde
 dilimizin əzbəri.
 Hələ atıb-tutacaq
 zaman bu kəlmələri,
 haman bu kəlmələrin
 vəznini bilmək üçün.
 Sözün də mərdlər kimi
 mükavimət gücü var.
 İşsiz-əməlsiz sözü
 Mehv edir qasırğalar,
 toz-torpağa döndərir.
 Qoşur əsən yellər,
 muzeylərə göndərir.
 Ərdəbilim, Təbrizim!
 Söylə, qara yelləri
 yara biləcəkmisən?
 Tufanlar qarşısında
 bu sal qayalar kimi
 dura biləcəkmisən?
 Deyirlər, səndə Tomris,
 səndə Babək əzmi var.
 Yetəcəkmi dadına
 uzaqdakı qartallar?
 Onların mərd ruhunu
 tarixin caynağından
 qapa biləcəkmisən?
 Milyon-milyon ürəyin
 vahidləşən nəbzini
 bükləməz biləyində
 tapa biləcəkmisən?

 Bu fikirlər içinde
 gedirəm yavaş-yavaş.
 Sanki ürəyimdədir
 ovcumda sıxdığım daş.

QURUR TÜRKÜSÜ

Kişi sıfətidir təvazökarlıq,
Yüz məsəl bilirsən bu barədə sən.
Lap qolu sinsə da ağac, başını
Daim yerə dikər bar gətirərkən.

Harınlıq, lovğalıq itə yaraşar,
Amma... bu məqamın bir əmması var.
Alçaqlar, cılızlar, cırlar yanında
Uca bilməlidir ucalığını.
Nəhrlər coşursa kişi qanında,
Çiyini daşıyırsa qüdrət dağını,
Uca bilməlidir ucalığını.

Açırsa əlleri min-min düyüünü,
Böyük bilməlidir böyüklüyüünü.
Mənim səbr kasam daşib tökülür,
Canım dəmirdəndi, qeyzim poladdan.
Baxışım – ildirim, qeyzim – Araz, Kür,
Əynimdə köynəyim alovdan, oddan
Qüdrət şəlaləsi, hiddət seliyəm,
Açıq bir döyüşün, tunc heykəliyəm.
Bütün cılızlara, bütün cirlara,
Zövqü cındırlara, qor-qoturlara,
Əqli milçək boyda qolu zorlara,
Eşidən karlara, baxan korlara.
Vəzifə başında gorbagorlara,
Balığı yad üçün tutan torlara,
Yada yal, doğmaya dərd olanlara,
Hərdən, təsadüfən mərd olanlara,
İşıqli yolumda sədd olanlara.
Fateh boşqabını yalayanlara,
Özgə boğazıyla ulayanlara.
İldirim sözümə qulp qoyanlara,
Alim qiyaflı bu nadanlara
Bir cümlə deyirəm:
Bu sadə cümlə

Onunçün qasırğa, mənim üçün meh,
Onunçün zəlzələ, mənim üçün – şəh.
Yol ver, addımlayan Xəlil Rzadır.
Köksüm – şir yuvası, arslan yatağı.
Heyatım, amalım sənlə təzaddır,
Balaqdan yapışan pişik dırnağı

Sənətkar oğluyam bəşəriyyətin,
Zülmət dərk edərmi yanar çrağı?
Ariflər yanında quzu kimiyəm,
Nadanlar yanında Savalan dağı.

Rədd ol, Nəsimidir qarşidan gələn,
Füzuli rübabı, Sabir səsiyəm.
Bütün dahləri yiğ kənara qoy,
Bütün dahlərin birləşməsiyəm.

Təbliğat maşını min-min olsa da,
Mənim gözlərimi bağlamaq olmaz.
Misra – rels üstündə bir qatarəm ki,
Məni çovğun ilə saxlamaq olmaz!

Ölsəm, məzarıma yanaşma rədd ol,
Öləndən sonra da sağam, diriyəm.
Bir ana bətnində həle yol gələn
Zəkalar beynində bir dan yeriyəm.

Sən pişik olsaydın, et verədim, et,
Pişikdən qorxaqsan, itdən şerəfsiz.
Siz mənim dövrümüzə yaşamırsınız.
Siz mənim dövrəmdə hərlənirsiniz.

Özgə məktubunu oxumaq üçün
Poçta soxulanlar, zərf iyəleyənlər,
Qəhrəman cildinə girən ağciyər,
Kostyumu həmişə ütülü əntər!

Rədd ol, sənin yerin dəlmə-deşikdir,
Qalx, Xəlil Rzadır qarşidan gələn.
Həle diri ikən gəbərən gəda,
Bütün əsrlərin övladıyam mən!

PLANETƏ OXŞAYANLAR

Sən yatırsan səkkiz saat, doqquz saat.
Mən yatıram dördcə saat, beşcə saat.

Oyanarkən sən narahat, mənsə rahat.
Mənim yuxum şəkər, nabat.
Neçin belə sən narahat?

Cək başına yorğanını sən istəsən təzədən yat.
Dördcə saat şirin yuxu mənim üçün böyük sovqat.
Lap mükafat.

Dördcə saat yuxuda mən
Sənin ipək əllərinlə, sənin mələk əllərinlə

Sırıqlanmış, siğallanmış o ağappaq qar döşəkdən
Nəfəs-nəfəs güc alıram.

Saçlarının ətri gələn ağ balışı
Başım altda dağ sanıram.

Sanki yumşaq yataqda yox, ekvatorun üstündəyəm.
Ayaqlarım Himalayda, əlim dəyir Alp dağına!

Bütün günü çarpışan can
Dördcə saat müddətində dinc uyuyan bir quzudur.
Tül arasında zəif çırraq bəlkə bir dan ulduzudur.

Canım, gözüm! Bəlkə heç xəbərin yoxdur.
Dörd saatın hər ləhzəsi mənim üçün bal yuxudur.

Hər saatda gör nə qədər dəqiqəm var,
Dəqiqəmdə, saniyəmdə milyon-milyon qırıntılarım!

Gör neçə min vaxt vahidi qüvvət verir dizlərimə,
Dolur şirin yuxu kimi gözlərimə.

Biz bəlkə də xəbərsizlik gücümüzdən,
Biz bəlkə də bilmirik ki, ürək hansı möcüzədir!

Beyin hansı möcüzədir!
Yuxu hansı möcüzədir!

Elbrusu qaldırmağa gücü çatar bu əllərin.
Qaf dağını yırtıb keçər bu ayaqlar!

Heç görəsen bilirikmi bizdə hansı xəzinə var!
Beynimizdə işsiz qalan hansı qatdır, neçə qatdır?
Beyin – mikrokainatdır.

Biz yatırıq... bəlkə bu dəm oyaq qalır qanımızda
Neçə usta, neçə memar!

Canım, gözüm! Tez oyansam, nə sınırlan, nə qəm elə.
Bəlkə mənim hər saatim bərabərdir aya, ilə

Mən dəmlərin salxımını sıxa-sıxa yaşayıram,
Məçamları illər kimi yiğə-yığa yaşayıram.

Bir fikir ver... heç yatırımi şəlalələr, ya ümmanlar?
Dağlar... bağlar... ya ormanlar?!

Bu dünyada kim bəxtəver, kim bəxtiyar?
Bəlkə sənə, mənə hayan
Gecələr də dayanmayan... planetə oxşayanlar!

HEÇ BİR KƏSİN XƏBƏRİ YOX...

Heç bir kəsin xəbəri yox necə xoşbəxt yaşayıram,
Türkanımda, bağımdakı ağaclarla oxşayıram:
Gül açıram yavaş-yavaş, bar verirəm aram-aram,
Gecə-gündüz dörd tərəfə ətir, meyve dasıyıram.

Əllərimdə bəzən qələm, bəzən balta, bəzən külüng.
İradəmlə sal qayalar dağım-dağım, bölük-bölük.
Kürəyimdə tər şırımı, andım büllur, eşqim böyük.
Büdrəmədən yol gedirəm, hər ciynimdə dağ boyda yük.

Heç bir kəsin xəbəri yox necə dürüst yaşayıram.
Pasi, çəngi şüurlardan, beyinlərdən qaşıyıram.
Rəncim – dərya, uğurlarım damçı-damçı, qram-qram.
Bəs hardandır, das da yesəm, ağızmdakı bu dad, bu tam?

Kar eşidir, kor da görür necə kamil yaşayıram,
Yaram gərək bu dağları, yoram gərək əsri yoram.
Bal dadacaq ağ şaniyam, yetişməyib hələ qoram.
Yanar qumda, al günəsdə ballanıram aram-aram.

Tər alnimdan, kirpiyimdən düşür bəzən gilə-gilə.
Diqqət yetir su verdiyim, can verdiyim qızılgüle.
Baxır körpə qöncələrim gözlərimə gülə-gülə,
Kənarında alaq, cayır soluxcayırlı öle-öle.

Gah alnımı, gah çynimi silə-silə yaşayıram.
Nanələrin, reyhanların nəfəsilə yaşayıram.
Varlığımın susdurulmaz nəğməsilə yaşayıram,
Hər qırpmı döndərirəm aya, ilə... yaşayıram.

Parçalanmış gülöysə nar, sənə bənzər ürəyim var.
Mən gəzəri bir baharam, mən köçəri bir laləzar.
Fərqi yoxdur, fələk məni harda yazar, harda pozar.
Verməlivəm, can səhdimi tələb edir, bu gül, gülzər.

Xəlil Rza bu cahanda bahar kimi sağ, əbədi.
Döyüslərdə poladlaşış. Nə körpədi, nə bəbədi.
Onu gəzsən, Türkana gəl, ey bu yolun nabələdi,
Türkən onun ilk məbədi, Türkən onun son məbədi

TÜRK SÖZÜNDƏN QORXAN GƏDA

Qəribədir şakərin:
Türk sözünü eşitcək dərhal omba durursan.
Bacarsan, həmin sözün düz gözündən vurursan.

Qardaşım oğlu – Türkel,
Doğma kendim də – Türkan.
Şerimdə görsən, dərhal pozub qaralayırsan.

Ya Mərdəkan yazırsan,
Ya Şüvəlan yazırsan, təki Türkən olmasın.

Dodaqaltı mirtdanıb, söylənib xısın-xısın
Bəzən aşkar deyirsən:
– Qardaş, “Türkan” olmasın.

Yox, “qardaş” sözünü sən götür geri, ey gəda!
Sözdən qorxan hərifdən qardaş olmaz dünyada
nə yaxına, nə yada.

Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən:
Oddan, sudan, dənizdən, ilandan qorxan da var.
Həyuladən, teyfdən, xorfdən qorxan da var.

Ancaq sözdən qorxanı dünyada görən hanı?
– Yox, bu adı söz deyil. Türk sözüdür, ay canım!

Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!
Otuz yeddinci ilin lap dibinin xıltısan.

Sən neçənci ildənsən?
Qırxıncıdan?
nə fərqi?

Hələ heç doğulmamış qorxuludur qorxaqlar.
Bütün cinayətlərdə qorxağın barmağı var.

Sənin kimilərini süpürməsək cahandan.
İnan, bir də qayıdar bəlkə o qırğın, o qan.

Sənə xıtab etməyi ar bilsəm də özümə,
Gerek davam eləyim başladığım sözüme.
Dinlə: hər halda səndən beş-altı yaş böyüyəm.
Ərzin ən böyük çayı Nilə bənzəyən Türkəm.

Azərbaycan Türküyəm, bu soyun şah budağı,
Neçə-neçə eranın köksümdədir qaynağı.

Ərzin buz laylarını əridən qüdrət mənəm.
Daş dövrünü yaşıyan tunc
Dəmir dövründə polad əridən hikmət mənəm.

Avropanı oyatdı Atillanın qılinci
O qılinci Füzuli qələminə çevirən
Cüret, ləyaqət mənəm.

Raketlərin anası arabanı kəşf edən,
Nə qədər uluslara: yunanlara, ruslara,

Tunquslara, lehlərə, almanlara, çexlərə
Min-min sözü bəxş edən bəşər atası Türkəm!
Qulaq as ey əqli kəm:
Məndən başlanır tarix.
Tarix qədər qocaman, tarix qədər müdrikəm.

Türkəm, neçə millətə öz qanımı vermişəm.
Dənizlər bətnimdədir, ümmanımı vermişəm.

Get dolan Kamçatkani, Alyaskaya gedib çat.
Amerikaya kəmənd at, orda rişəm var mənim.
Dillərini araşdır,
Öz doğmaca balamdır qədim hindular mənim.

Mən cığır yox, tarixin kəhkəşan tək yoluyam.
Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.

Şerin, elmin, rübabın ilk bahar nəsimiyəm.
Türküstanda Fəraqı, İraqda Nəsimiyəm.

Bir qanadım Nəvai, o biri Yunis Əmrə.
Öyrən, hansı məqamda endim səmadan yerə.

Neçə millətin saçı əllərimlə darandı.
İohan, İvan sözləri

Bizim "Xan" dan yarandı.

Uluq – Oleq qardaşdır, bəs Uğur – İqor necə?
Bunlar nə tapmacadarı, nə ovsun, nə bilməcə.

Volqa – İrtış, Yenisey, Qızılırmaq – qollarım.
Ərzin şah damarıdır mənim döyüş yollarım.
Yox, biganə qalmadım nə xeyrə, nə şərə.
Mən "Çelovek" sözünü bəxş elədim bəşərə.

Sınırlanma boş yerə,
Türkə qarşı tuşlanmış casuslar görmüşəm mən.
Bulanlıqkən durulmuş.
Öyrənərkən ayrılib özü Türkə vurulmuş.

Türkəm.
Bircə həyatım yetmiş dəniz yelkənim
Sən get anandan öyrən kimdən qazanmış səni.

1986

NİZAMI GƏNCƏVİ, ƏFV ELƏ MƏNİ...

Üstündə şəmalar yanmışdır
Qızılıq susduğundan yeyir kəklik döşünü,
Ova çıxan şahların ali üstə əyləşir.
Bülbül susmadığından tikan desir köksünü,
Gül-qoñça həsratılı qan-yaş tökür, əllaşır.

Nizami

"Sirlər xəzinəsi" ni tərcümə məqamında,
Gəlib bura çatarkən qələmimi saxladım.
Dahilərlə deyişmək bir az ağır olsa da,
Əfv et məni, ey böyük müəllimim, ustadım!

Mənə nə kəklik döşü, nə tərlan olmaq gərək.
Nə də ovçu şahların əli üstə əyləşmək.
Alçaqlığı görəndə susmaq ən böyük əzab,
Gözəlliyi görəndə susmaq ürəkdə göynək.

Nə yaxşı ki, heç zaman nifrətimi qısmadım.
Məhəbbətim coşanda çaylar kimi çağladım.
Gürzə xislətlilərin qarşısında susmadım,
Qoymadım ləkələnsin nə soyadım, nə adım.

Qoy susanlar qazansın şöhrət, sərvət simü-zər.
Bambaşqadır könlükün intizamı, nizami.
Alçaqlığı görəndə susa bilsəydi əgər,
Nə "Xəmsə" yaranardı, nə də dahi Nizami.

1986

Şəhərinə XALQ QÜDRƏTİ

Türkistanda Fazıl

Üzündə busədən, ey gül, iki nişan yeri var:
Birində qırmızılıqdır, birində qan yeri var.

Əlağa Vahid

Natəvan klubunda qoyulmuşdu tabutu,
Gül altında boğulub batıb ölmüşdü ölüm.
Qapalı gözlərində hələ də eşqin odu,
Qırışmış sıfətində yorğun, solğun təbəssüm.

Tabut qaldırılarda ləngərləndi imarət,
Qalxdı, irəlilədi kişi ciyinlərində.
Xaqani, 25-ə sığışmadı şəhər, kənd,
Cənəzə gültac oldu izdiham qənşərində.

Harda dəfn olunacaq? Rəsmi bir göstəriş yox,
Nə zəng eləmişdilər, nə izn istəmişdilər.
Ər ciyinlər, tunc əllər sükut edən qılınc, ox.
Alovu çəpərləyən kirpiklər bəlkə xəncər.

Orda basdırılacaq – Üzeyir yatan yerdə,
Orda basdırılacaq – Cabbarlıyla yanaşı.
“Ərrəhman” sədaları yayılır pərdə-pərdə,
Ağ buluda toxunur ağsaqqalların başı.

Şaxiyır yay günəşi, od tökür başımızdan,
Səkilərin az qala əriyib axır qırı.
Kirpikləri yandıran tər axır qaşımızdan,
“Orda basdırılacaq!” – ürəkdə qan hayqırır.

Mən unuda bilmirəm o günkü xalq əzmini,
Birişə bel gətirdi, biri məzarı qazdı.
Biri düzdü, oxşadı çiçəkler sərgisini,
Biri mərmər gətirdi, üstünü zərlə yazdı.

Kimsə aypara çəkdi gözünün işığıyla,
Ayparanın içində kimsə ulduza döndü.

Üstündə şamlar yanın qəbrin yaraşıyıyla
Canlanan küknar, söyüd xeyli uca göründü.

Mən həmən gün inandım qüdrətinə xalqımın,
Xalq – qasırğa. Önündə çör-çöp dayana bilməz.
Heyran qaldım yenilməz vəhdətinə xalqımın,
Əhkamları kül eylər bu ehtiras, bu nəfəs.

Xalq – qasırğa. Önündə heç nə dayana bilməz.
Hökumət də özüdür, partiya da, dövlət də.
İçəridən nurlusa, baş heç kəsə əyilməz.
Ümmanlardan ləngərli qeyret yaşar fitrətdə.

Basdırıldı ordaca – Üzeyir yatan yerde.
Basdırıldı ordaca – Cabbarlıyla yanaşı.
“Ərrəhman” sədaları hələ də pərdə-pərdə,
Hələ də göylərdədir ağsaqqalların başı.

Sənətkarın məzarı – bəlkə bahar gülzarı,
Üstündəki mərmər də ağ güldəstə kimidir.
Qəbrin xoncasındaki barmaq boyda şamları
El nəfəsi yandırır, səmum söndürə bilmir.

1986

BEL VƏ QƏLƏM

Bir-birinə vermir aman... əlimdədir bel, ya qələm.
Bel deyir ki, yoldaş qələm, sən tələsmə, mən əzələm.

Adım beldir... mən aləmin bel sütunu, məhvəriyəm.
Daşdan çörek çıxardanın iradəsi, hünəriyəm.

Bel vuranlar bu dünyanın bar, bərəkət xəzinəsi.
Çalışdıqca möhkəmlənir kürəyinin əzələsi.

Dön bir bizim gülşənə bax...
Şeh yarpaqda sırga-sırga.
Abad bağa bata bilmir nə kor səmum, nə qasırğa.

Dayanmışam keşiyində, qoruyuram gülüstəni.
Qələm sınsa, məni tanı... al qələmə bu dastanı.

Qələm deyir: – Baş aparma, vaxt ver, mən də bir iş görüm.
Sən görən iş gəldi-gedər...
bambaşqadır mənim ömrüm.

Şahidimdir sübhə qədər yanın çıraq, ya qırıq şam:
“Odesseya”, “İliada”, “Hophopnamə” yaratmışam.

Mən Füzuli “Divan”ıyam, mən bambaşqa bir ehtişam,
Neçə-neçə Ermitajı, Luvru özüm yaratmışam.

Bu gün əzmi dağlar yaran bir şairin əlindəyəm,
Sən macal ver mənə bir az, ey ömrü kəm, ey bəxti kəm!

Qələm beli, bel qələmi sıxışdırır, itələyir.
Bir-birinə vermir aman... torpaq beli itiləyir..

Torpaq beli itilərkən qələm gəndən mələlə baxır,
Lapdan şair gözlərində od parlayır, şimşek çaxır.

İlham qana hökm edəndə itileyir qələm beli.
Masam dönür şah taxtına, üstələyir qələm beli.
– Əyləş! – deyir – Əylən deyir –
ey bəxti kəm, ey ömrü kəm!
Mən adice bir qələm yox, Xəlil Rza qələmiyəm.
Gözsüzlerin gözü mənəm, dilsizlərin sözü mənəm.
Bu kainat qarşısında bir xalqın ağ üzü mənəm.

Damğalayıb rədd edirəm içəridən zəlilləri,
Qopardıram qanımızı içən melun zəliləri.
Şikəstləri, əlləri Loğman olub sağaldıram,
Yandırıram bu qəsrə söndürülən qəndilləri.

Mən bilirəm, sən torpağı öldürənsən, dirildənsən.
Bəzən gülşən yaradırsan yarımlıdə, bir ildə sən.

Bel ağızı – Ay, parıltısı Ay yanında gümüş hale,
Ancaq bircə həqiqəti dərin-dərin sən dərk elə:

Qələm əhli mərd olmasa, bel tutanlar batar, ölü.
Bel vuranlar gör nə qədər... azı məğrur, çoxu kölə.

Belə deyir qələmle bel. Tər alınmadan axır sel-sel.
Mənim qoşa qanadımdır qələmle bel, bilir bu el.

HEÇ OLMASA BİRCƏ NƏFƏR...

Sən həm nadan, həm arif...
mənim haqqım yox buna.
Sən həm güclü, həm zəif...
mənim haqqım yox buna.
Mərd də sən, namərd də sən,
mənim haqqım yox buna.
Bəzən kəmfürsət də sən,
mənim haqqım yox buna!
İstəyən çox, gedən çox,
amma Məcnun, Leyli yox.
Bu qədər kəm içinde
Heç olmasa bircə mərd de, yumruq sıxmasınmı?
Yüz nakişi içindən
Heç olmasa toxumluq bir kişi çıxmasınmı?
Sən bir azca zavallı,
mənim haqqım yox buna.
Sən nişanlı, medallı,
mənim haqqım yox buna.
Mən arat şum içinde sağlam saribuğdayam,
Köhnə dəyirmando sən çoxdan dönmüsən una.
Sənin başın keçibdir özgələr qoltuğuna,
Mənim haqqım yox buna.
Dünyada heç bir kəsin gücü çatmayan gücəm.
Heç bir xıltı olmayan büllur dərdəm, sevincəm.
Dərdlər, qəmlər üstündə pak-pakizə məşələm,
Ulduzlara nur verir gecə zülmətdə şöləm.
Yadındamı, çağırıldım, bayramıma gəlmədin.
Qorxdunmu kölgə düşə şöhrətinə, şanına?
Sol döşündə parlayan səadət nişanına?

Gəlsəydin, ucalardin.

İndi gözlərində çən, məni görsən, dönürsən.
Sol səkiyə keçirsən, ya sağda gizlənirsən.

Səni dağ bilirdilər, quyuda hirsənirsən.
Hələ ki, ölməmisən, məndən örnək götür sən.

Yoxsa duman içində əriyərsən, itərsən.
Özün kəm, övladın kəm, öyrət bari nəvənə:
Çağdaş Azərbaycanda Xəlil Rza ömrü var –
neçə nəslə nümunə!

1986

GƏNCLİK MƏNDƏN GÜCLÜDÜR

Söykənib o tayda ulu bir dağa,
Hönkürüb ağlamaq istəyirəm mən.

Rüstəm Behrudi

Oxudum kitabını bir az dalğın, mükəddər.
Aldı məni qoynuna düşüncələr, fikirlər.

Oxudum kitabını... sordum: kimlər güclüdür?
Dedim: böyük məslekklər, böyük qəmlər güclüdür.

Dərdindən şüa kimi yapışanlar güclüdür,
Alpinist kəməndilə dağ aşanlar güclüdür.

Vətəni özü boyda, özünü Vətən boyda
Görmək üçün döyüşən, çarpişanlar güclüdür.

Oxudum... misraların qanlı Araz, qanlı Kür...
Bir söz çıxdı dilimdən: Rüstəm məndən güclüdür.

Döyüşdədir dişləri paslı zəncirlər qırır.
Həmnəfəs dənizlərin cigərilə hayqırır:

– Qüdrət, qeyrət vaxtıdır! Nə yatmaq, nə ummaq,
Böyük düşmənə qarşı böyük qüvvəti qoymaq!

Əlifbanı təzələ! Qəlbi, beyni təzələ!
Nə eləsən, tez elə!

Haray, bir yardım gərək köhnə, yeni eradan.
Günəşə dırşəklənən kurqanları yaradan,

Şərqdən Qərbə atılan arslanları yaradan
Köhnə, yeni eradan.

Mən 53 yaşında, dostum 30 yaşında.
Dostum məndən güclüdür.

Zal oğluna bənzəyən
Rüstəm məndən güclüdür.

Vətən boy ata bilməz bağında nur olmasa,
Çocuqları səfərbər,

Qocaları peyğəmbər,
Gəncləri ahilindən bir az cəsur olmasa.

Haray, ey bəşəriyyət, nə yatmaq, nə uyumaq!
Böyük düşmənə qarşı böyük qüvvəti qoymaq!

Haray! Bir yardım görək
Quyuların dibində uğuldayan odlardan.

Orhon, Yenisey kimi, Kaşgarlı Mahmud kimi
Ən müqəddəs adlardan!

Dənizdən-dənizlərə
Çapıb gedən atlardan!

“Avesta” kitabında öküz dərilərinə
Həkk olunmuş qatlardan!

Oxudum... misraların qana batmış inci, dür.
Söylədim: nə yaxşı ki, Rüstəm məndən güclüdür.

Nə yaxşı ki, gənclik gəlir, məndən qəvi, məndən cəsur.
Qarşısında tufan susur, çovğun susur.

Məndən çevik, məndən məğrur gənclik gəlir.
Silkələyir planeti, yerdən, göydən incik gəlir.

Gənclik gəlir... qaça bilməz, girsin yero qoy ağıciyər.
Qeyzimizin dar ağacı çoxdan hazır.

Qoy özünü gəlib assin
Bu torpağı biganələr.

Damarından qan yerinə sarı zərdab, lil axanlar.
Meydan boyda saraylarda əsnəyənlər, darıxanlar.

İlk baharam. **Bəxtiyaram.**

Varlığımı təpər, qüdrət, əsəbimə dinclik gəlir.
Nə yaxşı ki, məndən qat-qat gəsur, məğrur gənclik gəlir!

Türkan, 3 novabr. 1986

GÖZÜN AYDIN SEYXZADƏ!

*“Məqsud Şeyxzadənin poeziyası
və Azərbaycan – özbək əbədi
əlaqələrinin aktual problemləri”*
əsərinin müdafiəsində düşüncələr

Gözün aydın, Şeyxzadə, bayramındır bu gün sənin
Akademi... elmi şura... bu toy sənin, düğün sənin.

Ağ divarda iri şəklin... divardan da keçən nurun,
İri gözlük arxasında qəmli gözlər bir az yorğun.

Sal qaya tək ciyinlərin əzəmətli, hündür, uca
Qayıtmışan Bakımıza qartal kimi uça-uça.

Sən getmişdin bu diyardan sisqa, sütlü bir gənc ikən.
Yerdən göyə boy atmışan, qayıtmışan mətin, möhkəm.

Gözün aydın, Şeyxzadə, bayramındır bu gün sənin,
Gül qomları dalğa-dalğa... bu toy sənin, düğün sənin.

Sən anmisan bu günləri yəqin yaxşı, yaman gündə
Tək adamlıq kamerada başına su damarkən də.

Güldəstələr bükülmüşdür ürəklərin pərdəsinə.
Elmi şura müntəzirdir səs verməyə sənə, mənə.

Opponentler üzü nurlu... kürsüdədir odur biri.
Səni sixan zəncirləri parçalayır elmin sıri.

Gözün aydın, Şeyxzadə, maneələr sökülmüşdür.
Cıqataydan Ağdaşacan yoluna gül tökülmüşdür.

Sən Bakıya sığışmadın... Sən Bakıda bir az kövrek,
Sən Daşkənddə daşdan çıxdın
ağappaq bir pərvanə tək.

Nəzər yetir bu salonun hər gəncinə, qocasına.
Özbəkistan qanadlanıb Azərbaycan dünyasına.

Uçub gəlmış doğmaların, əzizlərin, qardaşların.
Elmi, şeri təmsil edən təndaşların, yoldaşların.

Sən bir polad körpüsənmiş Bakı-Daşkənd arasında.
Sən işıqsan, sən fərəhsən gözümüzün qarasında.

Sanıram ki, ön cərgədə əyləşibdir müdrik, ciddi
Qılıncını qına qoymuş Cəlaləddin Mənquberdi.

Ram edərək ağrısını, ulduzların arasından
Uluğbəy də gəlib bura, qan axsa da yarasından.

Ağ çalmalı Əlişir də dağlar aşa-aşa gəlib,
Saqqalından işiq daman Füzüliyə qoşa gəlib.

Gözün aydın, Şeyxzadə, halalındır bu tentənə,
Sən qaynayıb qarışmisan cahan boyda bir Vətənə.

Ya günəşdir, ya da Xəzər əlimdəki qızıl badə,
Masabəyi sən özünsən, gözün aydın, Şeyxzadə!

1987

KİŞİLƏRƏ ARXALANAQ!

Yalnız kişilərə arxalanmalı!
O kişi rütbəsiz, yoxsul olsa da.
Yalnız həqiqəti dayaq sanmalı,
Həqiqət meydanda yalqız qalsa da.

Yalnız məhəbbətlə işıqlanmış
Öpüb göz üstünə qoya bilərsən.
Haqq üçün döyüsdə bağlı yanmış
Yanında yoldaş yox, dünya bilərsən.

Çox olan haqsızə arxalanmaqdən
Az olan haqlıya güvənmək üstün.
Vermə, div olsa da, aqsızlara can,
Vermə, lap beynindən çıxsa da tüstün.

Ürəyə, idraka güvənmeyibsə,
Çoxun yavaş-yavaş azalması var.
Doğan günəş ilə nəfəs-nəfəsə
Bir gülün yayılıb yaz olması var.

Mənəm sonalayıb seçən azları,
Əl boyda qəlbimə ümman demişəm.
Yolda sürü-sürü şeirbazları
Mən bircə şairə qurban demişəm.

Haray, ey azlarım, gəlin çoxalaq,
Sizin hər biriniz bir dağ, bir ordu.
Onlar yolumuzda yalnız ot, alaq,
Bəlkə mürgüləyir... Oyat Boz qurdu.

Öldü var, döndü yox, döyüş amansız,
Bu yolda ölümü şərəf sanmalı.
Yalnız sal qayalı ulu dağlara, –
Yalnız kişilərə arxalanmalı!

Neçin belə əzəlib su?

Türkan, 16 yanvar 1988

AZƏRBAYCAN – TÜRK SALAMI

Çingiz Aytmatov pyeslərini tamaşaya qoymuş
teatr xadimlərinin Beşbəy – Frunze şəhərində
keçirilən ümumdünya məclisində

Şairlər, alımlar məbədindəyiz,
Bu yıqnaq layiqdir şerə, dastana.
Azərbaycan adlı qardaş elindən,
47 milyonluq xalqın dilindən
– SALAMLAR! – deyirəm Qırğızistana.

Çingiz xan dünyani tuta bilmədi,
Zorda bənzəsə də şirə, arslana.
Yalnız Çingiz ağa, – Çingiz Aytmat
Mat qoydu aləmi sərhədlər qırıb
Dünyanı gətirdi Qırğızistana!

Əllərdə min yurddan min bir güldəstə...
Salon nəyə bənzər? Tər gülüstana.
Ən isti sözünü deməkçün bu gün
Altı qıtə gəlib Qırğızistana!

Fəxr et, gözün aydın, Türküstan, Turan!
Alqış qələm tutan mahir ustana.
Çiçək yox, ovcuma alıb qəlbimi
Bəxş edirəm Sana, ey əziz ANA,
Himalay dağına bənzər “Manas”
Yenidən yaranan Qırğızistana!

Bakı, 4 noyabr 1988

ÖZBƏK DİLİ

Görkəmli özbək alimi İbrahim Haqqul üçün

Hansı gündə enib gəldin səmalardan, özbək dili?
Qanad aldın ən müqəddəs sədalardan, özbək dili!

Araxçılı gəlinlərin dinlədinmiş laylasını,
Sən yarandın o ilahi nidalardan, özbək dili!

Eraların alt qatında lay-lay qızıl külçəmizsən,
Söylə, nə cür çıxdın üzə?

Himalayla, Tyan-Şanla yaşıd olan ey möcüzə,
Söylə, nə cür çıxdın üzə?

Hansı ayda, hansı gündə silkələndi bizim cahan?
Elbrus, Alp, Pamir dağı ərzi yarib çıxdı haçan?

Mən düşündüm, açar tapdım fikirlərin ilgəyinə:
Özbək dili qaldırılmışdır bu dağları öz ciyininə!

Addımladım, gah yaxında, gah uzaqda:
Kayrakqumda, Qapçığayda, Qolbulaqda...

Torpaqdakı fil sümüyü izin sənin, özbək dili!
Kəhkəşanlar ərzə baxan gözün sənin, özbək dili!

Qalınlığı neçə arşın buzlaqları əritmisən,
Qılıncları susdurmusan, nizələri kiritmisən.

Təndirlərin şirmayınan əppəyinin istisini
Qanımıza yeritmisən, özbək dili!

Addımladın Zərəfşanda, Yeddi suyun arxasında.
Kaşqadərya, Çiv, Sarışuv yaxasında

Bir vaxt qızıl qayaları aparardı dalğasında,
Neçin belə azalıb su?

Çaylor bəlkə sənə verdi öz gücünü, özbək dili!
İldirimlər zülmət kəsən ülgütünmü, özbək dili!

Bizim qoca planetdən sən nədimsən.
Dinim, Tanrıım, məbədimsən,
Dil ürəyi, ürək dili – özbək dili!

Getdim gördüm Təkədaşı, Deşikdaşı.
Gördüm büllur qəsrlərin naxışisan, zər naxışı.

Cövhərini səndən aldı neçə yaqut, neçə kaşı.
Ey iki min beş yüz illik Səmərqəndin özül daşı!

Dinlə, mənə nələr deyir canimdakı şəlalə qan:
Qızıl qala, Canbaz qala, Kiçik təpə, Sarı kurqan.

Daşkənd, Bozsu, Göyçə, Şorgöl, Bori qazğan,
Tənir qazğan...
Varlığıma qüvvət gəlir adlardakı doğmalıqldan.

Kim deyər ki, elə yalnız çay adısan, göl adısan?
Mənim qartal üreyimin dəmir kəsən qanadısan.

Qart, qranit qayalardan çıxan su tək durulmusan.
Ceyhun olub, Seyhun olub bu torpağa vurulmusan.

Yusif, Lütfi şeir yazdı ipək lələk sağ əlində.
Babir səni unutmadi uzaq Qanqın sahilində.

Heyhat, bu gün unudan var... necə deyim o nadanlar
Yeyib sənin çörəyini qırıldadır yad dilində!

Sədləri sən yaxacaqsan, yuxacaqsan, özbək dili.
Çovğunlardan sağ çıxmışan, çıxacaqsan, özbək dili!

Ötəcək öz türküsünü ağız-ağız özbək dili,
Yarağımız, bayrağımız, varlığımız özbək dili!

1986

TANKLAR BAKIYA GİRƏN GECƏ

O gecə Od yurdunun altı, üstü zəlzələ,
Alt qatında daha zor zəlzələ ehtiyatı.

Vahid Əziz qeyz içrə, başı lovlı gəldi ki,
– Miting yığışırılmasa qıracaq tanklar bizi!

Avtomatlı, qoşunlu, polad zirehli tanklar!
Asfaltı doğram-doğram doğrayan dəmir dağlar!

Vəli Məmmədov dedi: – Dağılmasaq indicə,
Su yerinə axacaq qan Bakıda bu gecə.

Coşdu Rafiq Zeynalov: – Axı kimdi bu Nemət?
Ordunu ram etməyə həni bizzə o qüvvət?

Dartışmamız çox çəkdi...
Tüstünləndi min siqar.

Səhər qalxıb gördülər: iki milyonluq Bakı
Hökmdarı meydana yüz tonluq yumruq təki.

Addımlasa bu diyar,
Yer kürəsi sarsılar.

Sən demə el nəfəsi yanmış sabaha kimi.
Tanklar gəbərmışdılər ölgün əjdaha kimi.

Bakı, 1 dekabr, 1988

AZƏRBAYCAN

"Azərbaycan, mənim tacım, taxtim, oy,
Oyanmazmı kor olası baxtim, oy!"

Almas Yıldırım

Bu beysi eşitdim Rəfiq Zəkadan,
Gözümdən sıçradı yaş damla-damla,
Fikrimdə canlandı bir ulu insan,
Baş əydim öündə bir ehtiramla.
Azərbaycan, mənim tacım, taxtim, oy,
Oyanmazmı kor olası baxtim, oy!

O qanlı illərin qan çanağından,
Sıyrılıb qurtuldu Almas Yıldırım,
Qurtuldu ölümün mancanağından,
Sanki bir qurd oldu Almas Yıldırım.
Ağrısı ovundu Ağrıdağında,
Qartal oylağında, şir yatağında.

Gözündə parladı ulduzlu sancaq,
Aylandı gözündə türlü muradı,
O, Ana Vətəndə yaşadı, ancaq
Yavru vətən deyə bəzən ağladı.
Azərbaycan, mənim tacım, taxtim, oy,
Oyanmazmı kor olası baxtim, oy!

Azərbaycan, can vermişik adına,
Canımızdır adındakı can sənin,
Soyuq qəlbər yana bilməz oduna,
Namus sənin, şərəf sənin, şan sənin.
Azərbaycan, mənim tacım, taxtim, oy,
Oyanmazmı kor olası baxtim, oy!

1988

MEHRİDƏN KEÇƏNDƏ

Silkələndi birdən qatar... daşmı dəydi, yoxsa gülə?
Qalın şüşə çilik-çilik... ovum-ovum, gilə-gilə.

Qatar bir də silkələndi... vaqon, kupe gözü qırıq,
Ağ yataqlar ələk-vələk, pəncərələr sıniq-sınıq.

Döşəmədən axdı getdi buxarlanan, pak, isti, qan.
Al qırmızı bayraqmıdır döşəkağı, balış, yorğan?

Dəftərim qan, qələmim qan, kitabım qan, masam da qan.
Qan qırmızı mürəkkəblə ləkələnən misram da qan.

Qatar gedir... gülə yağır... qatar gedir... daşlar yağır
Biri yüngül... biri ağır... fitnə-fəsad aşkar yağır.

Kim yağıdır bu daşları... bəlkə fələk, qara təqdir,
Bəlkə Henrik Borovikdir, bəlkə İqor Belyayevdir!

Qatar girir dar tunelə... pəncərədə bir kor şölə,
Düşmən gülə atır mənə İgidyanın əllərilə.

İgidyandır, Dədəmyandır, Balayandır qarşımızdakı.
Bu gün mənə düşmən olan öz dünənki balamdır ki...

Qatar gedir, gülə yağır. Daşlar yağır, qatar gedir.
Vaqonları dağım-dağım, sinəsində dağlar gedir.

Parovozun od kürəsi atəş saçır yerə, göyə,
Daş kömürü, yaş kömürü gəvəleyə-gəvəleyə.

İki əsrə yaxındır ki, altındayam gülələrin.
Sim atmışdır köhnə yaram, təzə yaram daha dərin.

Qatar gedir, qatar keçir məftillərin arasından.
Qatar keçir məmləkətin Araz adlı yarasından.

Qatar gedir, güllə yağır, biri yüngül, biri ağır.
İki əsrə yaxındır ki, baş-gözümə güllə yağır.

Güllə yağır. Söz gülləsi. Şər gülləsi neçə yerdən,
Avtomatdan pulemyotdan, tapançadan, karabindən.

Radiodan, "Pravda"dan, "İzvestiya" qəzetindən,
Yad gözlerin zəhriməri nişan alır məni tindən.

Qatar gedir, Xan Arazi, qan Arazi içə-içə.
Araz axır, sal daşların üzərindən keçə-keçə.

Araz axır, dağ suyunu qayalara çırpı-çırpı.
Pəncərələr yanır, sönürlər, gözlərini qırpa-qırpa.

Güllə dəyir, diksinmirəm. Öyrənmişəm güllələrə.
Güllələrin işığında qol çəkiriəm yeni şerə.

Güllələrin altındaca daş üstünə daş qoyuram,
Yol çəkiriəm, ev tikiriəm, bağ salıram, tunc oyuram.

Güllə yağır... qatar gedir... bağlarından qan sıza-sıza.
Hanı mənim Orduxanım, hanı mənim balam Rza!

Qatar gedir, tunel zülmət... zülmət içərə günəşəm mən.
Zülmətləri yarmaq üçün göydən yerə gəlmışəm mən.

Qatar gedir, yaram köhnə, yaram təzə, yaram isti.
Yaralıyam, qüdrətliyəm, mənəm onun maşinisti.

Qatar gedir, kor dumanı, kor çıxını yara-yara,
Özü boyda nur aparır hər ölkəyə, hər diyara.

Yupiterin, Ayın, Marsın şöleləri gözümdədir.
Rels qırılsa, min rels gücü qollarımda, dizimdədir.

Qətranlanmış şpallara gül saçılır dəstə-dəstə,
Yürüyən bir gülüstanam, ilk baharam Araz üstə.

Parovozun od kürəsi atəş saçır yerə-göyə,
Daş kömürü, yaş kömürü gəvələyə-gəvələyə.

Gəbərəsen rels üstündə, çəkil, rədd ol, qara kabus!
Əngəl olma qatarıma, ey şərəfsiz, ey binamus!

Eraların arxasından gələn tarix axarıyam,
Rədd ol, çəkil, ey qaranlıq, mən bir işiq qatariyam!

Bakı, 27 oktyabr, 1989

DÖYÜŞLƏRDƏ GƏNCLƏŞİRƏM

Yenə öyündə vermədəsən: – Canım, axı sən şairsən.
Tətillərdə gecə-gündüz neçin bunca əlləşirsən?

Yaşın keçib... özün ahıl... yüz nadanla dilləşirsən.
Neçin bunca əlləşirsən?

Bir az dincəl bir az uyu... kefin gəlsə şerini yaz...
Qardaş, vallah böylə olmaz!

Mən böyləcə öyüdləri ömür boyu dinləmişəm.
Üzdə sakit görünsəm də içəridə inləmişəm.

Mən bilirəm, öyündə səmimisən, əziz yoldaş.
Ürəyimi duyaydın kaş, biləydin kaş.

Mənə hansı əzmi verir addımlımla yarılan daş,
İllər keçir... saç ağarır, gəncləşirəm yavaş-yavaş.

Gözüm nurdan düşür bəlkə, ürək işiq dənizidir.
Günəş batsa, könlüm günəş əvəzidir.

Dağ alnına qırış düşür, elə bilmə qocalıram,
Mübarizə nəfəsimdir, döyüslərdən güc alıram.

Addımları yer titrədən gənclik mənim qüdrətimdir.
Bu bahardan gen düşənlər kişi deyil, bir yetimdir.

Milletimdir renessansın ön səfində addımlayan,
Qandalları parçalayan, zülmətlərə işiq yayan!

Hər dan üzü arslan pəncəm qaranlığı tutub boğur,
İldirimlər qanadları, sal qayalar yumruğundur.

Milyard-milyard ulduzları kəhkəşana səpən mənəm,
Bu gülzarın qönçə-qönçə gözlərindən öpən mənəm.

Hər insan bir dərd heykəli. Loğman gərək. Loğmanıyam.
Bu qartılmış kainatı mən təzədən doğmalıyam.

Mən bir şəfəq şəlaləsi... şərqi tutdum, qərbə axdım.
Günəş mənim baş tacımdır, dağlar mənim qızıl taxtım.

Sarıbüğda zəmisiyəm, sünbüл-sünbüл daranmışam,
Anaların göz yaşını silmək üçün yaranmışam.

Nəfəsimi bəxş edirəm milyon-milyon kəmnəfəsə,
Endirirəm yumruğumu tunc qəfəsə, daş qəfəsə.

Başım üstə yelləndikcə göy, qırmızı, mavi bayraq,
Göy gül açır, yer göyərir budaq-budaq, yapraq-yapraq.

Sağ-solumda yeriyənlər nəhrə dönür, axınlaşır,
Yaxınlaşır səadətim, ilk baharım yaxınlaşır.

Bu qırvılan zəncirləri biz qırmasaq, kim qıracaq?
Hayqırmasan, hayqırmasaq, yermi, göymü hayqıracaq?

Kim saxlaya biləcəkdir bu həyasız, kor axını?
Boşqab dibi yalayanın kim kəsəcək qulağı?

Haray ellər, dağ seliyəm, şəlalələr qanımdadır,
Sən baharı çöldə gəzmə, o cismimdə, canımdadır.

Mən adicə Vətən oğlu, nə bəbirəm, nə də şirəm.
Ağaran saç ağ gül açır, döyüslərdə gəncləşirəm.

Bakı, 3 noyabr

YAŞASIN VƏFA!

Bilirəm, büllurdur ilqarın sənin,
Mənim də ilqarım – sönməz bir ocaq.
Bütün dönüklərin, vəfasızların
Çör-çöpü üstündə yandıqca yanaq.

MƏN – AZƏRBAYCANAM!

Danışır Təbriz radiosu

Dinleyin, dinleyin, mən bir kamanam,
Şərqiñ sinəsindən qopan fəğanam.
Uzaq əsirlərin dərinliyindən
Sabaha üz qoyan sonsuz karvanam.

Ovçu qabar-qabar, ciyəri təşnə,
Güneşti ardınca çəkən sarbanam.
Bu qoca dünyanın tən ortasında
Bülbülü susmayan bir gülüstanam.
Sovqati, bəxşisi açıq sinidə,
Ağzının sonuncu tikəsini də
Dosta bağışlayan, düşmənə verən
Dumanlı Təbrizəm, çənli Zəncanam.
Hər şeyi alınıb tükənsə belə,
Eşqi tükənməyən Azərbaycanam!

Dinleyin, dinleyin, mən bir kamanam,
Dağ-daşı yandıran aham, amanam.
Bir vaxt Albaniya dedilər mənə,
Dağlardan vüqarlı alpam, alpanam.
Neçə Keyxosrovun açıq döşündə
Brilyant tacını bomboş qoyanam.
Rüstəm Zal öldürdü öz Söhrabını,
Söhrabam, mən onu bağışlayanam.

Təkcə öz dibinə işiq salmayan,
Hamıya nur verən şamam, şamdanam;
Dinlə, qoca dünya, ey mənim anam:
Min yol öldürülən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam!
Xaşanım xaşandan qaçıb geləndə
Açıdı, mənə dedi ürək sərrini.

“Xəmsə”də parlayan beş ülkərlə
Nizamim bəzədi fələk qəsrini.
Məcnunun, Leylinin göz yaşlarıyla
Füzulim yandırıdı zülmət əsrini.
Gözə soxmasınlar Səttarxanımın
Qüdrət qılincinin kəm-kəsərini.
Oğlum Xiyabani, doktor Ərəni
İşığa qərq etdi zülmət İrəni.
Sinəmdə dağlandı həqqin ciyəri,
Yanmış sümüklərim – əddin mehvəri.

Minillik layların dərinliyindən
Süzülə-süzülə durulan qanam.
Günəşdən qüdrətli dahilərimlə
Dünyanın ovçunda sökülen danam.
Göyün kəhkəşəni çox öyünməsin,
Mən də yer üzündə bir kəhkəşənam.
Qorqudum, Koroğlum, şah Xətaiimlə
Qüdrətəm, cürətəm, şöhrətəm, şanam.

Mən sənə min dəfə qurban olmuşam,
Ey bəşər, “ol!” desən, bir də qurbanam.
Mənimdir İsfahan dürdanələri,
Beyləqan, Naxçıvan xəzinələri!
Elə bilməsinlər təkcə fəğanam.
Balam Nəsimini soyanlar qansın:
Əğər ayım batsa, günəş doğanam.

Səbrim dəryalarsa, dözümüm – dəmir.
Buludlu, şimşekli bir asimanam.
Bütün zülmətbazlar arxayı olsun:
İşiq tanrısiyam, zülmət boğanam.

Cinayət, xəyanət harınlaşanda,
Çaxan ildiriməm, qopan tufanam.
Ceyran ovçuları yadda saxlasın:
Batindo aslanam, üzdə ceyranam.

Qızıl külçəsiyəm mən qoca Şərqi,
Yerə gömsələr də çətin paslanam.
Sənin ağ boynunda, ey ulu dünya
Bir düzüm mirvari, lələm, mərcanam.
Tikanlı hasarlar dibində bitmiş
Tikansız bir güləm, yaşıl reyhanam.
Hər bir nübarını, laləzarını
Qohuma, qonşuya verən bağbanam.

Ey cahan, bir daha sən məni dinlə:
Göz, könül dolusu hələ gülməyən,
Min yol öldürülən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam!

TÜRKAY BALAMA LAYLA

Qoyulmursan hələ yerə... əl üstəsən, diz üstəsən.
Bələkdə yox, beşikdə yox, neçə-neçə göz üstəsən.

Anan səni öpər-qucar... Sevincindən atan uçar.
İki baba, iki nənən sənə həyan, sənə qəmxar.

Kim deyir ki, körpə zoğsan... Ya südəmər tumurcuqsan.
Beşiyindir bu planet, sabah qalxıb uçacaqsan.

Qızıl bürcüm, polad qalam... Qırkı təzə çıxmış balam!
Hardan bildin düşmən də var, yumruğunu sıxmış balam!

Mən qadanı alaram da, sənə qurban olaram da.
Anan əgər yorularsa, özüm layla çalaram da.

Həm ulduzum, həm ayımsan. Himalayım, Hümayımsan.
Adın boyda bir aləmə işiq salan Türkayımsan.

Gül dodağın süd qokulu... kirpiklərin bal yuxulu.
Nəvələrdən ilk cocuğum... boy at, böyü bugum-bugum.

Ey sabahdan gələn səda! Oyna, çırpın, yat, uyu da.
Mənim arzum göy boydadır, sən hələ bir qönçə boyda.

Sən hələ bir tər bənövşə, ey sabahkı polad qalam,
Qalx, qanadlan al günəşə... Türkay balam, Türkay balam!

1987

XALQ İRADƏSİ

Mən qalmışdım məlul-müşgül, əlim qoynumda, qoynumda.
Lapdan gördüm dağlar gəlir elin boynunda, boynunda.

Düşdü yada qədim məsəl:
Elin gücü, selin gücü, yelin gücü.

Yelin gücü – qasırğamış,
Selin gücü – qaynar ümman.

Elin gücü daha zormuş qasırğadan, okeandan.

Xalq addımı – zəlzələdir,
Xalq addımı bircə anda bu aləmi təzələdi.
Xalqın gözü – sərraf gözü, seçir ağı qaradan o.
Kəsafəti söküb töken, gözəlliyi yaradan o!

Xalqın əli ildirimdan, raketdən də güclü silah.
Xalq əlində qılınc oldu çəkdiyim ah.

Xalq əlində adicə daş kometadan daha güclü.
Göz yaşına tab etmədi bu ağ günlü, qara günlü.

Nə yaxşı ki, təslim deyil boş qərara, boş şüara,
Mənim xalqım özü boyda bir cavabdır
təbligatbaz qoçulara.
Boşqab dibi yalayana bir şillədir mənim xalqım,
Bu gün bəşər tarixində ən işıqlı mərhələdir
mənim xalqım!

Dar gözünü geniş açsın
Qoy üç yüz min Türkəzəri
Pərən-pərən, darmadağın edən qüvvət,
O qüvvətə təslim olmuş kor xəyanət!

Gözəl demiş Nazim Hikmət,
Bizim Hikmət,

Satqınların arxasından təpacikdir
Qəzəb seli coşan millət!

Heç bir kömək olmayanda xalq özüdür kömək, yardım,
Mən bu dağa arxalanıb səflər yardım.

Mən xalqımın sağ əliyəm,
Köləliyi alt-üst edən bir azadlıq məşəliyəm.

Göz yaşımı boğa-boğa,
Fərəhliyəm, nəşəliyəm.

Yaşa, var ol, ey Kazbekdən, Savalandan, uca Xalqım!
Bənövşə tək daim cavan, dağlar qədər qoca Xalqım!

Rəzillərin, qatillərin axırına çıxan Xalqım!
Hətta düşmən balasını ürəyinə sixan Xalqım!

Yaşa, var ol!
Bəxtiyar ol!

Ehkamlara, meydnlara sığışmayan mənim Xalqım!
Rəzalətə, əsarətə, hər zillətə qənim Xalqım!

MÜNDƏRİCAT

İstiqlal şairi	4
50-Cİ İLLƏR	
ÖVLAD HƏSRƏTİ	
Şairin cavabı	26
Mənim ata yurdum, ata məskənim	28
Təbəssüm	30
Dostluq	31
O dağlarda boy atdı	32
Ana məktubu	34
Sənin bağında	36
Sildirrim üstündə dayanan palid	38
Övlad həsrəti	39
Ata əlləri	41
Qatar gedər araz boyu	43
60-CI İLLƏR	
MƏNİM ŞƏRİM	
Mənim şerim	48
Səttar Bəhlulzadəmiz	51
"Utansın, deyirəm, tablolarından..."	53
Bahar	54
Doğma ev	55
Bir dəstə çiçək	57
Həyat düşüncələri	59
Sağlıq – yaxud vəsiyyət	60
"Vətən, ya ölüm!"	61
Buz içində od	62
Dəli dağ	65
Tamam doğmayan günəş	67
Meyar	69
Şəlalə kimi	69
Əyilme!!!	69
Mənim tələbələrim	70
Dağlara qalxıram	73
Vəzifə	76

Qalstuklu canavar	79
Çaylarım	80
Qayalar şahid olsun!	82
Düzlük	86
Rübailər	88
70-Cİ İLLƏR	
DİLİM MƏNİM, NƏRƏM MƏNİM	
Vətən	89
Səadətim	91
Kentavr	96
Cahana sığmayan şair	97
Nəsimi	98
Layla	100
Eşitsem gəlirsən	101
Od	103
Anlamaq səadəti	105
İgidlər, dahilər	107
Əyilmek qorxusu	109
Yanardağ	110
Sultan-Heydər yaylağında	112
Sevdiyim sənətkara	114
Özbək türkləri	116
Sağçıdır mənim nənəm	118
Kişilər	119
Hüsnxət dəftəri	122
Kəpənəklər	123
Merdlik məktəbi	124
Yavaş-yavaş	126
Babalar	127
Səməd Vurğun	128
Gedər	130
Mərdler və dərdlər	131
Avtoportret	133
Yaşamaq	135
Xirdalar	137
Qorxaq	139
Sənə minnətdaram	141
Geri qaldım	143

Yurdum, sənin sağlığına!	145
Qəhrəmanlıq	147
Övladıma sözüm	149
Müstəqillik – bağımsızlıq	150
Cəsarət	151
Həyat alovu	151
Məktəbli qızçıqaz	152
Torpaq	152
Yaxşılhq	152
Kəsə yol	152
Evim	153
Əbədiyəm	155
Sən ikinci özümsən	158
Hava kimi, su kimi	160
Məsləkəle yaşayanda	162
Böyüklük	164
Laylam mənim, nərəm mənim	166
Təbrizim mənim	169
Səlahiyyət istəyirəm	173
Poeziya! Poeziya!	175

80-Cİ İLLƏR
MƏNLİK

Mənlik	177
Xudafərin körpüsü	180
Özbəkistan	182
Saz	184
Baş girləyən	187
Satqın	190
Sual-cavab	191
Ehkamçılarla qarşı	192
Mində bir	194
Yürüşdəyəm	196
Gül yastıq	197
Sonra...	199
Qurban olduğum	200
Həqiqət	201
Səadət zəngi	203
Ata iftixarı	205

Nizami	206
Firəngiz üçün	206
Gözel bir sənət	206
Afrika	207
Sözün qüdrəti	207
Sevindirə bilsəm...	207
Nəsimi kimi	208
Hər sözün yeri var	208
Dürlü-dürlü insanlar	208
Söz-qəlpə	209
Torpaq	209
Qiyma	209
Ucalıq	209
Çətin yol	210
Bəs harda dincəlirsən?	212
Məmməd Araza	214
Ocağım	217
Mərdləş, ürəyim	219
"Kimse tutub gelir işığımızı..."	222
Rəsul Rza həsrəti	226
Gəldin	228
Mənim mükafatım	229
Qrenada, Qrenada!	231
Kəsə yol	234
Vay o günə!	236
İnsanlıq himni	238
Şöhrət	239
Gözel yaşamaqdan əl çəkmək olmaz!	241
Məzar keşikçisi	243
Günəşə qanadlanan tabut	245
Var ol, redaktor əvəzi!	247
Qayalar şahid olsun!	248
Qürur türküsü	252
Planətə oxşayanlar	254
Heç bir kəsin xəbəri yox...	256
Türk sözündən qorxan gəda	258
Nizami Gəncəvi, əfv elə məni...	261
Xalq qüdrəti	262
Bel və qələm	264
Heç olmasa birçə nəfər...	266

Gənclik məndən güclüdür	268
Gözün aydın Şeyxzadə!	271
Kişilərə arxalanaq!	273
Azərbaycan – türk salamı	274
Özbək dili	275
Tanklar bakiya girən gecə	277
Azərbaycan	278
Mehridən keçəndə	279
Döyüslərdə gəncləşirəm	282
Yaşasın vəfa!	283
Mən – Azərbaycanam!	284
Türkay balama layla	287
Xalq iradəsi	288

XƏLİL RZA ULUTÜRK SEÇİLMİŞ ƏSƏRLƏRİ

İKİ CİLDDƏ

I CILD

“ŞƏRQ-QƏRB”

BAKI-2005

Güçlük məndəcə gələnlər	268
Gülmən aydın Şeyxəzadə	271
Kaşılımə uşulamalı	273
Azərbaycan – türk diləri	274
Ozbek dil	275
Tanrılar bəkəys pərvənə geni	277
Azərbaycan	278
Mehrider	279
Döyüşlərdə	282
Yəşənmə və	283
Men – Az	284
Türkəy bə	287
Xalq iradə	288
Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Elmira Teymurova</i>

XƏRİF RƏVƏT İLKÜNCÜ
 SƏCİYİNS ƏSƏRLƏRİ
 İKİ CİRDƏ
 İŞİD
 "SƏRQ-QƏRB"

Yiğilmağa verilmişdir 27.07.2004. Çapa imzalanmışdır 13.01.2005.
 Formatı $60 \times 90 \frac{1}{16}$, Fiziki çap vərəqi 18,5. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 8.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.